

## Misirdin qikix

*Israillarning Misirda tartkan azabliri*

- 1 Wə təwəndikilər Israil *bilən billə* Misiroqa barəjan oqullirining isimliri (ular hərkəysisi əz bala-qakılırını elip, Yaküp bilən billə Misiroqa barəjanidi): — □ ■
- 2 Rubən, Ximeon, Lawiy, Yəhuda,
- 3 Issakar, Zəbulun, Binyamin,
- 4 Dan, Naftali, Gad wə Axir.
- 5 Əmdi Yaküpning puxtidin boləşənlər jəmiy bolup yətmix adəm idi. Bu wakitta Yüsüp Misirda idi.■
- 6 Keyin Yüsüp, uning barlıq əkerindaxliri həmdə barlıq zamandaxliri elüp tüğidi.
- 7 Xundaktimu, Israillar kəp tuçulup, tez awup, intayın küqəydi; ular zeminoqa bir kəldi.■
- 8 U wakıtlarda Yüsüpnı bilməydiqan yengi bir padixaq Misirda təhtkə qıktı. □ ■
- 9 U həlkigə: Mana, Israillarning həlkı bizdin ziyanə awup həmdə bizdinmu küqlinip kətti.

- 
- **1:1 «Wə»** — «wə» degən bu söz «Misirdin qikix» degən kitabning «yaritilik» degən kitab bilən ziq baqlinxılıq ikənlikini kərsitudu. «Yar.» 50:26ni kərüng. **«Israil»** — okurmənlərning esidə barkı, Huda Yaküpning ismini «Israil»qa əzgərtkənidi («Yar.» 32:28, 35:10ni kərüng). ■ **1:1** Yar. 46:8; Mis. 6:14.
  - **1:5** Yar. 46:27; Qan. 10:22; Ros. 7:14. ■ **1:7** Qan. 26:5; Ros. 7:17 □ **1:8 «Yüsüpnı bilməydiqan yengi bir padixaq»** — bəlkim «Hıksos Pirəvnərlər» sulalısını aqdurmuş kimi «Akmos» (miladiyədən ilgiri 1570-1546-yillar) boluxi mümkün. ■ **1:8** Ros. 7:18

**10** Əmdi biz ularoqa nisbətən ağılanə ix tutaylı; bolmisa, ular tehimu awup ketidü, mubada urux partlap կalsa, xundak boliduki, ular düxmənlirimiz tərəpkə ətüp, bizgə hujum kılıp, yurttin qikip ketixi mumkin, — dedi. ■

**11** Xuning bilən ular ularni կattik əmgəklər bilən harlax üçün ix baxlırını təyinləp nazarətqılıkkə կoydi. Xuning bilən Israillar Pirəwn üçün Pitom bilən Raamsəs degən maddiy əxya saklaydiolan xəhərlərni yasap bərdi. □

**12** Lekin ularni *կanqə* əzgənseri, bular xunqə kəpiyip həmmə yərni kapıldı; buning bilən misirliklər Israillar oqa əq bolup kətti. □ ■

**13** Xuning bilən misirliklər Israillar oqa zulum kılıp, ularni tehimu կattik ixlitip eçir ixlərə saldı.

**14** Misirliklər ularni layqilik, hix-kesək կuyux wə etizlarning hərhil əmgəklirigə selip, ixning կattiklik bilən ularning turmuxioqa կattik eçirqılık saldı; ularni nemə əmgəkkə salmisun, intayın japalıq idi.

**15** Misir padixahı ikki ibraniy tuqut anisiətə səz kılıp (ularning birining ismi Xifrah, yənə birining ismi Puah idi):□

**16** — silər կaqanlik iibraniy hotunlarnı tuqdursanglar, tuqkanda obdan կaranglar; bowak oqul bolsa, əltürütwinglar; kiz bolsa,

---

■ **1:10** Ros. 7:19 □ **1:11 «Raamsəs»** — baxka yərlərdə «Ramsəs» dəp atılıdu. □ **1:12 «Israillar oqa əq bolup kətti»** — yaki «Israillar tüpəylidin azar yedi». ■ **1:12** Zəb. 105:24-25 □ **1:15 «Ibraniylar»** — yəhudiylarnı, yəni Israillarnı kərsitudu.

tirik қоюнлар, — деди.□

**17** Lekin tuqut aniliri Hudadin қоркүп, Misirning padixahı ularоја eytkandək kilmay, bəlki oоqul bowaklarni tirik қоюди.

**18** Xunga Misirning padixahı tuqut anilirini qakırtıp ulardin: — Bu nemə kılɔqininglar?! Ooqul balilarni nemixka tirik қоудunglar? — dəp soridi.

**19** Tuqut aniliri Pirəwngə jawab berip: — Ibraniy ayallar misirlik ayallaroја ohximaydu. Ular küqlük, saqlam-timən bolqını üçün tuqut aniliri ularning қexioja yetip barouqə, əzliri tuqup bolidu, — деди.

**20** Nətijidə, Huda tuqut anilirioja iltipat kərsətti; Israil həlkı dawamlik kəpiyip, tehimu küqəydi.

**21** Xundak boldiki, tuqut aniliri Hudadin қorkıdiloqan ihlasmən bolqanlıki üçün Huda ularni aililik boluxka muyəssər kıldı.

**22** Buning bilən Pirəwn barlıq puhralirioja: — Israillardin yengi tuquloloqan oоqul balilarning həmmisini dəryaоja taxlanglar, lekin kız balilarning həmmisini tirik қaldurunglar, dəp əmr kıldı.□ ■

□ **1:16 «tuqkanda obdan karanglar»** — Ibraniy tilida «toqut orundukında səpselip karanglar». □ **1:22 «dərya»** — məzkur kitabta «dərya» pəkət Nil dəryasını kərsitidu. Misirda həqkandaq baxka qong dərya yok. Bügündə kədər Misirliklər «dərya» desə, pəkət Nil dəryasınıla kərsitidu. Muxu wəkələr yüz bərgən zamanlarda Misirliklər yanə Nil dəryasını «əz ilahlırimizdin biri» dəp hesablap uningə qoğunattı. ■ **1:22**



Misir imperiyəsi

## 2

*Musaning dunyaoja kelxi*

<sup>1</sup> Lawiyning jəmətidin bolqan bir kixi berip, Lawiyning nəslidin bolqan bir kızni hotunlukça aldi. ■

<sup>2</sup> Bu ayal həmilidar bolup, bir oşul tuətdi. Ana uning qiraylik ikənlikini kərüp, uni üq ay yoxurup saklidi. ■

<sup>3</sup> Uni yənə yoxuruxkə amalsiz կalqanda, կomuxtin bir sewət yasap, uningə qə yaryelim

■ 2:1 Mis. 6:20; Qəl. 26:59 ■ 2:2 1Tar. 23:13; Ros. 7:20; Ibr. 11:23

wə mom suwap, balini iqigə selip, dəryanıng  
kıroqılıkiddiki қomuxluk arisiqa қoyup қoydi. □

**4** Andin balining hədisi uningoşa nemə bolarkin  
dəp yıraktin қarap turdi.

**5** U wakitta Pirəwnning kizi suşa qəmülgili  
dərya tərəpkə kəldi; uning qəriliri dərya boyida  
aylinip yürdi. Pirəwnning kizi қomuxlukning  
arisida turoqan sewətni kərüp, has qərisini uni  
elip qıqxıka əwətti. □ ■

**6** U sewətni eqip қariwidi, mana, bir oqlul balini  
kərdi wə u bala yiqlap kətti. Məlikə uningoşa  
iq aqritip: — Bu xübhisizki ibraniylarning  
baliliridin biri ikən, dedi.

**7** U qaqlıda balining hədisi Pirəwnning kizidin:  
— Mən berip, sili üçün balini emitip bakıdioğan  
bir ibraniy inik ana tepip keləymu? — dəp  
soridi.

**8** Pirəwnning kizi uningoşa: — Barətin, dedi. Kız  
berip bowakning anisini qakırıp kəldi.

**9** Pirəwnning kizi uningoşa: — Bu balini elip  
ketip mən üçün emitip beküp bər; həkkinqni  
berimən, dedi. Xuning bilən ayal balini elip  
ketip, uni emitip baktı.

**10** Bala qong bolqanda uni Pirəwnning kizining

- **2:3 «sewət»** — ibraniy tilida «sanduk» — bu sez «Yar.» 6:14də Nuh pəyoğəmbər yasiqan «kemə»nimu bildürudu. **«dəryanıng  
kıroqılıkiddiki қomuxluk arisiqa қoyup қoydi»** — misirliliklar Nil dəryasını ilah dəp қarioqaqça, misirlilik ayallarning Nil dəryasında daim yuyunux aditi bar idi. Xübhisizki, Musanıng anisining xundak kılıxi misirlilik bir ayalning uni tepiwelip, uningoşa rəhim kılıp bekjıwalsun, degənni məksət kılqanidi.
- **2:5 «sewətni»** — ibraniy tilida «sanduknı». 3-ayəttiki izahatni kərüng. ■ **2:5** Ros. 7:21; Ibr. 11:23

keletalıq elip bardı; u uningoşa oşul boldı. U: «Mən uni sudin qıkırıwalıqan» dəp uningoşa Musa degən isimni koydı. □

*Musaning Israilni kutkuzmağqi boluxi wə  
Midiyan dəlitigə ägeqip ketixkə majbur boluxi*

11 Musa qong bolqandanın keyinkı künlərdə xundak boldiki, u əz ərindaxlirining yenioşa bardı wə ularning eqir əmgəkkə seliniwatkanlığını əz kezi bilən kərdi. Arida, bir misirlikning ibraniy ərindaxliridin birini uruwatkanlığını kərdi. ■

12 U tət ətrapişa կարա, adəm yokluğunu kərüp, həlikə misirlikni urup əltürüp, կumə şəməcə yoxurup koydı.

13 Ətisi u yənə qikip կariwidi, mana ikki ibraniy bir-biri bilən sokuxuwatatti; u yolsızlık կiliwatkan kixigə: — Əz ərindixingni nemixka urisən? — dedi.

14 Həlikə kixi jawab berip: — Kim seni bizgə hakim wə sorakçı kılıp koydi? Həlikə misirlikni əltürginingdək menimu əltürməkqimusən? — dedi.

Musa bu gəpni anglap korkup əz iqidə: «Mən kılçan ix jəzmən axkara bolup կaptu!» dəp oylidi. ■

---

□ **2:10 «Musa»** — ibraniy tilida «Musa» degən söz «tartip qıkırıx» degən söz bilən ahangdaxtur; կədimki Misir tilida «suning balisi» degən mənidə boluxi mümkün. Ahirida Musanıg xərəplik burqı Israilni «su (yəni, Kızıl Dengiz)din yaki su arkılık kutkuzup qıkırıxtın ibarət bolidu. Okurmənlər diqqət kilsə, Pirəwnlərning isimlirining kəpingə «mos» yaki «mosis» degən қoxumqə bilən ahirlaxķını baykıyalaydu. ■ **2:11** Ros. 7:23;

Ibr. 11:24,25 ■ **2:14** Ros. 7:27

15 Pirəwn həm bu ixtin həwər tepip, Musani əltürməkqi boldi; lekin Musa Pirəwnning aldidin keletal, Midiyan zeminiqa berip olturaklaxti. Bir kуни, u կuduкнинг yeniола kelip olturdi. ■

16 Midiyanning kahinining yəttə kizi bar idi; ular kelip, atisining қоylirini suqirixka su tartip okurlaroqa қuyup tolduruxka baxlidi.

17 U wakitta *yərlik* padıqilar kelip, ularni həyididi, Musa қopup kızlaroqa yardım berip, қoylirini suqirixip bərdi.

18 Ular atisi Reuəlning қexiоla yenip kəlgəndə, ulardin: — Nemixka bugün xunqə tez yenip kəldinglar? — dəp soridi.

19 Ular jawab berip: — Bir misirlik adəm bizni padıqlarning қolidin қutkuzdi həmdə biz üçün su tartip, қoy padimizni suqiripmu bərdi! — dedi.

20 U kızliriоla: — Undakta u kixi hazır nədə?! Uni nemixka sirtta taxlap kəldinglar? Uni tamakka qakiringlar, — dedi.

21 Musa u kixi bilən billə turuxka makul boldi. U kizi Zipporahni uningoqa hotunlukka bərdi.

22 U ayal uningoqa bir oqul tuqup bərdi; Musa «Mən yakə yurtta musapirdurmən» dəp, uning ismini Gərxom dəp қoydi. □ ■

23 Nuroqun künlər ətüp, Misirning padixahı əldi. Israillar əz կulluk һaliti tüpəylidin aһ-zar urup,

■ 2:15 Ros. 7:29 □ 2:22 «**Gərxom**» — muxu isim «yakə yurtluk» değən söz bilən aһangdax. Musanıg tunji balisioqa bu isimni қoyuxi bəlkim Huda uningoqa tapxurmaqqi bolşan hizmət orning xu yerdə əməslikini bildürүү üçün boluxi mumkin. ■ 2:22 Mis. 18:2, 3

nalə-pəryad keturni; қulluktin bolqan pəryadi Hudaning һузуроја berip yətti.

**24** Huda ularning ah-zarlırini anglap, Өzining İbrahim bilən, Ishak bilən wə Yakup bilən tüzgən əhdisini esigə aldı. ■

**25** Xuning bilən Huda Israillarning hal-əhwalini kərdi wə Huda ularoja kəngül bəldi.

## 3

### *Hudaning Musani qakirixi*

**1** Musa bolsa կeynatisi Midiyanning kahini Yətroning կoy padisini bağatti. U կoylarni baxlap qəlning əng qetigə Hudaning teoqi, yəni Հorəb teoqining baqrioja kəldi. □

**2** Xu yərdə bir azəlanlıktın ərləp qikiwatkan ot yalkuni iqidin Pərwərdigarning Pərixtisi uningoja kəründi. Mana, azəlanlıq otta kəyüwatkan bolsimu, lekin azəlan ezi kəyüp kətmigəndi. □

**3** Musa: — Mən berip, bu ajayip mənzirini kərüp bakay; azəlanlıq nemixka kəyüp kətməydiqandu? — dəp oylidi.

- 
- **2:24** Yar. 15:14 □ **3:1 «Yətro»** — Reuəlning yənə bir ismi. Bəzidə «Yəter» dəpmu yezilidu. «**U կoylarni baxlap...**» — Ottura Xərkətə padıqilar adəttə կoylirini baxlap ularning aldida mangidu. **«Horəb»** — Sinay teoqining yənə bir nami. □ **3:2 «Pərwərdigarning Pərixtisi»** — Təwrat dəwridə intayın alahidə bir xəhs idi. Bəzi ixlarda u Hudaning ornida kərünətti. «Təbirlər» həm «Koxumqə söz»imiznimu kərüng.

**4** Pərwərdigar uning buni kərgili yoldın qətnəp *azəqanlıkğa* kəlgini kərdi; Huda azəqanlıq iqidin uni: — Musa! Musa! — dəp qakırdı. U: Mana mən! — dəp jawab bərdi. □

**5** U uningoşa: — Bu yərgə yekin kəlmə; putlir-ıngdin kəxingni salqın; qünki sən turələn bu yər mukəddəs jaydur. □ ■

**6** Mən atangning Hudasi, İbrahimning Hudasi, Ishäkning Hudasi wə Yakupning Hudasidurmən, — dedi.

Buni anglap Musa Hudaşa қaraxtin қorkup, yüzini etiwaldi. ■

**7** Pərwərdigar uningoşa mundağ dedi: — Bərhək, Mən Misirda turuwatkan կowmimning tartıwatkan azab-okubətlirini kərdum, nazarətqılerning ularni *harlawatkanlıigidin* ķılıqan pəryadını anglidim; qünki Mən ularning dərdlirini bilimən. ■

**8** Xunga Mən ularni misirliliklarning կolidin կutkuzup, xu zemindin qıkırıp, yahxi həm kəng bir zeminoşa, süt bilən həsəl ekip turidiqan bir zeminoşa, yəni Қanaaniy, Hittiy, Amoriy, Pərizziy, Hıwiylar wə Yəbusiyarlarning yurtiqla elip berixka qüxtüm.

**9** Mana əmdi Israillarning nalə-pəryadi Manga yətti, misirliliklarning ularşa կandak zulum

□ **3:4 «Musa, Musa»** — adəmning ismini ikki kətim qakırix — Hudanıng uningoşa bolən qongur mehîr-muhəbbitini wə ezigə tolimu əziz ikənlikini kərsitudu. □ **3:5 «Mukəddəs jay»** — «Mukəddəs Kitab»ta, «mukəddəs» degən sez «Hudaşa məhsus ataloşan», «Hudanıng ixlitixigə məhsus ayrıloşan», «Hudaşila mənsup» degəndək mənidə ixlitilidu. ■ **3:5** Yə. 5:15

■ **3:6** Mat. 22:32; Mar. 12:26; Luğa 20:37; Ros. 7:32 ■ **3:7** Ros. 7:34

қилоғанлықинimu көрдүм.

**10** Өмди сән көл, Мән сени ھәлкім Israillarni Misirdin elip qikirix üçün Pirəwnnning aldiq'a өwətimən, — dedi.■

**11** Lekin Musa Hudaşa: — Мән ким idim, Pirəwnnning aldiq'a berip Israillarni Misirdin qikiraliqoudək? — dedi.

**12** U jawab berip: — Бәрһөк, Мән сән билән billə bolimən; сән қowmni Misirdin elip qikqandan keyin bu taqda Hudaşa ibadət қilisilər; bu ix mana өzünggə Mening seni өwətkinimning ispat-bəlgisi bolidu, — dedi.□ ■

**13** Xuning bilən Musa Hudaşa: — Мән Israillarning қexioqa berip ularşa: «Atabowiliringlarning Hudasi meni қexinglarqa өwətti» desəm, ular məndin: «Uning nami nemə?» — dəp sorisa, ularşa nemə dəp jawab berimən? — dedi.

**14** Huda Musaşa: — Мән «Өzəldin bar Bolouqi»durmən — dedi.

Andin U: — Berip, Israillarşa: ««Өzəldin bar Bolouqi» meni қexinglarqa өwətti» dəp eytkin,

■ **3:10** Zəb. 105:26; Hox. 12:14; Mik. 6:4; Ros. 7:35 □ **3:12**  
**«сән қowмни Misirdin elip qikqandan keyin bu taqda Hudaşa ibadət қilisilər; bu ix mana өzünggə Mening seni өwətkinimning ispat-bəlgisi bolidu»** — kizik ix xuki, Huda Musaşa kersətməkqi bolоqan ispat-bəlgə u Hudanıng əmrigi itaət kılıp, uzun wakıt ətkəndin keyin andin kərülidu; demək, Musanıng iman-etikədi xuning bilən siniliidu. ■ **3:12** Yə. 1:5

dedi. □

**15** Huda Musaqa yənə: — Israillarqa: — «Atabowiliringlarning Hudasi, İbrahimning Hudasi, Ishakning Hudasi wə Yakupning Hudasi bolqan «Yaḥwəh» meni қexinglarqa əwətti; U: *Yaḥwəh degən* bu nam əbədgiqə Mening namim bolidu, dəwrdin-dəwrgiqə Mən xu nam bilən əskə elinimən, dəydu» — degin. □

**16** — Berip, Israilning aksakallirini yioqip ularqa: — «Ata-bowiliringlarning Hudasi, yəni İbrahim, Ishak wə Yakupning Hudasi bolqan Pərwərdigar manga kərünüp: — Mən silərni yoklap kəldim, Misirda silərgə қandaq muamilə kılıniwatqanlığını kərdüm; □

**17** xuning üçün səzüm xudurki, Mən silərni Misirning zulumidin qıkırıp, Қanaaniylar, Hıttiyalar, Amoriylar, Pərizziylər, Hıwiylar wə Yəbusiylarning zemini, yəni süt bilən həsəl ekip turidioqan zeminoqa elip barımən, dedi, — degin, dedi.

**18** — Xuning bilən ular sening səzünggə қulaq salıdoqan bolidu. U wakitta sən, əzüng wə Israilning aksakalliri bilən birgə Misir padixahınını

□ **3:14 «Mən «Əzəldin bar Boloquqi»durmən»** — yaki «Mən əslı Əzümdurmən» yaki «Həmixə barning Əzi Mandurmən». Bu nam (ibraniy tilida «Yaḥwəh»), xübhisizki, Hudanıñ ھەق ەزگەرمەydioqanlığı, uning hərdaim «wakittin sirt»ta turuwatqanlığı, etmüx, hazır yaki kelgüsü wakitlar bilən qəklənməydioqanlığını kərsitip təkitləydi. Adəttə tərjimimizdə bu nam «Pərwərdigar» dəp tərjimə kılınidu. □ **3:15 «Yaḥwəh»** — daim tərjimimizdə «Pərwərdigar» degen nam bilən tiləqa elinidu. U toqıruluk 3:14tiki izahatni kərüng. □ **3:16 «Yoklax»** — bu peil Huda bilən munasiwətlik ixlitilgən bolsa, oqmhorluq kılıx, insanning ھalidin həwər elixni ez içigə alidu.

aldoqa berip, uningoqa: «Ibraniylarning Hudasi Pərwərdigar biz bilən kərüxti. Əmdi sizdin ətünimizki, bizgə üq künlük yolni besip, qəlgə berip, Hudayımız Pərwərdigarqa қurbanlık қılıxka ijazət bərgəysiz» — dənglar.

**19** Lekin Misir padixahının hətta կudrətlik bir կolning astida turupmu, silərni yənilə կoyup bərməydiqinini bilimən.

**20** Xunga կolumni uzitip, misirliklarni Mən əz zemini iqidə kərsətməkqi bolğan hərhil karamət-məjizilirim bilən urımən; andin *Pirəwn* silərni կoyup beridu.

**21** Bu կowmni misirliklarning aldida iltipat tapturimən wə xuning bilən xundak boliduki, silər xu yərdin qıkkininglarda, կuruk կol qıkmaysılər.

**22** Bəlki hərbir ayal kixi əz կoxnisidin wə əz əyidə olturuxluk yat ayaldın kümük zinnət buyumlırı, altun zinnət buyumlırı wə kiyim-keqəklərni tələp կilidu. Bu nərsilərni oqluk-ķızlıringlarqa tağaysılər, kiydürisilər; xu tərikidə misirliklardin olja aloğan bolisilər, — dedi.■

## 4

### *Hudanıng Musaqa alahidə iktidar ata қılıxi*

**1** Musa jawab berip: — Mana, ular manga ixənməy turup, səzümgə կulaқ salmaydu,

---

■ **3:22** Mis. 11:2; 12:35; Əz. 39:10

bəlki: «Pərwərdigar sanga kərünmidi», deyixi mumkin, dedi.

<sup>2</sup> Pərwərdigar uningoqa: — Əkolungdiki bu nemə? — dəp soridi.

U: — Bu bir həsa, dəp jawab bərdi.

<sup>3</sup> U: — Uni yərgə taxla, dedi. Uni yərgə taxliwidi, u bir yilanoqa aylandı; Musa uning aldidin қaqtı.

<sup>4</sup> Andin Pərwərdigar Musaqa: — Əkolungni uzitip, uni қuyrukıdin tut, dewidi, u қolini uzitip, uni tutti. U yənə uning қolida həsiqə aylandı.

<sup>5</sup> *Pərwərdigar yənə:* — Buning bilən ular atabowilirining Hudasi, yəni İbrahimning Hudasi, Ishakning Hudasi wə Yakupning Hudasi bolğan Pərwərdigarning sanga kərünginigə ixinidu, — dedi.

<sup>6</sup> Pərwərdigar uningoqa yənə: — Əkolungni қoynungoqa saloqin, dewidi, u қolini қoynioqa selip qikiriwidi, mana, қoli pesə-mahaw kesiligə giriptar bolup қardək akırıp kətti.

<sup>7</sup> Andin uningoqa: — Əkolungni yənə қoynungoqa saloqin, dewidi, қolini қoynioqa saldı. Uni yənə қoynidin qikiriwidi, mana, eż əksigə kelip ətlirining baxka yərliridək boldi.

<sup>8</sup> Pərwərdigar yənə: — Xundak boliduki, əgər ular sanga ixənməy, aldinkı məjizilik alamətkə kəngülximisə, ular ikkinqi məjizilik alamətkə ixinidu. □

<sup>9</sup> Halbuki, ular bu ikki məjizigə yənilə ixənmisə wə ya səzünggə қulaq salmisa, undakta sən *Nil*

---

□ 4:8 «**Aldinkı məjizilik alamətkə kəngülximisə, ular ikkinqi məjizilik alamətkə ixinidu**» — Ibraniy tilida «aldinkı məjizilik alamətning gepigə қulaq salmisa, ular ikkinqi məjizilik alamətning gepigə ixinidu».

dəryasining süyidin elip, կuruq yərgə təkkin. Xuning bilən sən dəryadın aloqan su կuruq yər üstidə կanoqa aylinidu, dedi.■

**10** Andin Musa Pərwərdigarə: — Əy Igəm, mən əslidinla gəpkə usta əməstim, sən կulungoqa səz kılqandin keyimmu yənilə xundak; qünki mən aqzim kalwa wə tilim eçir adəmmən, — dedi.

**11** Pərwərdigar uningoqa: — Kim insanə eçiz bərgən? Kim adəmni gaqa yaki gas, kərgüqi yaki kor kılqan? Xundak կilouqi Mən Pərwərdigar əməsmu?

**12** Əmdi sən baroqin, Mən Өzüm sening aqzing bilən billə bolimən, nemə səzləydiqininqni sanga əgitip turimən, — dedi.■

**13** Lekin u: — Əy Igəm! Səndin etünüp կalay, Sən *bu ixka* haliqan *baxka* birsini əwətip, xuning կoli bilən կiloqin! — dedi.

**14** Buni anglap Pərwərdigarning oəzipi Musaəla tutixip: — Lawiylardın bolqan akang Ҳarun bar əməsmu? Uning gəpni obdan կilalaydiqinini bilimən. Mana, u əmdi sening aldingoqa qıkıxka allikəqan yoloqa qikti; u seni kərsə, kengli tolimu hux bolidu.

**15** Əmdi dəydiqan gəplərni uningoqa eyt; Mən Өzüm sening aqzing bilən billə wə uning aqzi bilən billə bolimən, nemə կilix kerəkliklərni silərgə əgitimən. □ ■

**16** Ҳarun sening ornungda həlkə səzləydu; xundak boliduki, u sanga eçiz bolidu, sən uningoqa

■ **4:9** Mis. 7:19 ■ **4:12** Mat. 10:19; Mar. 13:11; Luğa 12:12

□ **4:15** «Əmdi dəydiqan gəplərni uningoqa eyt» — ibraniy tilida «uningoqa gəp kılıp aqzioqa dəydiqan səzlərni salqın».

■ **4:15** Mis. 7:2

Hudadək bolisən.

<sup>17</sup> Bu həsini կolungoqa elip, uning bilən xu möjizilik alamətlərni kərsitisən, — dedi.

### *Musaning Misiroqa կaytixi*

<sup>18</sup> Xuning bilən Musa կeynatisi Yətronining կexioqa yenip berip, uningoqa: — Manga ijazət bərgəyla, Misirdiki կerindaxlirimning կexioqa baray, ular həyatmu, əməsmu kərüp keləy, dedi. Yətro Musaoqa: — Aman-esən berip kəlgin, — dedi.

<sup>19</sup> Musa tehi Midiyandiki waktida, Pərwərdigar uningoqa yənə: — Misiroqa yenip barəqin! Qünki sening jeningni istigən kixilər elüp kətti, — dedi.

<sup>20</sup> Xuning bilən Musa ayali wə oqlullirini elip, ularnı bir exəkkə mindürüp, Misir zemini oqa berixkə yoloqa qıktı. Mangolanda Musa Hudanıng həsisini aloqaq kətti.

<sup>21</sup> Pərwərdigar Musaoqa: — Misiroqa yenip barəqiningda sən agah bol, Mən կolungoqa tapxuroqan barlıq karamətlərni Pirəwnnning aldida kərsətkin. Lekin Mən uning kənglini həlkni կoyup bərmigüdək կattik կilimən.

<sup>22</sup> Sən Pirəwngə: — «Pərwərdigar mundak dəydu: — Israil Mening oqlum, Mening tunji oqlum bolidu.

<sup>23</sup> Xuning üçün Mən sanga: Oqlumni Өzümgə ibadət կilixkə կoyup bər, dedim. Uningoqa yol կoyuxni rət կilidiqan bolsang, sening tunji

oqlungni əltürimən» — degin, — dedi. □

**24** Əmma Musa səpər kılıp bir қonalоqула kəlgəndə, Pərwərdigar uningoşa uqrıp, uni əltürüwətməkqi boldi.

**25** Xuning bilən Zipporah bir qaқmak texini elip, oqlining hətnilikini kesip, uni erining ayioziqa taxlap: — Sən dərwəkə aldimda қan təkər ər ikənsən! — dedi. □

**26** Xuning bilən Pərwərdigar uni қoyup bərdi (bu qələdə Zipporah uningoşa: «Sən dərwəkə aldimda қan təkər bir ər ikənsən!» — dedi. Bu səzini u hətnə tüpəylidin eytti). □

**27** Pərwərdigar Hərunoşa: — Sən qəlbayawanoşa berip, Musa bilən kərükkin, dewidi, u berip Hudanıng teoğıda uning bilən uqrixıp, uni səydi.

**28** Musa eżini əwətkən Pərwərdigarning həmmə səzliri bilən қılıxka buyruqan barlıq məjizilik alamətlərni Hərunoşa dəp bərdi.

**29** Andin Musa bilən Hərun berip, Israillarning barlıq aksakallırını yioğdu.

**30** Hərun Pərwərdigarning Musaşa eytkan həmmə səzlirini bayan қıldı wə həlkning kəz

□ **4:23 «Oqlumni Өzümgə ibadət қılıxka қoyup bər, dedim. Uningoşa yol қoyuxni rət қılıdioqan bolsang, sening tunji oqlungni əltürimən»** — yaki «Oqlumni Өzümgə ibadət қılıxka қoyup bərgin degən bolsammu, sən uni қoyup bərmiding. Bu səwəbtin Mən əmdi sening tunji oqlungni əltürimən». □ **4:25 «hətnilikini... ayioziqa taxlap»** — yaki «hətnilikini... ayioziqa təgküzüp». **«Sən dərwəkə aldimda қan təkər ər ikənsən!»** — Zipporahning bu səzi wə bu sırlıq wəkə toqruuluq «koxumqə söz»imizdə azraq tohtilimiz. □ **4:26 «hətnə tüpəylidin»** — muxu yerdə ibraniy tilida «hətnə» kəplük xəklidə — «hətnilər».

aldida xu мөжизilik аламәтләрни көрсәтти.

**31** Buni көрүп, һәлк ىхәнди; Пәрвәрдигарнинг Israillarni yoklap, ular uqrioqan harliklarni көргөнликини anglioqan һаман, baxlirini egip сәждә қилиxti.

## 5

### *Musa wə Ҳарunning Pirəwn bilən körüxüxi*

**1** Andin Musa bilən Ҳарun Pirəwnning aldiqä berip, uningoqa: — Israelning Hudasi Pәrвәрдигар sanga: — «Ularning berip qəldə Manga ibadət kılıp, һeyt өtküzüxicə қowmimoqa yol қoysun» dəydu, — dedi.

**2** Lekin Pirəwn jawab berip: — Uning səziga қulak selip, meni Israiloqa yol қoyotuzidiqan қandaq Pәrвәрдигар ikən u? Mən u Pәrвәрдигarni tonumaymən həm Israelqimu yol қoymaymən, dedi.■

**3** Ular səz kılıp: — Ibraniylarning Hudasi biz bilən körüxti. Xunga өtünimizki, bizgə Pәrвәрдигар Hudayimizoqa kurbanlıq sunux üçün bizgə qəlgə berixka üq künlük yoloqa ruhsət bərgəysiz. Bolmisa, U bizni waba yaki kılıq bilən uruxi mumkin, — dedi.■

**4** Lekin Misirning padixahı ularqa jawab berip: — Өy Musa wə Ҳarun, nemixka ikkinglər həlkni ixliridin tohtitip қoymakçı bolisilər? Berip əz əpkixinglarni kötürünglər! — dedi.

<sup>5</sup> Pirəwn yənə: — Mana, həlk yurtta ziyadə awup kətti. Silər bolsanglar, ularni əpkəxliridin halas kılmakqisilər, dedi.

<sup>6</sup> Xu küni Pirəwn nazarətqilərgə wə nazarətqilərning kol astidiki ix baxliriqa buyruk qüxtürüp: —

<sup>7</sup> Həzirdin baxlap həlkə ilgirikidək kesək կuyuxka saman bərmənglar! Ular samanni ezliri yiçsun.

<sup>8</sup> Lekin ilgiri қanqılık kesək կuyup kəlgən bolsa, həlihəm kəm kilmay xunqılık kesək կuydurunglar; qünki ular hürunlixip: «Hudayimizə qurbanlıq ətküzüvkə bizni baroqli կoy» dəp oğlwə kilixiwatidu.

<sup>9</sup> Əmdi ularni ez ixiqa toluk bənd bolup, yalojan-yawidaq gəplərgə կulak salmaslığı üçün, bu adəmlərning üstigə tehimu eçir əmgəklərni yüklənglar, — dedi.

<sup>10</sup> Xuning bilən həlkning üstdikini nazarətqilər bilən ix baxliri qıkip həlkə: Pirəwn xundak dediki, mən əmdi silərgə saman bərməydiqan boldum.

<sup>11</sup> Өzünglar beringlar, əzünglar üçün kəyərdin saman tapalisanglar, xu yərdin elip kelinglar; lekin kılıdiqan ixliringlar bolsa կılqılıkmu keməytilməydu, — dedi.

<sup>12</sup> Buning bilən həlk pütkül Misir zeminiqa tarilip, samanning orniqa pahal yiçixka baxlidi.

<sup>13</sup> Nazarətqilər bolsa ularni կistap: Silərgə saman berilgən qaoqdikidək hazırlımu hər künlük ixni xu küni կilinglar, dedi.

<sup>14</sup> Israillarning üstigə Pirəwnning nazarətqiləri təripidin կoyulqan Israilliğ ix baxliri tayak yedi

wə: — Tünügün wə bugün nemixka kesək kuyux wəzipsini burunkidək toxkuzup orunlim-idinqlar?! — dəp til ixitti.

**15** Andin Israillik ix baxliri Pirəwnning aldiqə berip: Nemixka eəz küllirioqa mundak muamilə қılıdila?

**16** Θəz küllirioqa həq saman berilmidi. Lekin *nazarətqılər* yənilə «kesək kuydurunglar» dəp bizni buyruydu. Mana, eəz külliri tayak yəwatiqidu, əmma əyib bolsa ezlirining adəmliridə, dəp pəryad қildi.

**17** Lekin u yənə: — Silər hərun ikənsilər! Hərun ikənsilər! Xunga silər: «Berip Pərwərdigarə qurbanlıq ətküzüximizgə ijazət bər dəwatisilər.

**18** Kaytip berip ixingni қılıx! Silərgə saman berilməydu, birak kesəklərni bəlgiləngən san boyıqə *awwalqidək* toluk tapxuruxisən, dedi.

**19** Israillik ix baxliri *Pirəwnning*: «Silər hərkünlük wəzipənglarnı, yəni tələp kılınan kesəklərni bəlgiləngən sandın keməytsənglər kət'iy bolmayıdu» deginigə қarap, bexioqa balakazanıq qüxicidənlikini bilixti.

**20** Ular Pirəwnning aldidin qıkıp keliwatkinida, ular bilən kərüküxkə kelip xu yərdə saklap turoğan Musa wə Hərun bilən uqrixıp қaldı.

**21** Ular Musa bilən Hərunoqa: — Bizni Pirəwnning nəziridə wə uning əməldarlırinin nəziridə sesitip, bizni əltürüxkə ularning қolioqa қılıq tutkuzqıninglar üçün, Pərwərdigar

silərning üstünglarqa həküm kilsun! — dedi. □

### *Hudanıng Israillarnı azad kılıxka wədə kılıxi*

<sup>22</sup> Xuning bilən Musa Pərwərdigarning aldiqə yenip berip uningoşa: — Əy Igəm, nemixə bu həlkni balaqə tikting? Sən nemə üqün meni əwətting?

<sup>23</sup> Qünki mən Pirəwnning aldiqə kirip Sening naming bilən səz kıləqinimdin tartıp, u bu həlkning üstigə tehimu ziyyadə azab kıləplili turdi. Əmma Sən tehiqə қowmingni həq kütkuzmiding, — dedi.

## 6

<sup>1</sup> Lekin Pərwərdigar Musaqa: — Əmdi sən Mening Pirəwngə kılıdiqanlırimni kərisən; qünki u kudrətlik bir қoldın məjburlinip, ularni қoyup beridu, kudrətlik bir қolning səwəbidin əzining zeminidin ularni қoqlap qikiriwetidu, — dedi.

<sup>2</sup> Andin Huda Musaqa *yənə* səz kılıp mundak dedi: — Mən Pərwərdigardurmən.

<sup>3</sup> Mən İbrahimə, Ishäkkə wə Yakupka Kadir-mutlək Təngri süpitidə kəründüm; lekin

---

□ **5:21 «Əməldarlırı»** — ibraniy tilida «hizmətkarlırı» yaxı «külliri». Gərqə muxu kixilər Pirəwnning ordisida əməldarlık orunda turoğan bolsimu, lekin ular yənilə Pirəwnning «külliri» dəp hesablanıqan bolsa kerək.

«Yahwəh» degən namim bilən ularqa axkara tonulmidim. □

**4** Mən ular bilən: — «Silər musapir bolup olturoqan zeminni, yəni Qanaan zeminini silərgə berimən» dəp, ular bilən əhdə baqlıxip wədə kılqanmən.

**5** Əmdi Mən misirliklər kul kılıp zulum saloqan Israillarning ah-zarlırını anglap, kılqan xu əhdəmni esimgə aldım.

**6** Xunga Israillarqa mundak degin: — «Mən Pərwərdigardurmən; Mən Əzüm silərni misirliklarning eqir yükləri astidin qıkırıp, ularning küllükidin azad kılıp, қolumni uzitip ularqa qong balayı'apətlərni qüxürüp, silərgə həmjəmət bolup hərlükkə erixtürimən. □

**7** Silərni Əz կowmim boluxka կobul kılımən wə Əzüm Hudayinglar bolimən; xuning bilən silər əzünglarni misirliklarning yüklirining astidin kütküzup qıçarqauqining Mən Hudayinglar Pərwərdigar ikənlikini bilisilər.

**8** Mən xuning bilən silərni kol kətürüp İbrahimə, Ishakkə wə Yakupka berixkə kəsəm kılqan zeminoja elip barimən; Mən u yərni silərgə miras kılıp zeminlikkə berimən; Mən Pərwərdigardurmən».

**9** Bularning həmmisini Musa Israillarqa dəp bərdi; lekin ular eqir küllük azabidin piqanqıa

□ **6:3 «Yahwəh»** — muxu namni adəttə «Pərwərdigar» dəp tərjimə kılımımız. «Yahwəh» degən namim bilən ularqa axkara tonulmidim» degən səzlər toqru盧uk «köxumqə sez»imizni kərüng. □ **6:6 «silərgə həmjəmət bolup hərlükkə erixtürimən»** —ibraniy tilida «gaal» degən bir peil bilənla ipadilinidu. Bu peil toqru盧uk «Təbirlər» wə «Ayup» 19:25 wə izahətinimu kərüng.

qüvkən bolup, uningoşa қulaқ salmidi. □

**10** Andin Pərwərdigar Musaoşa yənə: —

**11** Berip Misirning padixahı Pirəwngə: «Israil-larning zeminingdin ketixigə yol կoy», dəp eytキン, dedi.

**12** Lekin Musa Pərwərdigarning aldida: Mana, Israillar manga қulak salmioqan yərdə, Pirəwn қandaqmu məndək kalpuki hətnə қilinmiqan bir adəmgə қulak salsun? — dedi. □

**13** Əmma Pərwərdigar Musa wə Ҳарunoşa sezləp, ularning Israillar oşa Misirning padixahı Pirəwngə Israillar tooqruluk: — «Ular Misir zeminidin elip qikirilsun» degən əmr yətküzüxini buyrudi.

### *Musa bilən Ҳarunning əjdadlıri, nəsəbnamisi*

**14** Təwəndikilər jəmət baxlıkları: — Israilning tunji oqlı bolqan Rubənning oöqulları Ҳanuk, Pallu, Ҳəzron wə Karmi. Bular bolsa Rubənning nəsilları idi. ■

**15** Ximeonning oöqulları: — Yəmuəl, Yamin, Ohad, Yakın, Zohar wə қanaanlıq ayaldın bolqan Saullar idi; bular Ximeonning nəsilları idi. ■

□ **6:9 «piqanoşa qüvkən bolup,...»** — yaki «səwrsizliktin qidimay,...» □ **6:12 «kalpuki hətnə қilinmiqan»** — bu sezlər bilən Musa əzininə aqzı kalwa bolupla қalmayı, yənə (əzinin 4:10-17də hatırıləngən Hudaşa bolqan қakxaxlını əsləp) əzininə Hudanıng aldida heli nalayıq ixlarnı қilojanlığını, gəp-səzdə gunahı bar adəm ikənlilikinumu kərsətməkqi. ■ **6:14**

Yar. 46:9; Qəl. 26:5; 1Tar. 5:3 ■ **6:15** Yar. 46:10; Qəl. 26:12; 1Tar. 4:24

**16** Lawiyning oqullirining isimliri, nəsəbnamilirigə asasən: Gərxon, Kohat wə Mərari; Lawiyning əmrinинг yilliri bir yüz ottuz yəttə yil boldi.■

**17** Gərxonning oqulliri aililiri boyiqə: — Libni wə Ximəy.■

**18** Kohatning oqulliri: — Amram, Yizħar, Hebron bilən Uzziəl. Kohat bir yüz ottuz üç yil əmür kərdi.■

**19** Mərarining oqulliri: — Mahli wə Muxi. Bular nəsəbnamiliri boyiqə Lawiyning nəsilliri idi.■

**20** Amram əz һammisi Yokəbədni hotunluğka aldi, Yokəbəd uningoqa Ҳarun wə Musani tuqup bərdi. Amram bir yüz ottuz yəttə yil əmür kərdi.□ ■

**21** Yizħarning oqulliri: — Korah, Nəfəg wə Zikri idi.

**22** Uzziəlning oqulliri: — Mixaəl, Əlzafan wə Sitri idi.

**23** Ҳarun bolsa Naħxonning singlisini, yəni Amminadabning kizi Elixebani hotunluğka aldi. U uningoqa Nadab bilən Abihuni, wə Əliazar bilən Itamarni tuqup bərdi.■

**24** Korahning oqulliri: — Assir, Əlkanaħ wə Abi'asaf; bular Korahlarning nəsilliri idi.

**25** Ҳarunning oqlı Əliazar Putiəlning kizlirining birini hotunluğka aldi; u uningoqa Finiħasni

■ **6:16** Yar. 46:11; Qel. 3:17; 26:57; 1Tar. 6:1-30 ■ **6:17** 1Tar. 6:2; 23:7 ■ **6:18** 1Tar. 6:3; 23:12 ■ **6:19** 1Tar. 6:4; 23:21

□ **6:20 «Amram əz һammisi Yokəbədni hotunluğka aldi»** — xu qaqda əz һammisini hotunluğka elix mən'i kılınoğan əmr («Law.» 18:12-23) tehi Israiloqa berimligənidi. ■ **6:20** Mis. 2:1; Qel. 26:59 ■ **6:23** Qel. 3:2; 26:60; 1Tar. 5:29; 24:1

туоқуп бәрди; бular bolsa өз нәсәби boyiqə həmmisi Lawiyarlarning jemət baxlkłiri idi.

<sup>26</sup> Pərwərdigarning: — Israillarni қoxunlardək top-topi bilən Misir zeminidin elip qikinqlar, degən əmrini tapxuriwaləquqilar dəl muxu Harun bilən Musa idi.

<sup>27</sup> Israillar Misirdin qikirilsün, dəp Misirning padixahı Pirəwngə sez kılqanlar dəl bu kixilər, yəni muxu Musa bilən Harun idi.

### *Harunning Musaqla wakalitən səzlixi*

<sup>28</sup> Pərwərdigar Misirning zeminida Musaqla səz kılqan waktida

<sup>29</sup> Musaqla: «Mən Pərwərdigardurmən. Sanga eytkinimning həmmisini Misirning padixahı Pirəwngə degin», dəp əmr kıldı.

<sup>30</sup> Lekin Musa Pərwərdigarning aldida: — Məndək kalpuki hətnə kılınmioğan bir kixigə Pirəwn կandağmu կulaq salsun?» — dəp jawap bərgənidi.■

## 7

<sup>1</sup> Xuning bilən Pərwərdigar Musaqla: — Mana, Mən Pirəwnning aldida seni Hudanıng ornida kıldım. Akang Ҳарун bolsa sening pəyqəmbiring bolidu.

<sup>2</sup> Mən sanga buyruqinimning həmmisini *un-ingələ* dəysən; andin akang Ҳарун Pirəwngə

uning өз земинидин Israillarni қоюп берixи kerəkliki toqrisida söz kılıdu. □ ■

**3** Lekin Mən Pirəwnning kənglini қattık қilimən; buning bilən Mən Misir zeminida məjizilik alamətlər wə karamətlirimni kəpləp kərsitimən.

**4** Xundaktimu, Pirəwn silərgə կulak salmaydu. Əmma Mən Misirning üstigə həküm qikirip қolumni uzip, qong balayı'apətlərni qüxürüp, қoxunlirim bolovan Əz kowmim Israillarni Misir zeminidin qikirimən.

**5** Əz қolumni Misirning üstigə sozənimda, Israillarni ularning arisidin qikarəqənimda misirliliklər Mening Pərwərdigar ikənlikimni tonup yetidi, — dedi.

**6** Musa bilən Əharun xundak կildi; Pərwərdigar ularqa կandak tapiliovan bolsa, ularmu xundak կildi.

**7** Ular Pirəwngə söz kılovan wakitta Musa səksən yaxka, Əharun səksən üç yaxka kirgənidi.

### *Harunning һasisi*

**8** Pərwərdigar Musa bilən Əharunoşa söz kilipli: —

**9** Əmdi Pirəwn silərgə: — Əzünglarnı təstiklap bir məjizə kərsitinglar, desə, sən Əharunoşa: — Əhasangni elip Pirəwnning aldiqa taxliqin, dəp eytkin. Xundak կilixi bilənla հasa yilanom'a aylinidu, dedi.

---

□ **7:2 «Harun bolsa sening pəyəqəmbiring bolidu»** — demək, Əharun əzi Musanıng sözlerini Pirəwngə yaki həlkə yətküzidu.

■ **7:2 Mis. 4:14**

**10** Xuning bilən, Musa bilən Hərun Pirəwnning aldiqə berip, Pərwərdigarning buyruqınıdək ķıldı; Hərun həsisini Pirəwn bilən uning əməldarlırining aldiqə taxliwidi, u yılanqə ayləndi. □

**11** U wakitta Pirəwn danixmənliri wə sehriġərlirini qakırtıp kəldi; Misirning jadugərlirim u ez jadusi bilən ohxax ixni ķıldı.

**12** Ularning hərbiri ez həsisini taxlidi; ularmu yılanqə ayləndi. Lekin Hərunning həsisi ularning həsilirini yutup kətti.

**13** Biraq Pərwərdigar eytkandək Pirəwnning kengli ķattıqlıq bilən Pərwərdigar eytkandək ularqə կulaq salmidi.

### *Birinqi apət — қan apiti*

**14** Andin Pərwərdigar Musaqla mundak dedi: — Pirəwnning kengli ķattik; u կowmni կoyup berixni rət kılıdu.

**15** Əmdi sən ətə səhərdə Pirəwnning ķexiqə baroqin (xu wakitta u su boyioqa qikidu) — Sən uning bilən kərüküxkə dəryanıng boyida saklap turoqin; yılanqə aylanoqan həsini կolungoqa eliwal.

**16** Sən uningoqa mundak degin: — «Ibraniylarning Hudasi Pərwərdigar meni aldingoqa: «Qəldə Manga ibadət kilixi üçün կowmimni կoyup bər» deyixkə əwətkənidir; lekin mana, bu wakitkiqə heq anglimiding.

---

□ **7:10 «Pirəwnning əməldarlırı»** — məzkur kitabta «Pirəwnning əməldarlırı» ibraniy tilida «hizmətkarlırı» degən söz bilən ipadilinidu.

**17** Xunga Pərwərdigar sanga: — «Sən xu *alamət* bilən Mening Pərwərdigar ikənlikimni bilisən», dəydu — Mana, mən қolumdiki һasa bilən dəryanıng süyini ursam, su қanoqa aylinidu,

**18** dəryanıng belikliri əlüp, dəryanıng süyi sesip ketidu; misirliklər sudin səskinip, iqəlməydiqan bolup қalidu».

**19** Pərwərdigar Musaqa yənə: — Sən Ҳарunoqa: — Həsangni elip misirliklarning suliri қanoqa aylansun dəp ularning üstigə, yəni ekinliri, əstəngliri, kəlliri wə su ambarliri üstigə қolungni uzatקin. Xuning bilən pütkül Misir zeminida, hətta yaqaq wə tax қaqılardıki sularmu қanoqa aylinidu, degin, dedi.

**20** Musa bilən Ҳarun Pərwərdigarning buyruqinidək kıldı; Ҳarun Pirəwn wə əməldarlırinin kəz aldida һasini kətürüp, dəryanıng süyini uruwidi, pütün dəryanıng süyi қanoqa aylinip kətti. ■

**21** Dəryadıki beliklər əlüp, dəryanıng süyi sesip kətti. Misirliklər dəryanıng süyini iqəlməydiqan bolup қaldı, pütkül Misir zeminini қanoqa toldı.

**22** Lekin Misirning jadugərlirimə əz jaduliri bilən həm xundak kıldı. Bu səwəbtin Pərwərdigar eytкandək Pirəwnning kengli қattık bolup, ularoqa kulaq salmidi;

**23** əksiqə Pirəwn əyigə kaytip ketip, bu ixqa həq pisənt kilmidi.

**24** Dəryanıng süyini iqəlmigini üçün barlık misirliklər iqküdək su tepix üçün dəryanıng

ətraplirini kolidi.

<sup>25</sup> Pərwərdigar dəryani urup, yənə yəttə kün etti.

## 8

### *Ikkinqi apət — pakə apiti*

<sup>1</sup> Andin Pərwərdigar Musaqla: — Pirəwnning aldiqa berip uningqə: — Pərwərdigar mundak dəydu: «Manga ibadət kilişkə Əz կowmimni կoyup bər.

<sup>2</sup> Lekin ularni կoyup berixni rət կilsang, mana, Mən dəlitinqning həmmə yerini pakılar bilən basturup urımən.

<sup>3</sup> Dəryada top-top pakılar pəyda bolup, *dəryadin* qikip ordangoqa, hujrangoqa, orun-kərpənggə, əməldarlıringning əylirigə kiriwalidu, xuningdək həlkinqning uqisiqə, tonur wə təengniliringgə yamixip qikiwalidu. □

<sup>4</sup> Pakılar əzüngning üstibexiə, həlkinqning üstibexiə wə həmmə əməldarlıringning üstibexiə yamixip qikiwalidu» — degin, — dedi.

<sup>5</sup> Pərwərdigar Musaqla: — Sən Ҳarunə: Pakılarning Misir zeminining üstigə qikixi üçün қolungni uzitip, һasangni ekinlar, estənglər wə kəllərning üstigə xiltiəin, degin — dedi.

<sup>6</sup> Xuning bilən Ҳarun қolını Misirning suliri üstigə uzatti; xundak kiliwidi, pakılar qikip Misir zeminini կaplidi.

---

□ **8:3 «ordangoqa» — yaki «əyünggə».**

**7** Lekin jadugərlermu əz jaduliri bilən ohxax ixni kılıp, Misir zemini üstigə pakılarnı pəyda қildi.

**8** Pirəwn Musa bilən Ərənni qakırtıp: — Pakılarnı məndin wə həlkimdin neri kılıx üçün Pərwərdigardin etününglar. Xundak bolsa, mən həlkinqni Pərwərdigarоla қurbanlıq ķilsun dəp koyup berimən, dedi.

**9** Musa Pirəwngə: — Boptu, mən izzitingni kılıy, pəkət dəryadiki pakılarla kəlip, baxkılıri əzüngdin wə əyliringdin ayrılsun dəp, sən, əməldarliring wə həlkinq üçün mening dua kılıdiqan wakıtmı bekitkin, dedi. □

**10** U jawab berip: — Ətə bolsun, dedi.

Musa uningoqa: — Hudayımız Pərwərdigarоla ohxax ھeqbirining yoklukını bilixing üçün sening deginingdək bolsun.

**11** Pakılar səndin, əyliringdin, əməldarliring wə həlkinqdin qikip ketidu; pəkət dəryadila қalidu, dedi.

**12** Xuning bilən Musa wə Ərən Pirəwnning aldidin qikip kətti. Andin Musa Pirəwnning üstigə əwətilgən pakılar toqrisida Pərwərdigarоla nida қildi.

**13** Pərwərdigar Musanıg tiliginidək қildi. Buning bilən əylərdiki, ھoylillardiki wə etizlardiki pakılar əldi.

**14** Həlk ularnı yioqip dəwə-dəwə қildi, *pütkül* yurt-zemin sesikqılıkqa toldı.

**15** Lekin Pirəwn apəttin halas bolqınıni kərgəndə, kənglini қattık kılıp, Pərwərdigar eytkinidək ularоla қulak salmidi. ■

□ **8:9 «mən izzitingni kılıy»** — ibraniy tilida «məndin izzətkə tuyəssər bolqın». ■ **8:15 Mis. 7:14**

*Üqinqi apət — paxa apiti*

**16** Andin Pərwərdigar Musaqla: — Sən Hərunoqa: — Həsangni uzitip, yərning topisini uroqin. Buning bilən u paxioqa aylinip, pütkül Misir zeminini kaplaydu, degin, — dedi.□

**17** Ular xundaq kıldı; Hərun қolını uzitip həsisi bilən yərning topisini uruwidi, adəmlər wə haywanlarning üstibexini paxa bastı; pütkül Misir zeminidiki topa-qanglar paxioqa aylandı.■

**18** Jadugərlərmə əz jaduliri bilən xundaq kılıp paxa pəyda қılıxka urunoqan bolsimu, pəyda қılalmıdi. Paxilar bolsa həm adəmlərning həm haywanlarning üstibexini kaplap kətti.

**19** Andin jadugərlər Pirəwngə: — Bu ix Hudanıng barmikining kılıqını! — deyixti. Lekin Pirəwn kənglini қattık kılıp, Pərwərdigar eytkinidək ularoqa қulak salmıdi.

*Tətinqi apət — kəkütünlər apiti*

**20** Pərwərdigar Musaqla: — Ətə səhər կօրս Pirəwnning aldioqa berip turoqin — (xu wakitta u su boyioqa qıkıdu) uningoqa: «Pərwərdigar mundak dəydu: — Manga ibadət қılıxi üçün Əz կօwmimni կօրս bər!

**21** Qünki əgər կօwmimni կօրս bərmisəng, mana Mən sening wə əməldarliring, həlkinq üstigə, əyliringgə kəkütünlərni əwətimən; xuning bilən misirliklarning əyliri wə hətta ular

---

□ **8:16 «paxioqa»** — baxqa hil tərjimisi: «pitlaroqa». Baxqa hil həxarətlərnimə kərsitixi mümkün. ■ **8:17** Zəb. 105:31

turuwatkan tuprakmu kəkүүnlər bilən tolidu. □

**22** Lekin xu künidə Θoz կօմիմ turuwatkan Goxən yurtini baxkiqə kılımən; xundak boliduki, u yərdə kəkүүnlər tepilmaydu. Xuning bilən sən Mən Pərwərdigarning bu zeminda bolqanlıkimni bilisən. □

**23** Xundak kılıp Mən Θoz կօմիմni sening həlkinqdin pərkəndürimən; bu məjizilik alamət ətə yüz beridu», dəp eytkin, dedi.

**24** Pərwərdigar deginini kıldı. Pirəwnning eylirigə, əməldarlırinin eylirigə kəkүүnlər top-top bolup kirdi; pütkül Misir zeminining həmmə yeri kəkүүnlər təripidin harab boluxka baxlidi. ■

**25** Pirəwn Musa bilən Ҳarunni qakırtip kelip ularoqa: Berip muxu zeminda Hudayinglaroqa kurbanlık ətküzüngər, — dedi.

**26** Lekin Musa jawab berip: — Bundak kılıx bizgə taza muwapiq bolmaydu; qünki biz Pərwərdigar Hudayimizə sunmakçı bolqan kurbanlık mal misirliliklaroqa nisbətən yirginqliktur. Əmdi əger biz misirliliklarning kəz aldida yaman kərungən nərsini kurbanlık kilsək ular bizni qalma-kesək

□ **8:21 «кəkүүnlər»** — bularning қaysı һaxarət ikənlikli һazır bizgə naməlum. «Zəb.» 78:45də bu һaxarətlər adəmlərni qakıdioqanlıq eytildi, xunga bu һaxarət kəkүün yaki xuning oħxaq ketidioqan bir hil qiwın bolsa kerək. □ **8:22 «...sən Mən Pərwərdigarning bu zeminda bolqanlıkimni bilisən»** — Yaki «...sən Mən Pərwərdigarning yər yüzidə məwjud ikənlikimni bilisən». ■ **8:24** Zəb. 78:45; 105:31

ķiliwətməmdu? □ ■

**27** Biz üç künlük yolni besip, qeldə Pərwərdigar Hudayimiz bizgə buyruqınıdək uningoşa қurbanlıq sunuxımız kerək, dedi.

**28** Pirəwn: — Silərni Pərwərdigar Hudayinglaroşa qeldə қurbanlıq ətküzüxkə baroqli կoyımən; pəkət bək yiraq ketip կalmanglar, meninq üçün dua կilinglar, dedi.

**29** Musa jawab berip: — Mana, mən sening aldingdin qıkıp Pərwərdigarоqa iltija կilimən wə kəkүyünlər sən Pirəwndin, əməldarlıringdin wə həlkinqidin ətə qıkıp ketidü; lekin Pirəwn yənə hıylə ixlitip, həlkni Pərwərdigarоqa қurbanlıq կilixka berixtin toskuqi bolmisun, dedi.

**30** Musa Pirəwnning aldidin qıkıp, Pərwərdigarоqa xundak iltija կildi.

**31** Pərwərdigar Musa tiliginidək կildi; u kəkүyünlərni Pirəwn, əməldarlıri wə həlkidin qikiriwətti; hətta bir tal kəkүyünmu կalmidi.

**32** Lekin Pirəwn bu կetimmu kenglini կattik կilip, կowmni կoyup bərmidi. ■

□ **8:26 «Hudayimizоqa sunmakçı bolоjan қurbanlıq mal misirliklarоqa nisbətən yirginqliktur»** — misirliklarоqa nisbətən «yirginqlik bolоjini» կoylardın ibarət idi. Ular կoylarni, xundakla կoyqılarnimu yirginqlik dəp կariojan; lekin paydını կəzləp Misirdiki bəzi yərlərdə կoy bekilatti («Yar.» 46:34ni kərüng). Muxu ayətning baxqa birhil qüxəndürülüxi boyiqə, misirliklar bəzi mallarоqa (məsilən, kalilarning bəzi hillirioqa) qoşunattı. Əgər Israillar ular qoşunojan birhil malni қurbanlıq կilsa, ular oqəzəplinətti, əlwəttə. ■ **8:26** Yar. 43:32; 46:34 ■ **8:32** Mis. 8:11

**9***Bəxinqi apət — waba apiti*

- <sup>1</sup> Andin Pərwərdigar Musaοa: — Pirəwnning aldioqa berip uningoqa: — «Ibraniylarning Hudasi Pərwərdigar mundak dəydu: — Manga ibadət kilixiοa Θəz կowmimni կoyup bər.
- <sup>2</sup> Əgər ularnı կoyup berixni rət kılıp, yənilə tutup turuwalidioqan bolsang,
- <sup>3</sup> mana, Pərwərdigarning կoli etizliktiki qarpayliringning üstigə, at-exəklər, təgilər, wə կoykaliliringning üstigə qüxüp intayın eoir bir waba kəltüridu.
- <sup>4</sup> Lekin Pərwərdigar Israilning qarpaylirini misirliklarning qarpayliridin pərkəndüridi. Nətijidə, Israilning qarpayliridin həqbiri əlməydi» — degin, dedi.
- <sup>5</sup> Pərwərdigar wakitni bekitip: — Ətə Pərwərdigar zemində bu ixni kılıdu, dedi.
- <sup>6</sup> Ətisi Pərwərdigar xundak կildi; misirliklarning barlıq qarpayliri əldi; lekin Israillarning qarpayliridin birimu əlmidi.
- <sup>7</sup> Pirəwn adəm əwətip təkxüriwidi, mana, Israillarning qarpayliridin birimu əlmigənidi. Lekin Pirəwnning kəngli կattik klinip, u կowmni կoyup bərmidi.

*Altinqi apət — qaça apiti*

- <sup>8</sup> Andin Pərwərdigar Musa wə Hərunοa: — Humdanning külidin qanggilinglarnı toxķuzup elinglar, andin Musa uni Pirəwnning kəz aldida asmanoqa қaritip qaqsun.

<sup>9</sup> Xundak қılıxi bilən kül pütkül Misir zeminini kaplaydioqan qang-tozan bolidu wə Misir zemini diki həmmə yerdə adəmlər wə haywanlarning bədinigə qüxüxi bilən hürrək-hürrək qaqa qıkırıdu, — dedi.

<sup>10</sup> Xuning bilən ular humdandin kül elip, Pirəwnning aldioqa berip turdi wə Musa uni asmanoqa қaritip qaqtı; u adəmlər wə haywanlarning bədinigə qüxüxi bilən hürrək-hürrək qaqa qıkardı.

<sup>11</sup> Jadugərlər qakılar dəstidin Musanıng aldida turalmay қaldı; qünki jadugərlərning bədininimu, baxka barlıq misirliklarnimu ohxax qaqa besip kətkənidi.

<sup>12</sup> Lekin Pərwərdigar Pirəwnning kenglini қattıq қıldı; xunga Pərwərdigar dəl Musa oqa eytkinidək u ularoqa қulak salmidi.

### *Yəttinqi apət — məldür apiti*

<sup>13</sup> Andin Pərwərdigar Musa oqa: — Ətə tang səhər kopup, Pirəwnning aldida turup uningoqa: «Ibraniylarning Hudasi Pərwərdigar mundak dəydu: — Kowmimni Manga ibadət қılıxka қoyup bər;

<sup>14</sup> qünki Mən bu ketim həmmə ballayı'apətlirimni yürükinggə, əməldarliring wə pukraliringning üstigə əwətimən. Buning bilən sən pütkül yər yüzidə Məndək baxka birining yok ikənlikini bilisən.

<sup>15</sup> Qünki Mən қolumni uzitip, əzüng wə kowmingni waba bilən uroqan bolsam'idi, bu wakitkiqə sən yər yüzidin yokılıp ketətting.

**16** Ҳалбuki, Mening seni ornungoqa tikliximdiki məksitim xu idiki, dəl Өz kudritimni sanga kərsitix, xundakla namimning pütkül yər yüzidə jakarlinixi üçün idi.■

**17** Sən yənə կowmimoqa qongqılık kılıp, ularni koyup berixni rət kiliwerəmsən?

**18** Mana, ətə muxu wakıtlarda Misir dəliti bina bolqandan buyan ھeq kərülüp bakmioqan қattık məldürni yaqdurimən.

**19** Xuning üçün adəm əwətip, haywan wə etizda bar-yokungni yioqip iqliki solioqin; qünki өygə қayturulmay sirtta қalqan adəm wə haywanlarning həmmisi məldürning astida kəlip əlüp ketidu! — degin, dedi.

**20** Buni anglap Pirəwnning əməldarlırining arisidin Pərwərdigarning səzidin қorkkan hərbir adəm əz külliri wə qarpaylirini yügürtüp əylirigə elip kəldi.

**21** Lekin Pərwərdigarning səzini etibaröqa almioqanlar əz կul wə mallirini taxkırida қaldurup koydi.

**22** Pərwərdigar Musaşa: — Misir zeminidiki hər yerdə, adəmlər üstigə, mallarning üstigə, xundakla Misir zeminidiki dalalarning həmmə ot-qeplirining üstigə məldür yaoqsun dəp, asmanoqa қarap қolungni kətürgin, dedi.

**23** Musa xuning bilən һasisini asmanoqa karitip kətürüwidi, Pərwərdigar güldürmamini güldürlütip, məldür yaoqdurdi, yər yüzidə qakmaq qekindiliri qepip yürətti. Xundak kılıp Pərwərdigar Misir zemini üstigə məldür

yaqdurdi. □

**24** Məldür yeołip, məldür bilən ot arilax qüxti; məldür xunqə eçir boldiki, Misir dəliti bina bolqalandın tartip undak қattık məldür yeołip bakımiqlanidi.

**25** Məldür pütkül Misir zeminining hər yeridə qüxüp, insan bolsun, haywan bolsun, həmmisini urdi; məldür etizdiki həmmə ot-qəpni urup, yerdiki həmmə dəl-dərəhlərnimu sunduruwətti.

**26** Pəkət Israillar olturuxluq Goxən zeminidila məldür yaqmidi.

**27** Pirəwn adəm əwətip Musa bilən Ərənni qakırtıp ularoqa: — Mən bu ketim gunah կildim! Pərwərdigar həkkaniydur; Səwənlik bolsa mən wə həlkimdin ətti. □

**28** Yənə berip Pərwərdigardin ətünüp iltija kilinglar! Hudadin qıkkən bu қattık güldürmamilar wə məldür yetip axti! Silərni կoyup berəy; silər əmdi muxu yərdə turuwərsənglar bolmaydu, — dedi.

**29** Musa uningəja jawab berip: — Mən xəhərdin qıkkanda, Pərwərdigar tərəpkə karap կollirimni yeyip kətürimən; güldürmamilar xu һaman besikip məldür yənə yaqmayıdu. Yər yəzi Pərwərdigarningkidur, dəp bilixing üçün xundak bolidu.

**30** Lekin sən wə sening əməldarliring, silərning Pərwərdigar Hudadin tehiqə

---

□ 9:23 «yər yüzidə qaқmaқ qeқindiliri qepip yürətti» — yaki «ot yər yüzigə tohtawisiz qüxti». □ 9:27 «Səwənlik bolsa mən wə həlkimdin ətti» — yaki «mən əzüm wə həlkim rəzildur».

қорқmaywatқininglarni bilimən, dedi.

**31** Xu qaɔda arpa bax qıkırıp, zioqır oqunqilioqan bolоqaqka, zioqır wə arpa məldürdin wəyran kılındı.

**32** Lekin buɔday bilən қara buɔday keyinrək bih qikaroqaqka, wəyran kılınmidi.

**33** Musa Pirəwnning aldidin ketip, xəhərdin qikip Pərwərdigar tərəpkə қarap қollirini yeyip kətürdi. Xuning bilən güldürmama wə məldür tohtap, yamoqur yərgə yənə təkülmidi.

**34** Əmma Pirəwn yamoqur, məldür wə güldürmamilarning tohtiqinini kərgəndə, yənə gunah sadir kıldı; umu, əməldarlırimu kənglini қattıq kılıxtı.

**35** Bu təriķidə Pirəwnning kəngli қattıq turuwerip, Pərwərdigar Musanıg wasitisi bilən eytəndək, Israillarnı қoyup berixni rət kıldı. ■

## 10

### *Səkkizinqi apət — qekətkə apiti*

**1** Andin Pərwərdigar Musaqa: — Pirəwnning aldiqa baroqin; qünki ularning arisida bu məjizilik alamətlərni kərsitixim üçün Pirəwnning kənglini wə əməldarlırinining kənglini қattıq kılıp կոydum. ■

**2** Bu ix bilən Mening misirliklarnı kandak rəswa қılqanlıkim wə ularning arisida kərsətkən məjizilik alamətlirimni sən oqlungning andin nəwrəngning kulikiqə yətküzisən. Buning

bilən Mening Pərwərdigar ikənlikimni bilisilər, dedi. □

<sup>3</sup> Xuning bilən Musa bilən Ҳарун Pirəwnning aldiqə berip, uningoşa: — Ibraniylarning Hudasi Pərwərdigar mundaq dəydu: «Əzüngni aldimda təwən tutuxni қaçanlıqə rət kilsən? Manga ibadət kılıx üçün қowmimni қoyup bər.

<sup>4</sup> Qünki əgər sən қowmimni қoyup berixni rət kilsang, mana, Mən ətə sening yurtungoşa qekətkə əwətimən.

<sup>5</sup> Ular silər zemin yüzini kərmigüdək kılıp yepiwestidu, silərning məldürdin aman қalovan nərsiliringlarnimu, dalalarda əskən həmmə dəl-dərəhliringlarnimu yəp ketidu.

<sup>6</sup> Ular orda-sarayliringoşa, əməldarlıringning saraylıri, xundakla barlıq misirliklarning əylirigə tolup ketidu; bundak apətni atabowangliring wə ata-bowliringning atabowlirimu yər yüzidə apiridə bolqandan tartip kərüp baqmioğan» — dedi-də, burulup Pirəwnning aldidin qikip kətti.

<sup>7</sup> Pirəwnning əməldarları uningoşa: — Bu adəm bizgə қaçanlıqə tuzak bolar? Əz Hudasi Pərwərdigar oşa ibadət kılıxka bu adəmlərni қoyup bərgəyla! Misirning harab bolqinini tehiqə kərməywata mdila? — dedi.

<sup>8</sup> Xuning bilən Musa bilən Ҳарun Pirəwnning aldiqə yənə qakıritip kelindi. U ularoşa: — Pərwərdigar oşa ibadət kılıx üçün beringlar; lekin baridioğanlar zadi kimlər? — dedi.

<sup>9</sup> Musa jawab berip: — Yaxlirimiz wə ķeri-

---

□ **10:2 «kəndak rəswa jazalioğanlığım»** — yəki «ķattık jazalioğanlığım».

qürilər bilən, oqullirimiz wə kizlirimiz bilən, կoy wə kala padilirimizni elip həmmimiz barımız; qünki biz Pərwərdigar üçün həyt etküzüximiz kerək, dedi.

**10** U ularoqa: — Silərni bala-qakəngalar bilən koxup կoyup bərginimdə, Pərwərdigar silər bilən billə bolqay! Mana, aldinglarda balayı'apət turuptu! □

**11** Yoksu, bundak կiliçinglaroqa bolmaydu! Pərwərdigar oqa ibadət կiliçka pəkət aranglardın ər kixilərlə barsun! Qünki silərning təlipinglar dəl xu əməsmidi! — dedi-də, ular Pirəwnning aldidin կooqlap qikirildi.

**12** Andin Pərwərdigar Musa oqa: — Misir zeminining üstigə կolungni uzatkin. Xundak կilsang, qekətkilər Misir zeminini besip, zemindiki hərhil otyaxlarnı, yəni məldürdin aman կalqanning həmmisini yəp ketidu, dedi.

**13** Musa həsisini Misir zeminining üstigə uzattı; Pərwərdigar xu kuni wə keqisi zemin üstigə xərk xamili qikardı. Səhərdə, xərk xamili

---

□ **10:10 «Pərwərdigar silər bilən billə bolqay!»** — bu təhđit salidioqan, nahayıti kinayilik, həjwiy gəp, əlwəttə. Baxça birhil tərjimisi «Pərwərdigarnı silər bilən bolsun dəp, silərni bala-qakəngalar bilən koxup կoyup berəmdim?». «**Mana, aldinglarda balayı'apət turuptu!**» — ibraniy tilida «yamanlıq», «apət» yaki «balayı'apət» «ra» degən söz bilən ipadilinidu. Lekin misirliklarning mühüm ilahı — «kuyax ilahı»ning namimu «Ra» bolqaqka, Pirəwnning sezi ikki bislik boluximu mumkin; undak bolqanda ikkinqi mənisi: «Mening ilahım «Ra» silərni jazalaydu!» degənlik bolidu («aldinglarda «ra» turuptu!»). Muxu ibarə baxça tərjimilərdə «Mana, silərdə yaman niyat bar!» dəpmu tərjimə կilinidu.

qekətkilərni uqurup kəldi. ■

**14** Qekətkilər Misirning pütkül zeminiqa yeyilip, Misirning pütün qebrisinimu bastı. Apət intayın eçir boldi; ilgiri bundak qekətkə apiti bolup bakmioğan, mundin keyinmu uningdək bolmaydu.

**15** Ular pütkül zeminning yüzini қaplidi, yər karangoçulixip kətti; ular məldürdin aman қalıqan zemindiki həmmə otyaxlarnı wə dəl-dərəhlərning barlıq mewilirini yəp kətti. Xuning bilən pütkül Misir zemini təwəsidiki dəl-dərəhlərdə yaki daladiki gül-giyahlıarda həq yexillik қalmidi.

**16** Andin Pirəwn aldirap-tenəp Musa bilən Hərunni qakırtıp ularoğa: — Mən həm Hudayingıclar Pərwərdigar aldida həm silərning aldınlarda gunah kıldı.

**17** Əmdi muxu bir ketim gunahımdın etüp Pərwərdigar Hudayinglardın bu əlümni məndin elip ketixini iltija kılıxinglarnı etünimən, — dedi.

**18** Xuning bilən Musa Pirəwnning aldidin qıkıp Pərwərdigar ola iltija kıldı.

**19** Xuning bilən Pərwərdigar xamalnı burap oğerb tərəptin intayın küqlük boran qıçırip, qekətkilərni uqurup, Kızıl Dengizoqa oğerk kıldı; Misirning pütkül təwəsidə bir talmu qekətkə қalmidi.

**20** Lekin Pərwərdigar Pirəwnning kənglini қattık ķılıp կoyonu üqün u Israillarnı կoyup bərmidi.

### *Tokkuzinqı apət — қarangoquluq apiti*

21 Andin Pərwərdigar Musaqla: — Қolungni asmanoqa қaritip uzatkin; xuning bilən қattık bir қarangoquluq bolidu, hətta adəm silisa қoliqə tuyulqıdək қoyuk қarangoquluq Misir zeminini kaplaydu, — dedi.

22 Andin Musa қolini asmanoqa қaritip uzitiwidi, қoyuk bir қarangoquluq Misir zeminini üq küngiqə kaplap turdi. ■

23 Üq küngiqə biri yənə birini kərəlməs wə ya ھeqkim өz jayidin қozqılalmas boldi; lekin barlıq Israillar olturoqan jaylarda yorukluk bar idi.

24 Pirəwn Musani qakirtip uningoqla: — Berip, Pərwərdigarqa ibadət қilinglar. Pəkət қoy wə kala padiliringlar қalsun; balaqıliringlarnimu elip barsanglar bolidu, dedi.

25 Musa jawabən: — Undakta Hudayimiz Pərwərdigarqa kurbanlık қılıxka *inaklıq* kurbanlığı wə kəydürmə kurbanlıqıqa lazımlıq qarpaylarnı sən bizgə berəmsən? □

26 Əzimizning qarpaylirimiz biz bilən birgə ketixi kerək, bir tuyikimu kəynidə қalsa bolmaydu; qünki Hudayimiz Pərwərdigarqa ibadət қılıxka kurbanlık қılıdiqinimizni bulardin tallıxımız lazim. U yərgə yetip barmıouqə, Pərwərdigarqa կaysi kurbanlıqlar bilən ibadət қılıdiqinimizni bilməymiz, — dedi.

27 Lekin Pərwərdigar Pirəwnning kənglini қattık қıldı; u ularnı yənilə қoyup bərmidi.

■ 10:22 Zəb. 105:27,28 □ 10:25 «bizgə» — iibraniy tilida «қолимизə». «bizgə berəmsən?» — yaki «bizgə berixing kerək!».

<sup>28</sup> Pirəwn Musaqla: — Aldimdin yokal! Həzi bol, ikkinqi manga kərüngüqi bolma! Qünki yüzümni yənə kərgən kününg jeningdin ayrılsən, — dedi.

<sup>29</sup> Musa uningoqla: — Rast eytting! Mən sening yüzüngni ikkinqi kərgüqi bolmaymən, — dedi. ■

## 11

*Oninqi apət — pütün Misirdiki tunji balilarning əlüxi. Musanıng Pirəwngə eytkan ahirkı sezliri*

<sup>1</sup> Xuning bilən Pərwərdigar Musaqla: — Yənə bir apətni Pirəwnning üstigə wə Misirning üstigə qüxürimən. Andin u silərni bu yərdin ketixkə yol köyidu wə u silərni həmmə nərsiliringlar bilən қoxup қoyup berip, bu yərdin mutlək қoqlap qikiridu. □

<sup>2</sup> Əmdi sən həlkə tapılal: — Hər biringlar, ər kixilərning hərbiri əz қoxnisidin, ayal kixilərning hərbiri əz қoxnisidin kümük buyumlarnı, altun buyumlarnı sorap alsun, degin, — dedi □ ■

<sup>3</sup> (Pərwərdigar həlkini misirliliklarning aldida iltipat tapkuzdi. Xuningdək Musa degən bu adəm Misir zeminida Pirəwnning

■ **10:29** Ibr. 11:27 □ **11:1** «Yənə bir apətni Pirəwnning üstigə wə Misirning üstigə qüxürimən...» — bu sezlərni Musa tehi Pirəwnning aldidin qıkmay turup Pərwərdigar uningoqla eytkan bolsa kerək (8-ayətni kərüng). □ **11:2** «həlkə tapılal...» — ibraniy tilida «həlkning կulaklıraqa sez կlip...». ■

**11:2** Mis. 3:22; 12:35

əməldarlırinining nəziridə bolsun, pukralarning nəziridə bolsun, nahayiti uluq zat boldi). ■

**4** Andin Musa yənə: — Pərwərdigar mundak dəydu: — «Mən yerim keqidə qıkıp Misirni kezip qıkımən. ■

**5** Xu wakitta təhttə olturuwatkan Pirəwnning tunji oqlidin tartip yarəqunqak tartidioğan dedəkning tunji oqlıqıqə, xundakla barlık qarpaylarning tunjılıri, yəni Misirdiki barlık tunji jan igiliri əlidü. ■

**6** Bu səwəbtin pütkül Misir zeminida kattik bir pəryad kətürülidü; uningdin ilgiri xundak pəryad bolup bakmioğanidi, mundin keyinmu bundak pəryad anglanmaydu.

**7** Lekin Israillaroqa, məyli adəmliri, məyli haywanatlarioqa bolsun, hətta bir tal itmu қawap koymaydu. Buningdin Pərwərdigarning misirliklər bilən Israilni pərkəndüradioğanlığını bilisilər».

**8** — Xuning bilən bu əməldarlıringning həmmisi aldimoqa kelip, manga təzim kılıp: «Sili əzliri wə siligə əgəxkən barlık կowmliri qıkıp ketixkəyla!» dəp eytidü, andin qıkıp ketimən» — dedi-də, kattik օzəzəp bilən Pirəwnning aldidin qıkıp kətti. □ ■

**9** Pərwərdigar Musaqa: — Misir zeminida

■ **11:3** Mis. 12:36 ■ **11:4** Mis. 12:29 ■ **11:5** Mis. 12:12

□ **11:8** «Xuning bilən bu əməldarlıringning həmmisi aldimoqa kelip, manga təzim kılıp: .. andin qıkıp ketimən» — dedi-də, kattik օzəzəp bilən Pirəwnning aldidin qıkıp kətti» — 1-8 ayəttə hatiriləngənlər Musa bilən Pirəwnning otturisida bolğan jedəl (10-babta hatirilgən)ning dawami bolsa kerək. ■ **11:8** Mis. 12:30

Mening karamət məjizilirimning kəpləp kərsitilixi üçün Pirəwn silərgə қulak salmaydu, — degənidir.

**10** Musa bilən Ҳарun bu karamət məjizilərning həmmisini Pirəwnning aldida kərsitip boldi; lekin Pərwərdigar Pirəwnning kenglini қattık қılıp қoyqını üçün u Israillarnı uning zeminidin kətkili қoymidi. ■

## 12

### *Ətüp Ketix heyti*

**1** Pərwərdigar Misir yurtida Musa wə Ҳarun ola mundak dedi: —

**2** Bu ay silərgə aylarning iqidə bexi, yilning tunji eyi bolidu. □

**3** Silər pütün Israil jamaitigə söz қılıp: — Bu ayning oninqi künü həmminglar atiliringlarning ailisi boyiqə bir қozını elinglar; hərbir ailigə birdin қoza elinglar. □

**4** Əgər məlum bir ailə bir қozını yəp bolalmaqdək bolsa, undakta əy igisi yenidiki қoxnisi bilən birlixinip adəm saniqa қarap bir қoza elinglar; hərbir kixining ixtihasıqa қarap hesablap muwapiq bir қoza hazırlanglar.

---

■ **11:10** Mis. 9:16; Rim. 9:17    □ **12:2 «Bu ay silərgə ... yilning tunji eyi bolidu»** — bu waqittin ilgiri Hudanıng həlkı üçün yilning bexi küzdə (Sentəbrdə) baxlinatti (Mukəddəs Kitabta buningdin ilgiriki barlıq waqıtlar xundak hesablinatti). Ottura xərkətiki əllərning həmmisining xundak kalendari bar idi.  
 □ **12:3 «қoza»** — Ibraniy tildə «қoza» degən söz oqlaknimu kərsitudu.

**5** Hərbbingilər tallayıdiqan közanglar bejirim, bir yaxlıq ərkək bolsun; köy yaki əqkə padılıridin tallansimu bolidu. ■

**6** Kozini bu ayning on tətinqi künigiqə yen-inglarda turoquzungalar, — degin.

— Xu künü Israilning pütkül jamaiti tallıqan melini gugumda soysun. □

**7** Andin ular uning lənidin elip gəx yeyilgən əyning ixikning bax təripigə həm ikki yan kexikigə sürkəp köysün.

**8** Ular xu keqisi gəxini otta kawap kılıp yesun; uni petir nan wə aqqıq-qüqük kəktat bilən koxup yesun. ■

**9** Kət'iy ham yaki suda pixurup yemənglar, bəlki uni bax, put wə iq-karinliri bilən otta kawap kılıp yənglar.

**10** Uning həqnemisini ətigə կaldurmanglar. Əgər ətigə exip կalօlanliri bolsa, uni otka selip kəydürüwetinglar.

**11** Silər uni mundak һaləttə yənglar: — Uni yegəndə bəlliringlarnı qıng baqlap, ayaqliringlarqa kəx kiyip, կolliringlarda һasa tutkan һalda tez yənglar. U bolsa

---

■ **12:5** Law. 1:3; 22:21; Mal. 1:8; 1Pet. 1:19 □ **12:6 «gugum»** — ibraniy tilida «ikki kəq arılıkida» degən sez bilən ipadılınidu — demək, kün petiwatkan qaodın կarangoğlu qüxküqə boləqan arılıktiki wakıt. «Birinqi kəq» kəqkuron yaki kün petix, «ikkinqi kəq» keqini kərsətsə kerək. Israilde ixlitligən kalendar boyiqə yengi kün kəq kirixi bilən baxlinidu. Xunga xu keqə bilən birinqi ayning on bəxinqi künü baxlinidu. ■ **12:8** Qel. 9:11; 1Kor. 5:8

Pərwərdigarning «ötüp ketix» közisidur. □

**12** Qünki Mən u keqisi Misir zeminini kezip etimən; Mən Misir zeminida məyli insan bolsun, məyli haywan bolsun ularning tunji tuquluoğan ərkikining həmmisini əltürimən; xuning bilən Mən Misirning barlıq but-ilahlırinin üstdidin həküm qıkırımən; Mən Pərwərdigardurmən. □

**13** Xu қurbanlıqning əni silər olturoğan əylərdə silərgə *nijat* bəlgisi bolodu; bu қanlarnı kərginimdə silərgə ətüp turimən. Xuning bilən Misir zeminini urqinimda ھalakət elip kelidiqan waba-apət silərgə təqməydi. □

### *Petir nan həyti*

**14** Bu kün silərgə hatirə kün bolsun; uni Pərwərdigarning həyti süpitidə ətküzüp

---

□ **12:11 «U bolsa Pərwərdigarning «ötüp ketix» közisidur»** — ibraniy tilida «Bu Pərwərdigarning «pasha»sidur». Ibraniy tilida «pasha» yaki «pesah» «ötüp ketix» degən ukumni bildüridü. «Otüp ketix» degənning muxu yerdə nemini korsətkini toqrisida 13-ayət wə izahatını körüng. □ **12:12 «Misirning barlıq ilahlırinin üstdidin həküm kılımən»** — bu muhim ix toqrluluk «köxumqə səz»imizni körüng. Misirliliklarning 80din kəp ilahlıları bar idi. □ **12:13 «silərgə ətüp turimən»** — yaki «silərdin ətüp ketimən» degən sezlər toqrluluk ikki hil pikir bar: — (1) Pərwərdigarning «ötüp ketix»i uning Israillarnı jazalimay əyigə kirməy «ötüp ketixi», (2) Pərwərdigar əwətkən «halak pərixtisi» (23-ayət wə «Zəb.» 78:49ni körüng) Israillarning əylirigə yetip kəlgəndə Pərwərdigar Əzi ularning əylirining ixikining aldiqa «ötüp turux»i bilən ھalak pərixtisining yolını tosup, muhəpizət kılıp sak қalduruxini kərsitixi mumkin. Biz ikkinqi pikirgə kayıl bolduk («Yəx.» 31:5ni wə izahatimiu körüng).

təbriklənglər; əbədiy bəlgilimə süpitidə nəsildin-nəsilgə mənggü ətküzünglər. ■

**15** Yəttə kün petir nan yənglər; birinqi künü əyünglərdin *barlıq* hemirturuqlarnı yok ķilinglər; qünki kimki birinqi kündin tartip yəttingi küngiqə boldurulqan nan yesə, xu kixi Israil қataridin üzüp taxlinidu.

**16** Birinqi künü silər mukəddəs ibadət soruni tüzünglər; yəttingi künimü həm xundak bir mukəddəs ibadət soruni ətküzülsün. Bu ikki kün iqidə ھeqkandaq ix-əmgək ķilinmisun; pəkət hər kixinin yəydiqinini təyyar laxka mu-nasiwətlik ixlarnıla қilsanglar bolidu. □

**17** Mən dəl xu künü silərni қoxun-қoxun boyiqə Misir zeminidin qıqaroqinim üçün silər petir nan ھeytini ətküzünglər; xu künni nəsildin-nəsilgə əbədiy bəlgilimə süpitidə ھeyt künü қılıp bekitinglər.

**18** Birinqi ayning on tətinqi künü, kəqkurundin tartip xu ayning yigirmə birinqi künü kəqkurunoqıqə, petir nan yənglər. ■

**19** Yəttə kün iqidə əyliringlarda ھeq hemirturuq bolmisun; qünki musapir bolsun, zemində

■ **12:14** Mis. 5:1 □ **12:16 «ibadət soruni»** — muxu yərdiki «sorun» degən sez «sorunqa qakırılıx» degənni bildürudu. Nəgə qakırılıdu? Mukəddəs Kitabta adəttə təkitlinidioqan ix həlkning jəm boluxi əməs, bəlkı **«Hudaning** yenoşa yioqilixka qakırılıx»tin ibarət bolidu. Lekin muxu yərdə, bolupmu qəl-bayawandin etüp səpər kılqan waktida, pütkül jamaət «mukəddəs qedir»ning aldioşa yioqilixi mümkün, wə keyin Pələstin zeminida turoqanda, ərkəklər bu əmr boyiqə hər yili «mukəddəs qedir»qa, andın mukəddəs ibadəthanıqə yioqilidioqan bolidu («Kan.» 16:16). ■ **12:18** Law. 23:5; Qel. 28:16

tuşulohan bolsun, kimki boldurulohan nərsilərni yesə xu kixi Israil jamaitidin üzüp taxlinidu. □  
**20** Silər həqkandaq boldurulohan nərsini yeməy, kəyərdila tursanglar, petir nan yənglar. ■

*Tunji «ətüp ketix heyti», yəni «pasha heyti»*

**21** Musa Israilning barlıq aksakallırını qakırıp ularoqa: — Berip hərbiringlarning ailisi boyiqə əzünglaroqa bir közini tartıp qikirip pasha közisini soyunglar. □ ■

**22** Andin bir tutam zupa elip uni қaqidiki қanoqa qılın, қaqidiki қanni ixikning bexi wə ikki kexikigə sürkənglər. Silərdin ətigəngiqə həqkim əyining ixikidin kət'iy qikmisun. □

**23** Qünki Pərwərdigar misirliklarnı urup ھalak қılıx üçün, zeminni kezip ətidü; U ixikning bexi wə ikki kexikidiki қanni kərgəndə, Pərwərdigar ھalak қiloquqining əyliringlaroqa kirip silərni uruxidin tosux üçün *muhapizət kılıp* ixikning

□ **12:19 «Israil jamaitidin üzüp taxlinidu»** — «əz həlkidin üzüp taxlinidu» yaki «jamaəttin üzüp taxlinidu» degənning mundak birnəqqə qüxənqisi boluxi mumkin: (1) Pərwərdigar Əzi uni əltüridü; (2) jamaət uni əltürüxi kerək; (3) jamaət uni ibadət sorunlridin həydiwetixi yaki pütkül jəmiyat uni palivetixi kerək; (4) uningdin həq nəsil қaldurulmayıdu. Bizningqə baxka ayəttə eniç buyruq kərsitilmigəqkə, birinqi qüxənqə (Huda Əzi xu adəmni dunyadin kətküzidü) toqra boluxi mumkin, dəp կarayımız. ■ **12:20** Kan. 16:3 □ **12:21 «pasha»** — yəni «ətüp ketix heyti». ■ **12:21** Ibr. 11:28 □ **12:22 «zupa»** — zupa birhil əsümlük; baxka bir ismi «lepəkgül».

aldoqa etüp turidu. □ ■

**24** Bu rəsim-kaidini əzünglar wə baliliringlar üçün əbədiy bir bəlgilimə süpitidə tutunglar. □

**25** Silər Pərwərdigar Əz wədisi boyiqə silərgə beridioqan zeminoqa kirgininglarda bu həytlik ibadətni tutunglar.

**26** Baliliringlar silərdin: «bu ibaditinglarning mənisi nemə?» — dəp sorisa, ■

**27** silər: «Bu misirliklarnı uroqınıda, Misirda Israillarning əylirining aldioqa etüp turup, bizning əydikilirimizni kütküzəqan Pərwərdigarqa bolоqan «etüp ketix» қurbanlıki bolidu» — dənglar. Xuni anglioqanda, həlk engixip *Hudaşa* səjdə қildi.

**28** Andin Israillar қaytip berip, Pərwərdigar dəl Musa bilən Hərunoqa əmr kılqandək ix kərdi. ■

### *Tunji tuşulojan ərkəklərning eltürülüxi*

**29** Wə xundak boldiki, yerim keqə bolqanda, Pərwərdigar Pirəwnning təhtidə olturuwatkan tunjisidin tartip zindanda yetiwatkan məhbusning tunjisiqiqə, Misir zeminidiki tunji oqullarning həmmisini urup eltürdi, xundakla

---

□ **12:23 «həlak kılıquqi»** — bəlkim birhil pərixtini kərsətsə kerək («Zəb.» 78:49ni kərung). **«etüp turux»** — «etüp turux» yaki «etüp ketix» degənning mənisi toqrluluk 12:13tiki izahatni kərung. ■ **12:23** Ibr. 11:28 □ **12:24 «bu rəsim-kaidə»** — Hudanıng keyinkı əmrliri boyiqə, «etüp ketix həyti»da (1) hərbər ailining bir կozini қurbanlıq kılıxi; (2) uning gəxini keqidə yeyixi; (3) bu gəxni petir nan wə aqqık kektatlar bilən billə yeyixi կatarlıklar tələp kılınıdu («Qəl.» 9:1-14, «Kan.» 16:1-8ni kərung). ■ **12:26** Yə. 4:6 ■ **12:28** Ibr. 11:28

u haywanatlarning tunji tuqulqanliriningmu həmmisini eltürdi. ■

**30** Adəm əlmigən birmu əy kalmioqaqça, xu keqisi Pirəwnning əzi, uning barlik əməldarlıri wə barlik misirliklar keqidə ornidin köpti; Misir zeminida intayın qattik pəryad ketürüldi. ■

**31** Pirəwn keqidə Musa bilən Hərunni qakırtıp: — Turunglar, silər wə Israillar bilən billə mening həlkimning arisidin qikip ketinglar; eytkininglardək berip, Pərwərdigar ola ibadət kilinglar!

**32** Silərning degininglar boyiqə köy, əqkə, kala padilirinimu elip ketinglar; mən üçünmu bəhtbərikət tilənglar, — dedi.

**33** Misirlik pukralarmu «həmmimiz əlüp kətküdəkmiz» deyixip, həlkni zemindin tez qikiriwetix üçün ularni ketixkə aldiratti.

**34** Həlk tehi bolmioqan hemirlirini elip, uni təngnilərgə selip, kiyim-keqəkliri bilən yəgəp, mürilirigə elip kötürüp mengixti.

**35** Israillar Musanıng tapilioqını boyiqə kılıp, misirliklardin kümük buyumlar, altın buyumlar wə kiyim-keqəklərni sorap elixti. ■

**36** Pərwərdigar həlkni misirliklarning kəz al-dida iltipat tapkuzoqını üçün misirliklar ularning əzliridin soriqanlarını bərdi; xundak kılıp Israillar misirliklardin oqəniymətlərni elip kətti.

### *Israillarning Misirdin qikip ketixi*

---

■ **12:29** Zəb. 78:51; 105:36; 135:8; 136:10      ■ **12:30** Zəb. 105:36,38      ■ **12:35** Mis. 3:21; 11:2; Zəb. 105:37

**37** Xuning bilən Israillar balilarnı hesabka almiqanda altə yüz mingqə ərkək bolup, Ramsəstin qılıp, Sukkot xəhîrigiqə piyadə mangdi.

**38** Ular bilən billə qong bir top xaləqut həlkəmu ularqa қoxulup mangdi, yənə nuroqun qarwilar, kəpligən kala-köy padiliri bilən billə qikti. □

**39** Misirdin aloqaq qikkən hemirdin ular petir nan-toqqaqlarnı ətti; qünki ular Misirda birdəm-yerim dəm turoquzulmay həydəlgini üçün hemir bolmioqanidi; ular ezliri üçün yeməklik təyyarlıwelixkimu ülgürəlmigənidi.

**40** Israillarning Misirda turoqan waktı jəmiy tət yüz ottuz yil boldi. ■

**41** Xundak boldiki, xu tət yüz ottuz yil toxkanda, dəl xu künidə Pərwərdigarning barlıq қoxunliri Misir zeminidin qılıp kətti.

**42** Xu künü keqidə ular Misir zeminidin qıkırlıqını üçün, xu keqini ular Pərwərdigarning keqisi dəp tutuxi kerək; xu keqini barlıq Israillar əwladtin əwladkıqə Pərwərdigarqa atap tutup, tünixi kerək.

### *Ətüp ketix həytining қaidə-tüzümları*

**43** Pərwərdigar Musa bilən Hərunoqa mundak degənidi: — Pasha կozisi toqrisidiki bəlgilimə xu bolsunki: — Həqkandak yat əllik adəm uningdin yemisun.

□ **12:38 «xaləqut həlk»** — keyinkı wəkələrdin (məsilən, «Qəl.» 11:4 qatarlıqlar) կarioğanda, Israillardın baxqa birnəqqə millətlərdin bolqan bir türküm kixilərni kərsətsə kerək.

■ **12:40** Yar. 15:13; Ros. 7:6; Gal. 3:17

**44** Lekin hərkimning puloqa setiwaloqan kuli bolsa, u hətnə қılınsun, andin uningdin yesun.

**45** Əmma əyünglarda wakıtlıq turuwatlıqan musapir yaki mədikar buningdin yesə bolmaydu.

**46** Gəxni baxka bir əygə elip qıkmioqın; birlə əydə yeyilsun; қozining ھeqbir səngiki sundurulmisun.■

**47** Pütkül Israil jamaiti bu həytini ətküzsün.

**48** Əgər sening bilən birgə turoqan musapir bolsa, Pərwərdigar otaq atap pasha həytini ətküzməkqi bolsa, undakta aldi bilən barlıq ərkəkliri hətnə қılınsun; andin kelip həyt ətküzsün. U zeminda tuqulqan kixidək sanalsun. Lekin ھeqbir hətnisiz adəm uningdin yemisun.

**49** Zeminda tuqulqan kixi həm aranglarda turoqan musapir üçün ohxax қanun-bəlgilimə bolsun.

**50** Xuning bilən Israillarning həmmisi dəl Pərwərdigar Musa bilən Ҳarunoqa buyruqlandək xu ixlarni ada kıldı.

**51** Xu künning əzidə Pərwərdigar Israillarnı қoxun-қoxun boyiqə Misir zeminidin qıqardi.

## 13

### *Tunji tuqulqanni Hudaşa atax*

**1** Pərwərdigar Musaqa:

**2** — Israillar arisida baliyatķuning barlıq tunji ərkək mewisini, məyli u insanning yaki

---

■ **12:46** Qəl. 9:12; Yh. 19:36

haywanning bolsun, Manga atap mukəddəs kılɔqin; u Manga mənsuptur, degənidi.■

**3** Musa həlkə mundak dedi: — Silər Misirdin ibarət «küllük makani»din qıkqan bu künni yad etinglar; qünki Pərwərdigar silərni bu yərdin kudrətlik koli bilən qıqardi. Buning üçün həq boldurulqan nərsə yeyilmisun.

**4** Abib eyining bugünkü künü yoloqa qıkqan kün.



**5** Əmdi Pərwərdigar sanga berixkə ata-bowiliringoqa կəsəm kılɔqan, süt bilən həsəl ekip turidiqan zeminoqa, yəni Kanaaniy, Hittiy, Amoriy, Hıwiy wə Yəbusiylarning zeminiqə seni elip baroqinida muxu *Abib* eyida xu ibadətni tutkin.

**6** Yəttə küngiqə petir nan yənglar; yəttinqi künidə Pərwərdigarоqa alahidə atioqan həyt ətküzülsün.

**7** Yəttə kün iqidə petir nan yeyilsun; silərning aranglarda həqkandak boldurulqan nan tepilmisun wə ya qegriliring iqidə həq hemirturuqmu kərünmisun.

**8** Xu künü sən əz oqlungoqa: «Misirdin qıkqınimda Pərwərdigarning manga kərsətkən iłtipatini yad kılıp təxəkkur bildürүx üçün, bu həytni ətküzimən», dəp qüxəndürgin.

**9** Pərwərdigarning қanun-təlimining həmixə aqzingdin qüxməslikü üçün, bu bəlgilimini

■ **13:2** Mis. 22:29; 34:19; Law. 27:26; Qəl. 3:13; 8:17; Luğa 2:23

□ **13:4 «Abib eyi»** — Israilning kalendari boyiqə yilning birinci eyidur, ibranıylar ixlətkən kalendar boyiqə, bəzi yillirida Mart eyida, bəzi yillirida Aprilda baxlinidu (12:2ni körüng). «Abib» degənning mənisi: «bih urux», «əsüb qıkıx»tur. ■ **13:4** Mis. 23:15

kolungoşa bəlgə kılıp seliwal, pexanənggə қaxkışdək əslətmə kılıp ornitiwal; qünki Pərwərdigar seni կudrətlik қoli bilən Misirdin qıqardı.

**10** Əmdi bu bəlgilimini yilmu-yıl bekitilgən waktida tutkin.

**11** Pərwərdigar sən bilən ata-bowiliringoşa kılqan կəsimi boyiqə seni Қanaaniylarning zeminiçə elip berip, uni sanga təkdir kılqandın keyin, xundak қilişing kerək: —

**12** barlıq baliyatķuning tunji mewisini Pərwərdigaroşa atap sunisən; xundakla qarpay melingning həmmə tunji ərkəklirim Pərwərdigaroşa mənsup bolsun. □ ■

**13** Əmma exəklərning həmmə tunjilirining orniçə birdin қoza bərgin. Əgər uning orniçə birnərsə bərmisəng, uning boynini sunduruwətkin. Oqulliringlar arısida barlıq tunjilirining orniçə hərlük bədili təlüxüng kerək. □

**14** Keyinki künlərdə oqlung səndin: «buning mənisi nemidur», dəp sorisa, sən uningoşa jawab

□ **13:12 «... Həmmə tunji ərkəklirim Pərwərdigaroşa mənsup bolsun»** — Pərwərdigar Misirda barlıq tunjilarnı əlümdin kütküzən bolup, ularning həmmisi «əlümdin tir-ilgəndək» uningoşa mənsup idi. Əmma (insan bolsun, mal bolsun) tunji tuqulqanlar bolsa pütkül ailigə wəkillik қilətti.

■ **13:12** Mis. 22:30; 34:19; Law. 27:26; Qel. 8:17; Əz. 44:30

□ **13:13 «exəklərning həmmə tunjilirining orniçə birdin қoza bərgin...»** — omumən eytkanda, ulaqlarnı қurbanlıq қilişkə bolmayıttı; pəkət koy, kala, oqlak wə kəptər қatarlıqlarla bolətti. Yənə kelip, ulaqlarning orniçə կoylarnı қurbanlıq қilişkə ruhsət berilixidə ulaqlarning iqtisadiy կimmitining yüksərilik nəzərgə elinoğan.

berip: «Pərwərdigar կudrətlik қолı bilən bizni Misirdin qıqırıp, «kulluk makani»din azad қildi. **15** Xundak boldiki, Pirəwn boynı қattıklik kılıp bizni կoyup berixni rət կiloqinida, Pərwərdigar Misir zeminidiki barlıq tunji tuqulqanlarnı, insanning bolsun, malning bolsun, həmmisini urup əltürdi; buning üçün mən malning baliyatqusining tunji mewisini, yəni həmmə tunji tuqulqan ərkəklirini Pərwərdigar oqa atap kurbanlık kılıp sunimən wə oqullirimning hərbir tunjiliri üçün hərlük bədili tələp berimən», dəp eytkin.

**16** Bu bəlgilimini կolungoqa əslətmə-bəlgə kılıp seliwal, pexanənggə կaxxidək əslətmə kılıp ornitiwal, qünkü Pərwərdigar կudrətlik қолı bilən bizni Misirdin qıqardı» — degin. ■

### *Bulut tüwrüki wə ot tüwrüki*

**17** Əmma Pirəwn həlkni ketixkə կoyqandin keyin, Filistiyılerning zeminidiki yol yekin bol simu, Huda ularni xu yol bilən baxlimidi; qünkü u: «həlkim jənggə uqrəp կalsə, կorkup puxayman kılıp, Misiroqa yenip ketixi mumkin» dəp oyliqanidi.

**18** Xu səwəbtin Huda həlkni aylandurup, Kızıl Dengiz tərəptiki qəlning yoli bilən baxlap mangdi. Xundak kılıp Israillar Misirdin qıkkınıda, կorallinip jənggə təyyar bolup tərtip bilən mangdi.

**19** Musa Yüsüpnинг səngəklirinimu billə eliwaldi; qünkü Yüsüp əslidə Israilning oqulları

boloqan *kərindaxlirini*: «Huda qokum silərni yoklap halinglardın hewər alidu; xu qaçda silər mening səngəklirimni muxu yərdin billə elip ketinglar» dəp kəsəm kıldıroqanidi. □ ■

**20** Andin ular Sukkottin qıkıp, qəlning qetidiki Etam degən yərdə qedirlirini tiktı.

**21** Əmdi Pərwərdigar ularoqa yol kərsitixkə kündüzi bir bulut tüwrükidə, keqisi yorukluk berixkə ot tüwrükidə bolup ularning aldida yürətti. Xuning bilən ular keqə-kündüz yol yürələyti.

**22** Bulut tüwrüki kündüzi, ot tüwrüki keqisi həlkətin ayrılmay, aldida yürətti.

## 14

### *Israillarning Kızıl Dengizdin ətüxi*

**1** Pərwərdigar Musaoqa:

**2** — Sən Israillaroqa: «Silər burulup Migdol bilən dengizning arılık idiki Pi-Hahirotnıgaldıqı berip qedir tikinglar; Baal-Zefonning udulidiki dengizning boyida qedir tikinglar», degin. □ ■

**3** Xuning bilən Pirəwn: «Israillar zeminda ezip qaldı, qəlning iqidə kamılıp qaldı» dəp oylayıdu;

**4** Israillarnı қooqlisun dəp Mən Pirəwnning kənglini қattık ķilimən; xundak ķilip, Mən Pirəwn wə uning pütkül қoxunliri arkilik Əz

---

□ **13:19** «...yoklap halinglardin hewər alidu» — bu ibraniy tilida pəkət «yoklap» degən birlə söz bilən ipadilinidu. ■ **13:19** Yar. 50:25; Yə. 24:32 □ **14:2** «**dengiz**» — «Kızıl Dengiz»ni kərsitudu. Həritini körüng. ■ **14:2** Qəl. 33:7

uluqlukumni ayan kılımən; wə misirliklar Mening Pərwərdigar ikənlikimni bilidu, — dedi. Israillar Hudanıng səzi boyıqə қıldı. ■

**5** «U həlk қeqip kətti» dəp Misirning padixaһıqə həwər beriliwidi, Pirəwn bilən əməldarlıri həlk tootrisidiki қararidin yenip: «Israil-larnı қulluktin қoyuwətkinimiz, bu zadi nemə kılqınımız?!» — deyixti.

**6** Pirəwn dərhal jəng hərwisini қoxturup, əz həlkini baxlap yoloqa qıktı.

**7** U yənə altə yüz hillanıqan jəng hərwisi, xundakla Misirdiki barlıq jəng hərwilirini yioqdurup, ularning hərbirigə ləxkər baxlıklırını olturoquzup elip mangdi.

**8** Pərwərdigar Misirning padixaһı Pirəwnning kenglini қattık қiloqını üçün, u Israillarnı қoqlıdı. Bu qəođda Israillar қollırını egiz kətürüxkən һalda Misirdin qıkıp bolqanıdi. □

**9** Misirlıklärning həmmisi yəni Pirəwnning barlıq atlırı bilən jəng hərwiliri, atlıq ləxkərlırı bilən pütkül қoxuni ularnı қooqlap, Israillar dengiz boyıqə qedir tikkən jayda, yəni Pi-Hahirotnıng yenida, Baal-Zefonning udulida ularqa yetixti. ■

**10** Pirəwn yekinlaxkanda, Israillar bexini kətürüp қariwidi, mana, misirliklar ularning arkısından yürüx kılıp қooqlap keliwatatti! Xuni kərgəndə Israillar tolimu қorkuxup, Pərwərdigarqa nida-pəryad kətürdi.

**11** Ular Musaqa: — Misirda gəristan tepilmas-

---

■ **14:4** Mis. 4:21; 10:20 □ **14:8 «қollırını egiz kətürüxkən һalda»** — huxallıq, mərdanılık bilən, demək. ■ **14:9** Yə. 24:6

midi, sən bizni qəldə əlsun dəp muxu yərgə elip kəldingən?! Bizni Misirdin elip qikip, bizgə mundak қiloqining nemisi?!

**12** Misirda turoqan waqtimizda biz sanga: «Bizni misirliklarning қullukida boluximizə qoyotın, biz bilən karing bolmisun» dəp eytmioqanmiduk? Misirliklarning қullukida bolqinimiz qəlgə kelip əlginimizdin əwzəl bolatti! — dedi.■

**13** Buning bilən Musa həlkə: — Korkmay, tik turunglar, Pərwərdigarning bugün silərgə yürgüzidioqan nijatini kərisilər; qunki silər bugün kərgən misirliklarnı ikkinqi kərməysilər.

**14** Pərwərdigar silər üçün jəng қılıdu, lekin silər bolsanglar jim tursanglarla boldi, dedi.

**15** Andin Pərwərdigar Musaqa: — Nemixə sən Manga pəryad kətürisən? Israillarqa: «Aldioqa menginglar» dəp buyruqin.

**16** Lekin sən həsangni kətürüp қolungni den-gizoqa uzitip, uni ikkigə bəlgin; xundakta, Israillar dengizning otturisidin қuruk yər bilən ətüp ketidu.□

**17** Mana, Mən ularni қoqlisun dəp misirliklarning kəngüllirini қattık қilimən, xuning bilən Mən Pirəwn wə uning pütkül қoxuni, jəng һarwiliri wə atlıkları arkılık θz uluoqlukimni ayan қilimən.

**18** Xundak қılıp, Mən Pirəwn wə uning jəng һarwiliri wə atlıkları arkılık θz uluoqlukimni ayan қiloqinimda, misirliklər Mening

■ **14:12** Mis. 6:9 □ **14:16 «ətüp ketidu»** — bu ikkinqi «ətüp ketix»tur. «ətüp ketix həyti»da aldinkı wə bu «ətüp ketix» əslinidu (12:13, 23nimu kərüng).

Pərwərdigar ikənlikimni bilidu, dedi.

**19** Israilning қoxunining aldida yürüwatkan Hudanıng Pərixtisi əmdi ularning kəynigə etti; xuningdək ularning aldida mangoğan bulut tüwrükimu ularning kəynigə yetkilip, □

**20** misirliklarning qedirgahı bilən Israilning qedirgahının arılıkida tohtidi; bu bulut bir tərəptə karangoğuluk qüxürüp, yənə bir tərəptə keqini yorutti. Buning bilən pütün bir keqə bir қoxun yənə bir қoxunoqla yekin keləlmidi. □

**21** Musa қolini dengizning üstigə uzattı; Pərwərdigar pütün keqə xərkətin küqlük bir xamal qikirip, dengizning süyini kəynigə yandurdi; U suni yandurup dengizni կuruk yər ķildi, sular ikkigə bəlündi. ■

**22** Xu təriķidə Israillar dengizning otturisidiki կuruk yərdin mengip, ətüp kətti; sular bolsa ularning ong wə sol yenida kətürülüp tamdək turatti. □ ■

**23** Əmma misirliklar ularni қoqlap keliwatatti — Pirəwnning barlıq atliri, jəng һarwiliri wə atlıq ləxkərliri ularning kəynidin dengizning otturisioqıqə kəldi.

**24** Tang atkanda xundak boldiki, Pərwərdigar ot bilən bulut tüwrükidə turup misirliklarning қoxuniqla қaridi wə misirliklarning қoxuniqla

□ **14:19 «Hudanıng Pərixtisi»** — bu zat toqrluluk 3:2 wə uning izahatını kərüng. □ **14:20 «bu bulut bir tərəptə karangoğuluk qüxürüp...»** — xu wakıt aynıng otturisi bolqaqqa, adəttə ayding bolatti. ■ **14:21** Yə. 4:23; Zəb. 78:13; 106:9; 114:1-7 □ **14:22 «ətüp kətti»** — Yəhudiylar «ətüp ketix» həytini təbrikligəndə, muxu Kızıl Dengizdin «ətüp ketix»nimü əsləp təbrikleydi. ■ **14:22** 1Kor. 10:1; Ibr. 11:29

parakəndiqilik qüxürdi.

**25** U ularning ḥarwilirining qaklirini patkuzup, həydəp mengixini müxkül ķildi. Misirlıklar: — Yürüngalar, Israilning aldidin ķaqayli, qünki Pərwərdigar ular üçün misirlıqlarqa қarxi jəng kiliwatidu, — deyixti. □

**26** Pərwərdigar Musaqa: — Sular yenip misirlıklärning üstigə, ularning jəng ḥarwilirining üstigə wə atliklirining üstigə ekip berip, ularni qəktürüwətsun dəp қolungni dengizning üstigə uzatkin, — dedi.

**27** Musa қolini dengizning üstigə uzitiwidi, tang atkanda dengizning süyi yənə əsliy һalitigə yenip կeldi. Қeqiwatqan misirlıklar ekinəqa қarxi yügürüxti, Pərwərdigar ularni dengizning otturisida mollak atkuzdi.

**28** Su əsligə yenip kelip, jəng ḥarwiliri bilən atliklarnı, yəni Israillarning arkidin қooqlap den-gizoqa kirgən Pirəwnning pütkül қoxunini oqerk kiliwətti; ulardin birimu sak կalmidi. ■

**29** Lekin Israillar dengizning otturisidiki կuruk yər bilən mengip ətüp kətti; sular ularning ong wə sol yenida kətürülüp tamdək turatti. ■

**30** Xu təriqidə Pərwərdigar u küni Israillarnı misirlıklärning қolidin kutkuzdi; Israillar misirlıklärning dengizning boyida əlük yatqınıni kərdi.

**31** Israil həlkı Pərwərdigarning misirlıqlarqa ixlətkən zor կudritini kərüp, Pərwərdigardin korktı; ular Pərwərdigarqa wə uning կuli

□ **14:25 «u ularning ḥarwilirining qaklirini patkuzup,...»**  
— baxka birnəqqə hil tərjimilirim u qrixı mumkin. ■ **14:28**

Zəb. 78:53; 106:11 ■ **14:29** Zəb. 77:19

Musa ola ixəndi.

## 15

### *Musaning Hudaşa mədhəyiə okuxi*

<sup>1</sup> Xu qaoqda Musa bilən Israillar Pərwərdigar ola mədhəyiə okup munu küyni eytti: —

«Mən Pərwərdigarnı mədhəyiiləp kuy eytay,  
Qünki U karamət uluqlukını kərsətti;

U at wə mingüqini dengizə taxliwətti. □ ■

<sup>2</sup> Mening küqüm həm mening küyüm Yah  
Əzidur;

U manga nijat boldi;

U mening Təngrimdur, mən Uni uluqlaymən;

U mening atamning Hudasidur, mən Uni aliy dəp  
mədhəyiiləymən. □ ■

<sup>3</sup> Pərwərdigar jəngqidur,

Yahwəh Uning namidur. □

<sup>4</sup> Pirəwnnning jəng əharwilirini həm əxunlirini  
dengizə taxliwətti;

Uning aliy ləxkər baxlıkları Kızıl Dengizda oqerk  
kilindi.

<sup>5</sup> Qongkur sular ularni kəmüwətti,

□ **15:1 «U karamət uluqlukını kərsətti»** — yaki «U xanlıq  
oqəlibə ķuqtı». ■ **15:1** Zəb. 106:12 □ **15:2 «Yah»** — Muxu  
tərjimidə biz Hudanıng «Yahwəh» yaki «Yəhəwəh» degən namini  
«Pərwərdigar» dəp tərjimə kıldıq. «Yah» bolsa «Yahwəh»  
degən bu isminin qışqartılıqan xəklidur. ■ **15:2** Zəb. 18:2;  
Zəb. 118:14; Yəx. 12:2 □ **15:3 «Yahwəh»** — Muxu tərjimidə  
biz Hudanıng «Yahwəh» yaki «Yəhəwəh» degən namini adəttə  
«Pərwərdigar» dəp tərjimə kıldıq. Mənisi «Əzəldin Boləquqi».  
3:13-14 wə izahatni kərung.

Ular huddi taxtək dengiz tegigə qəküp kətti. ■

<sup>6</sup> Sening ong қолung, əy Pərwərdigar,

Kudriti bilən xan-xərəp taptı;

Sening ong қолung, əy Pərwərdigar,

Düxmənni kukum-talkan қılıwətti. ■

<sup>7</sup> Θz uluqlukungning həywisi bilən əzünggə  
karxi qıqınlarnı nabut ķilding,

Sən otluk oqəzipingni əwətting,

U samanni kəydürgən ottək ularni yutuwətti.

<sup>8</sup> Dimiqingning nəpisi bilən sular dəng bolup  
ərlidi,

Juxkunlioqan dolğunlar dəng kəbi tik turdi,

Dengizning otturisidiki qongkur sular қaturup  
köyuldi. □ ■

<sup>9</sup> Düxmən dedi: «Mən ularni қoqlaymən, yetix-  
imən, olja elip üləxtürimən,

Ulardin dərdimni qıqirimən,

Kılıqimni suqurup, əz қolum bilən ularni nabut  
kılımən».

<sup>10</sup> Lekin Sən nəpising bilən püwliding,

Dengiz ularni kəmüwətti;

Ular juxkunluq sularda қoqluxundək qəküp  
kətti. ■

<sup>11</sup> İlahıarning arisida, əy Pərwərdigar,

Kim Sening təngdixing bolsun?

Pak-mukəddəslik iqidə Θz həywitingni  
kərsitidioqan,

Həmd-mədhiyilər arisida dəhəxtlik turidioqan,

Məjizə-karamət yaritidioqan,

■ 15:5 Nəh. 9:11 ■ 15:6 Zəb. 118:15,16 □ 15:8

«Dimiqingning nəpisi bilən» — yəki «kəhriqning rohi  
bilən». ■ 15:8 Yəx. 63:12,13; Həb. 3:10 ■ 15:10 Zəb. 74:13;  
106:11

Səndək kim bolsun?

**12** Sən ong қolungni uzitixing bilən,  
Yər-zemin ularni yutuwətti.

**13** Lekin Əzünggə həmjəmət kılıp kutkuzoqan  
köwmni rəhimdillilikng bilən baxlap qıktıng;  
Sən ularni Əz mukəddəs makaningoşa կudriting  
bilən hidayət kılıp yetəklidinq. □

**14** Yat həlkələr buni anglap, titrixip kətti;  
Filistiyədə turuwatqanlarnı toloqaktək azab tutti.

**15** Andin Edomning əmirliri dəkkə-dükkigə  
qüxti;

Moabning palwanlırını bolsa, rasa titrək bastı;  
Qanaan zeminidikilərning yüriki su bolup akçı; ■

**16** Korkunq wə dəhxət ularni bastı;  
Bilikinqning həywiti bilən ular huddi taxtək  
midirliyalmay qaldı;

Həlkinq etüp kətküqə, i Pərwərdigar,  
Əzüng rənə tələp hər kıləqan həlkinq etüp  
bolöqə. □ ■

□ **15:13 «həmjəmət kılıp kutkuzoqan»** — muxu ibarə  
ibraniy tilida «daal» degən bir peil bilənla ipadilinidu. Bu  
peil toqrluluk «Təbirlər» wə «Ayup» 19:25 wə izahatinimu  
kərüng. **«Əz mukəddəs makaningoşa»** — iibraniy tilida  
«Əz mukəddəslikinqning makaniqa». ■ **15:15** Kan. 2:4

□ **15:16 «Əzüng rənə tələp hər kıləqan həlkinq»** — bu  
ukum yukarıkı 13-ayəttiki «Sən həmjəmət kılıp kutkuzoqan...  
həlkinq» degən ukumoşa yekindur. **«... Əzüng rənə tələp  
hər kıləqan həlkinq etüp bolöqə»** — bu ayət bexarət bolup:  
(1) Qanaandiki həlk wə Moabtiki ahalilər Hudaninq həlkinqin  
Misirdin qıqınını anglap ulardın intayın çorķıdu («Yə.» 2:8-11ni  
kərüng); (2) keyinkı künnlərdə Israil Qanaan zeminini igiləxkə  
Iordan dəryasidin «etidu». Bu ix bolöqə heqkandaq baxqa  
əl-millət ularning yolini tosuwalalmaydu (17-ayətni kərüng).

■ **15:16** Kan. 2:25; 11:25; Yə. 2:9

**17** Ularnı baxlap kirip,  
Өз mirasing bolоqan taңda kеqəttək tikisən,  
Өз makanıng kılıqan jayqa, i Pərwərdigar,  
Өз қolliring təyyarlıqan mukəddəs jayqa, i  
Rəb, ularni elip barisən.

**18** Pərwərdigar əbədil'əbədgıqə padixah bolup  
həküm süridü!

**19** Qünki Pirəwnning atliri,  
Jəng hərwiliri atlıkları bilən billə dengizə kirip  
boldı;  
Pərwərdigar dengizning sulirini ularning üstigə  
yandurdi,  
Lekin Israillar bolsa dengizning otturisidin  
ķuruk yərdin mengip etüp kətti». □

**20** Andin Hərrunning hədisi pəyoqəmbər Məryəm  
ķolioqa dapni aldı, barlık kız-ayallarmu ķolioqa  
dap elip, ussul oynixip uningoqa əgəxti. ■

**21** Məryəm ularqa jawabən mundak küyni  
okudi: —  
«Pərwərdigarnı mədhəyiləp kүy eytinglar;  
Qünki U zor uluqlukını kərsətti;  
Ü at wə mingüqini dengizə taxliwətti!». □

### *Huda həlkni sinaydu — Marahtiki aqqıq su*

**22** Andin Musa Israillarnı Kızıl Dengizdin baxlap,  
Xur qəligə elip bardı. Ular uda üq kün qəldə  
yürüp, su tapalmidi.

---

□ **15:19 «...ķuruk yərdin mengip etüp kətti»** — bəzi  
tərjimilərdə Musanıng bu xeiri 18-ayət bilən tohtaydı. ■ **15:20**  
1Sam. 18:6 □ **15:21 «U zor uluqlukını kərsətti»** — yəki «U  
xanlıq oqəlibə ķuqtı».

**23** Andin ular Marahka yetip kəldi; lekin u yerning süyi aqqık bolup, süyini iqtılı bolmaytti; xunga u jayning nami «Marah» dəp koyulqan.

□ ■

**24** U wakitta halayık: — Biz nemə iqimiz? — dəp Musadin aqırınip qotuldaxkili turdi.

**25** U Pərwərdigarqa pəryad kətürdi; Pərwərdigar uningoşa bir dərəhni kərsətti; u dərəh yaqıqını elip, suşa taxliwidi, su tatlıq suşa aylandı. U yerdə Pərwərdigar ularqa həküm-bəlgilimə bekitip, ularni sinap, mundak dedi: —

**26** «Əgər silər kəngül koyup Hudayinglar Pərwərdigarning səzini anglap, Uning nəziridə durus bolqanni kılıp, əmrlirigə կulak selip, barlık həkümlirini tutsanglar, undakta, Mən misirliklarning üstigə saloqan kesəllərdin həqbirini üstünggə salmaymən; qünki Mənki silergə xipalik bərgüqi Pərwərdigardurmən». □

**27** Andin ular Elimşa yetip kəldi. Xu yerdə on ikki bulak bilən yətmix horma dərihi bar idi; ular xu yerdə sularning boyida qedir tiki.

---

□ **15:23 «Marah»** — «aqqık» degən mənidə. ■ **15:23 Qel. 33:8** □ **15:26 «Pərwərdigarning səzini»** — ibraniy tilida «Pərwərdigarning awazını».



«Misirdin qikix»tiki səpər

## 16

### *Manna bilən bədünə*

- 1 Andin Israillarning pütkül jamaiti Elimdin yoloqa atlandı; Misir zeminidin qikip, ikkinqi eyining on bəxinqi künidə Elim bilən Sinayning otturisidiki Sin qoligə yetip kəldi. ■
- 2 Əmma Israillarning pütkül jamaiti qəldə Musa bilən Hərrunning yaman gepini kılıp oqotuldaxkili turdi.

**3** Israillar ularoqa: — Pərwərdigarning қоли bizni Misir yurtidila əltürüwətkən bolsa bolmas-midi! Xu yerdə biz gəx կայнаваткан қазanlarnı qəridəp olturup, toyqudək nan yemigənmidük? Lekin silər bu jamaətning həmmisini aqlıq bilən əltürməkqi bolup bizni bu qəlgə elip kəldinglar! — deyixti. □ ■

**4** Buning bilən Pərwərdigar Musaqla: — Mana, Mən asmandın silərgə nan yaqdurimən; xuning bilən həlk hər küni qıkıp, bir künlük lazımlığını yioqiwalsun. Bu tərikidə Mən ularning Mening қanun-əmrlirimdə mangidioqan-mangmaydioqanlığını sinaymən. ■

**5** Hər həptining altinqı küni xundak boliduki, ular yioqiwaloqanlırını təyyarlisun; u baxka künlərdə erixidioqinidin bir həssə kəp bolidu, — dedi. □

**6** Andin Musa bilən Hərun barlıq Israillarоqa: — Bugün ahxam silərni Misir zeminidin elip qikkuqining Pərwərdigar ikənlikini bilisilər wə **7** ətə silər Pərwərdigarning xan-xəripini kərisilər; qünki U silərning Uning yaman gepini ķılıp oqtuldaxķininglarnı anglidi; bizgə kəlsək,

□ **16:3 «Pərwərdigarning қоли bizni Misir yurtidila əltürüwətkən bolsa bolmas-midi!...»** — ularning қақхaxlıri tolimu orunsız idi, əlwəttə. Qünki birinqidin, Israillarning Misirdin elip kəlgən qarwa malliri az əməs idi (12:38ni kərüng). İkkinqidin, ular Misirdə küllükta bolqan qaqlırıdimu ular erixidioqan yeməkliliklər anqə kəp bolqan əməs idi («Qan.» 3:7, 8:1-3ni kərüng). ■ **16:3** Qəl. 11:4; 1Kor. 10:10 ■ **16:4** Zəb. 78:24; 105:40 □ **16:5 «altinqı kün»** — bu jümə künidur. Xu küni Yəhudiylar yioqkan «manna»din ikki künlük tamaqnı təyyarliwelixi kerək idi. Qünki ətisi, yəni yəttinqi küni xabat küni («dəm elix küni») idi.

silər yaman gepimizni kılıp oqtuldiqıudək biz kim idük? — dedi.

**8** Musa yənə: Pərwərdigar bugün ahxam silərgə yegili gəx berip, ətə ətigəndə toyqudək nan bərgəndə *buni bilisilər*; qünki Pərwərdigar silər Uning yaman gepini kılıp oqtuldiqininglarnı anglidi. Əmdi biz nemə idük? Silərning oqtulda xaxkininglar bizlərgə karitiloqan əməs, bəlkı Pərwərdigar oqa karitiloqandur, — dedi.

**9** Andin Musa Hərunoğa: — Sən Israillarning pütkül jamaitigə: «Pərwərdigarning aldiqə kelinglar; qünki U yaman gəp bilən oqtulda xaxkininglarnı anglidi», dəp eytkin, — dedi.

**10** Xundak boldiki, Hərun Israillarning pütkül jamaitigə səzləp turoqınıda, ular qəl tərəpkə çariwidi, mana, Pərwərdigarning julası bulutta ayan boldı. ■

**11** Xuning bilən Pərwərdigar Musa ola mundak dedi: —

**12** — Mən Israillarning yaman gəp kılıp oqtulda xaxkını anglidim; əmdi ular oqa: «Gugumda silər gəx yəysilər wə ətigəndə nandin toyunisilər, xuning bilən silər Mening Pərwərdigar Hudayinglar ikənlikimni bilip yetisilər» — dəp eytkin, dedi. □ ■

**13** Kəqkurunda xundak boldiki, bədünilər uqup kelip, qedirgañni kaplap kətti; ətisi ətigəndə, qedirgañning ətrapidiki yərlərgə xəbnəm qüskənidi. ■

---

■ **16:10** Mis. 13:21 □ **16:12 «gugum»** — ibraniy tilida «ikki kəq arılıkında» degən söz bilən ipadilinidu. 12:6 wə izahatni kərüng. ■ **16:12** Yh. 6:49,58 ■ **16:13** Qəl. 11:31; Zəb. 105:40

**14** Ətrapta yatkan xəbnəm kətürülüp kətkəndin keyin, mana, qəllükning yər yüzidə kırawdək nepiz, kiqik-kiqik yumilak nərsilər turattı. ■

**15** Israillar uni kərgəndə, uning nemə ikənlikini bilmigini üçün: — Bu nemidu? — dəp soraxtı.

Musa ularqa jawabən: — Bu Pərwərdigar silərgə ata қiloqan ozuk-tülüktür. ■

**16** Pərwərdigar xu ixni əmr kılıp dediki, «Hərbiringlar yəydiqininglarqa қarap uningdin yioqiwelinglar; hərbiringlar ailidiki adəm saniqa қarap, hərbir adəmgə bir omər miqdarda yioqinglar; hər adəm əz qediridiki kixilər üçün yioqinglar» — dedi.□

**17** Israillar xundak kılıp, bəzisi kəprək, bəzisi azraq yioqiwaldi.

**18** Ular uni omər miqdari bilən əlqiwidə, kəp yioqkanlarningkidin exip kətmidi, az yioqkanlarningmu kəmlik kilmidi; hərbir kixi

---

■ **16:14** Qəl. 11:7; Nəh. 9:15; Zəb. 78:24; 105:40 ■ **16:15** Yh. 6:31; 1Kor. 10:3 □ **16:16 «bir omər»** — «əfah»ning ondin bir kismi, yəni iKİ litrqə idi.

өз yəydiqini oqa қarap yioqkanidi. □ ■

**19** Musa ularoqa: — Həeqkandaq adəm bulardin həqnemini ətigə қaldurmisun, dedi.

**20** Xundak bolsimu, ular Musanıng səzигə կulak salmidi; bəzilər uningdin bir kışmini ətigə saklap қoydi. Əmma saklap қoyonu kurtlap sesip kətti. Bu ix üçün Musa ularoqa hapa bolup aqqıqlandı.

**21** Xu səwəbtin ularning hərbiri hər ətigini qikip өz yəydiqini oqa қarap yioqiwalatti; қalqanlıri bolsa aptap qikkanda erip ketətti.

**22** Lekin altinqı küni xundaq boldiki, ular künlük ozukning ikki həssisini yioqdi; demək, hərbir kixi üçün ikki omər miqdarda yioqiwaldı; andin jamaət əmirliri həmmisi kelip buni Musa oqa eytti.

---

□ **16:18 «hərbir kixi өz yəydiqini oqa қarap yioqkanidi»** —yənə bir tərjimisi: «həmməylənnıng yioqiwaloqını өz ehətiyajı ola dəlmudəl idi». Bu ayətni ikki hil qüixinix mumkin: — (1) Hudanıng bəlgilimisi boyiqə bir kixi üçün dəl bir omər miqdarda yeməklik təkdim kılınətti. Xuning bilən həmməylən yioqkandin keyin, omər miqdari bilən əlqiginidə, ozuk-tülüük («manna»)ni artuk yioqiwaloqan kixi az yioqkan kixigə kəm bolqanni toldurup berətti. Ahir həmmə kixigə kerək bolqan yeməklik təng təmin etilətti. Bu məjizə əməs, təbiyi ix idi. (2) həlk məyli kəp manna yioqkan bolsun, yaki azraq yioqkan bolsun, Hudanıng karamiti bilən yioqiwaloqını dəl əz ailisinin ehətiyajı ola mas boldi. Bu ixning ezi məjizə idi, əlwəttə. «manna»ning hər küni asmandın qüxüxi məjizə bolupla қalmay, mannanıng miqdarımı dəl həmməyləngə kerək bolqanoqa barawər idi. Bizningqə, «2Kor.» 8:15 boyiqə, birinqi qüxənqə toqra bolsa kerək; qünki xu ayəttə rosul Pawlus «manna yioqix» degən ixni misal kılıp, Hudanıng bəndilirini bir-birigə berixkə riqbatlındırıdu. ■ **16:18** 2Kor. 8:15

**23** Musa ularoqa: — Mana Pərwərdigarning degini: — Ətə aram künü, Pərwərdigar ola ataloqan mukəddəs xabat künü bolidu; pixuridioqininglarnı pixurup, қaynitidioqininglarnı қayinitip, exip қalqanning həmmisini ətigə saklap қoyunqlar, — dedi.

**24** Ular Musa buyruqandək, exip қalqanni ətisigə saklap қoyuwidi, ular sesip қalmidi, kurutlapmu kətmidi.

**25** Musa ularoqa: — Buni bugün yənglar; qünki bugün Pərwərdigar ola ataloqan xabat künü bolqını üçün bugün daladin tapalmaysılər.

**26** Altə kün silər yioqsanglar bolidu; lekin yəttinqi künü xabat bolqını üçün u künidə həqnemə tepilmaydu, — dedi.

**27** Həlbuki, yəttinqi künü həlkətin birnəqqisi ozuk-tülük yioqkili qılıkıwidi, həqnemə tapalmidi.

**28** Pərwərdigar Musa oqa: «Silər қaqqanlıqə Mening əmrlirim wə қanun-bəlgilimilirimni tutuxni rət kılısilər?

**29** Mana, Pərwərdigar silərgə xabat künini bekitip bərdi; xunga yəttinqi künü hərbiringlarnı eż ornida turup, sirtlar oqa qıkmışın dəp, altinqi künü ikki künlük ozuk beridu», — dedi.

**30** Xuning bilən həlk yəttinqi künü aram aldı.

**31** Israillar bu ozuknı «manna» dəp atidi; uning xəkli yumqakşüt urukidək, rənggi ak bolup, təmi həsəlgə miləngən қoturmaqqa ohxayıtti. □ ■

**32** Musa ularoqa: — Pərwərdigarning əmri xuki, — Keyinki əwladlıringlar oqa Mən silərnı

---

□ **16:31** «manna» — «nemə bu?» degən mənidə (15-ayətni kərung). ■ **16:31** Qəl. 11:7

Misirdin elip qıkkanda, Mən silərgə qəldə yeyixkə ata ķılqan nanni kərsitix üçün, uningdin komzəkkə bir omər toxķuzup, ular üçün saqlap қoyunqlar, — dedi.

**33** Musa Ҳарунοла: — Kəlgüsü əwladlıringlarqa kərsitixkə saklax üçün bir komzəknı elip, uningoşa bir omər miqdarda manna selip, Pərwərdigarning huzurida қoyup қoyοqın, — dedi.■

**34** *Keyin*, Ҳарun Pərwərdigar Musaοla buyruqandək komzəknı saklax üçün uni ھeküm-guwahlıq sandukining aldida қoyup қoydi.□

**35** Xu tərikdirə Israillar adəm olturak laxkan bir zeminə yetip kəlgüpə kırık yil «manna» yedi; ular Қanaan zeminining qebralirioğa yətküqə manna yedi.■

**36** Əyni qəođda bir «omər» «əfaħ»ning ondin birigə barawər idi.

---

■ **16:33** Ibr. 9:4 □ **16:34 «ھەكۈم-گۇواھلىق»** — muxu yerdə «ھەكۈم-گۇواھلىق» Hudanıng Israiloşa bərməkqi bolqan tüp əmrlirini, xundakla uning Israil bilən bolidiqan əhdisini kərsitudu (20-babni kerüng). Hudanıng mukəddəs mahiyiti wə Harakteri xu əmrlərdə ayan կilinoqaqka, «ھەكۈم-گۇواھلىق» dəpmu atılıdu. Xu əmrlər «əhdə sandukı» iqidə saklaklıq tax tahtaylor üstigə pütülgən (40:20ni kerüng). «... **Uni ھەكۈم-گۇواھلىق sandukining aldida қoyup қoydi**» — əhdə sandukining təswirini bilix üçün 25-bab, 10-22-ayətlərgə karalsun. «Ibr.» 9:4tin қarioqanda, «manna» komziki keyinki waqitta əhdə sandukı **iqigə**, mukəddəs қanun taxliri aldioqa қoyulqan. ■ **16:35** Yə. 5:12; Nəh. 9:15

**17***Koram taxtin qıkıkan su*

<sup>1</sup> Andin pütkül Israil jamaiti қopup, Sin qəlidin qıkıp, Pərwərdigarning əmri boyiqə səpər kılıp, Rəfidim degən yərgə kelip qedirlirini tiki. Əmma u yərdə həlkə ieqkili su yok idi.

<sup>2</sup> Xuning bilən həlk Musa bilən jedəllixip: — Bizgə ieqkili su bərgin! — dedi. Lekin Musa ularoğa: — Nemixka mening bilən jedəllixisilər? Nemixka Pərwərdigarni sinaysilər? — dedi.■

<sup>3</sup> Lekin həlk qangkap, su tələp kılıp, Musadin aqırınip oqotuldixip: — Sən nemixka bizni, balılırimizni wə melimizni ussuzluk bilən əltürüxkə Misirdin elip kəlding? — dedi.

<sup>4</sup> Xuning bilən Musa Pərwərdigarоja pəryad kətürüp: — Bu həlkni կandak կilsam bolar?! Ular ھelila meni qalma-kesək կilixi mumkin! — dedi.

<sup>5</sup> Pərwərdigar Musaоja jawabən: — Sən Israilning aksakalliridin birnəqqisini əzüng bilən billə elip qıkıp, Nil dəryasining süyini uroqiningda ixlətkən ھasangni կolungоja elip həlkning aldiqja baroqin; ■

<sup>6</sup> Mana, Mən xu yərdə, ھorəb teqidiki koram taxning üstidə sening aldingda turimən; sən koram taxni uroqin. Buning bilən uningdin həlkə ieqkili su qikidu, — dedi.

Musa Israilning aksakallirinining kəz aldida xundak կildi. □ ■

---

■ **17:2** Qəl. 20:3, 4 ■ **17:5** Mis. 7:20 □ **17:6 «ھorəb teqi»** — Sinay teqining baxka bir ismi. ■ **17:6** Qəl. 20:9; Zəb. 78:15-16; 114:8; 1Kor. 10:4

**7** Musa Israillarning jedəlləxkini wə ularning «Pərwərdigar arımızda zadi barmu-yokmu?» deyixip Pərwərdigarnı sinioqını üçün, u yərni «Massah» wə «Məribah» dəp atidi.□

### *Amaləklər bilən jəng kılıx*

**8** Xu qaođda Amaləklər kelip Rəfidimdə Israiloqa hujum ķildi. ■

**9** Musa Yəxuaoqa: Sən əzimizdin Amalək bilən jəng kılıxka adəm tallıqın. Mən ətə Hudanıñ hasisini ķolumoqa elip dəngning qokğisida turup turımən, dedi.□

**10** Yəxua Musa buyruqinidək kılıp, Amaləklər bilən jəng ķildi. Musa, Hərun wə Hur dəngning qokğisioqa qıktı.

**11** Xundak boldiki, Musa ķolini kətürüp tursa, Israil oqalib kelətti, lekin u ķollırını pəskə qüxürüp tursa, Amalək oqalib kelətti.

**12** Musanıñ ķolliri eçirlixip kətti; ular bir taxni elip kelip uning astioqa կoydi; u uning üstidə olturdi; andin Hərun bilən Hur biri bir təripidə, biri yənə bir təripidə uning ķollırını yələp turdi; bu təriqidə uning ķolliri taki kün patkuqə məzmut turdi.

**13** Xundak kılıp, Yəxua Amalək wə uning həlkini ķiliqlap nabut ķildi.□

---

□ **17:7 «Massah»** — «sinax» degən mənidə, «Məribah» — «jedəl-majra» degən mənidə. ■ **17:8** Qan. 25:17,18 □ **17:9 «Sən əzimizdin Amalək bilən jəng kılıxka adəm tallıqın»** — yaki «Sən əzimizgə adəmlərni tallap, Amalək bilən soküxkili qıqıqın». □ **17:13 «ķiliqlap,...»** — ibraniy tilida «ķiliq bisi bilən urup,...».

**14** Pərwərdigar Musaşa: — Bir əslimə bolsun dəp bu ixlarni bir kitabqa yezip қaldurqın, xundakla xularni Yəxuaning қulaklıriqa okup bər; qünki Mən Amaləkning namini asmanlarning astidin, hətta adəmlərning esidinmu mutlək eçürüwetimən, dedi. ■

**15** Andin Musa bir қurbangahni yasap, namini «Pərwərdigar tuqumdur» dəp atidi □

**16** wə Musa: — Yahning təhti aldida bir kol kətürülüp: — «Pərwərdigar əwladın əwladkıqə Amaləkkə қarxi jəng қılıdu» deyilgənidi, — dedi. □ ■

## 18

### *Yətroning Musani Ziyarət kılıxi wə uningoşa nəsihət kılıxi*

**1** Musanıg կeynatisi, yəni Midiyanning kaһını Yətro Hudanıg Musa üçün həmdə Əz həlkı Israil üçün barlıq қiloqanlıri toqrluluk angıldı, yəni Pərwərdigarning Israilni Misirdin qıkaroqanlığından həwər taptı. ■

---

■ **17:14** Qəl. 24:20; Kən. 25:17, 18, 19; 1Sam. 15:2, 3 □ **17:15** «Pərwərdigar tuqumdur» — ibraniy tilida «Yahwəh-nissi».

□ **17:16** «Yah» — «Yahwəh» (Pərwərdigar)ning kışkartılma xəklidur. «Yahning təhti aldida bir kol kətürülüp: ....» — kimning kolining Hudanıg təhti aldida kətürülgənləki enik eytilmaydu; bizningqə bu sırlıq ix ərxtə Hudanıg aldida yüz bərgən bolup, kəsəm kılıp «kətürülgən kol» bolsa «Pərwərdigarning қoli» («Yəx.» 25:10, 41:20, 53:1, 66:14, «Yuh.» 12:38), yəni «Pərwərdigarning Қuli» bolqan Məsih («Yəx.» 42:1, 19, 49:6, 52:13)ni kərsətsə kerək. ■ **17:16** 1Sam. 15:2 ■ **18:1**

Mis. 2:16; 3:1

**2-3** Xuning bilən Musaning ķeynatisi Yətro Musaning əslidə əz yenioqa əwətiwətkən ayali Zipporah wə uning ikki oqlını elip yoloqa qıktı (birinqi oqlining ismi Gərxom dəp կoyulqanidi; qünki Musa: «mən yakə yurtta musapir bolup turuwatimən» degənidi. □ ■

**4** Yənə birining ismi Əliezər dəp կoyulqanidi; qünki Musa: «Atamning Hudasi manga yardəmdə bolup, meni Pirəwnning kiliqidin kutkuzdi», degənidi).

**5** Xundak ķilip Musaning ķeynatisi Yətro Musaning oqlulları bilən ayalını elip, Musaning qəldə, Hudanıng teqining yenida qədir tikgən yerigə yetip kəldi.

**6** U əslidə Musaçqa: — «Mana, mənki ķeynatang Yətro sening ayalingni wə uning ikki oqlını elip yeningoqa ketiwatimən» dəp həwər əwətkənidə.

**7** Xuning bilən Musa əz ķeynatisining aldiqə qıkıp, təzim ķilip, uni səydi. Ülar bir-biridin hələhəwal sorixip qediroqa kirdi;

**8** Andin Musa ķiynatisıqa Israilning wəjidin Pərwərdigarning Pirəwn wə misirliklara ķılqan həmmə əməllirini səzləp, ularning yol boyi bexiqə qüxkən jəbir-japalarnı bayan ķilip, Pərwərdigarning կandaq ķilip ularni kutkuzqızınını eytip bərdi.

**9** Buni anglap Yətro Pərwərdigarning Israileşə kərsətkən barlıq yahxılığının, ularnı misirliklarning қolidin kutkuzqanlığının xadlandı.

**10** Yətro xadlinip: — Silərni misirliklarning wə

□ **18:2-3 «Gərxom»** — «yakə yurtluk» degən söz bilən ahəngdax. ■ **18:2-3 Mis. 2:22** □ **18:4 «Əliezər»** — «Hudayim yardəmdur» degən mənidə.

Pirəwnnning қolidin kütkuzoqan Pərwərdigarqa təxəkkurlər bolqay! U bu қowmni misirliliklarning қolidin kütkuzdi!

**11** Mən Pərwərdigarning barlıq ilahılardın üstün turidioqanlıqını əmdi bildim; qünki U dəl ular yoqanqılık kılqan ixta Əzining ulardın üstün turidioqanlıqını namayan қıldı — dedi. □ ■

**12** Andin Musanıng keynatısı Yətro Hudaqa atap bir kəydürmə kurbanlıq wə birnəqqə **təxəkkur** kurbanlıqlarını elip kəldi; Ərən bilən Israilning hərbir aksakılı Musanıng keynatısı bilən billə Hudanıng həzurında taam yeyixkə kəldi. □

### *Yətronıng ağılanə məslihəti*

**13** Ətisi Musa həlkning ix-dəwalırı üstidin həküm qıqırıxka olturdi; həlk ətigəndin tartıp kəqkiqə Musanıng qərisidə turuxtı.

**14** Musanıng keynatısı uning həlkı üçün kılqan ixlirini kərgəndə uningdin: — Sening həlkəkə kiliwatkan bu ixing zadi nemə ix? Nemixka sən *bu ixta* yalıquz olturisən, barlıq həlk nemə üçün ətigəndin kəqkiqə sening qərəngdə turidu? — dedi.

**15** Musa keynatısında jawab berip: — Həlk Hudadin yol izdəxkə menin kəximətə kelidu.

□ **18:11 «ular yoqanqılık kılqan ixta»** — muxu yerdə «ular» sahta ilahılar, butlarnı kərsitidü (12:12, 15:11ni kərung).

Bəzi alımlar bu söz misirliliklarnı kərsitidü, dəp կաraydu.

■ **18:11** Mis. 1:10,16,22; 5:7; 14:18 □ **18:12 «təxəkkur kurbanlıqları»** — ibraniy tilida «zəbak» deyilidü. Ərən wə aksakallarning Yətro bilən billə xu kurbanlıqlardin yegənliki ularning təxəkkur kurbanlıqi ikənlikini ispatlaydu. Qünki «təxəkkur kurbanlıqları»din sunoquqı kiximu yesə bolatti.

**16** Қақанки ularning bir ix-dəwasi qıksa ular yenimoqa kelidu; xuning bilən mən ularning oturisida həküm qıkırımən wə xundakla Hudanıng қанun-bəlgilimilirini ularqa bildürimən, — dedi.

**17** Musaning keynatisi uningə: — Bu kılqining yahxi bolmaptu.

**18** Sən jəzmən əzüngni həmdə qərəngdə turoqan həlkənimu qarqıtıp köyisən; qünki bu ix sanga bək eoir kelidu. Sən uni yalquz kılıp yetixəlməysən.

**19** Əmdi menin səzümgə կulaқ salqın, mən sanga bir məslihət berəy wə *xundak kilsang*, Huda sening bilən billə bolidu: — Sən əzüng Hudanıng aldida həlkəning wəkili bolup, ularning ixlirini Hudaqa məlum kılqın;

**20** sən həlkə қanun-bəlgilimilərni əgitip, mangidiqan yolni kərsitip, ularning қandaq burqi barlığını ukturoqın.

**21** Xuning bilən bir wakitta sən pütkül həlkəning arisidin Hudadin қorkidioqan, nəpsaniyətqılıkni yaman kəridioqan həm əbədiyyətlik həm diyanətlik adəmlərni tepip, ularnı həlkəning üstigə bax kılıp, bəzisini mingbexi, bəzisini yūzbexi, bəzisini əllikbexi, bəzisini onbexi kılıp təyinligin. □

**22** Xuning bilən bular hərkəndək wakitta həlkəning ix-dəwalırını soraydu. Əgər qong bir ix-dəwa qıkip қalsa, buni sanga tapxursun; lekin həmmə kiçik ix-dəwalarnı ular əzliri bejirisun. Xundak kılıp, ular sening wəzipəngni

---

□ **18:21 «diyanətlik adəmlər»** — ibraniy tilida «həkikətkə təwə adəmlər».

yeniklitip, yüküngni kɵtürüxüp beridu.

**23** Əgər xundak қılsang wə Huda sanga xundak buyrusa, өzüng *wəzipəngdə* put tirəp turalaysən wə həlkinqmu hatırjəmlik bilən əz jayıqə kaytip ketidu, dedi.

**24** Musa կeynatisining səzигə կulak selip deginining həmmisini կildi. ■

**25** Musa pütkül Israil arisidin կabiliyətlik adəmlərni tallap, ularni həlkning üstigə bax կilip, bəzisini mingbexi, bəzisini yüzbexi, bəzisini əllikbexi, bəzisini onbexi կilip կoydi.

**26** Bular hərkəndək wakitta həlkning ix-dəwalirini sorap turdi; təsrək ix-dəwalarnı bolsa, Musaqa yollaytti, kiçik ix-dəwalarnı bolsa ezliri soraytti.

**27** Andin Musa կeynatisini yoloqə selip կoydi, u əz yurtioqə kaytip kətti.

## 19

### *Israillar Sinay teoqida*

**1** Israillar Misir zeminidin qikip, dəl üqinqi eyining baxlanıqan küni Sinay qəligə yetip kəldi.

□

**2** Ular Rəfidimdin qikip, Sinay qəligə yetip kelip, qəldə qedir tiki; Israil xu yerdə, taoqning udulida tohtap qedir tiki.

**3** Musa Hudanıng aldioqə qikiqwidi, Pərwərdigar taoqdin uningoqə hitab կilip mundak dedi: — Sən

■ **18:24** Қан. 1:9 □ **19:1 «üqinqi eyining baxlanıqan küni»** — baxka birhil tərjimisi boyiqə «üqinqi ay» yilning (kalendarning) üqinqi eyini kərsitidu.

Yakupning jämətigə söz қилип, Israillaroqa munu həwərni yətküzgin: — ■

**4** «Mening misirliklaroqa nemə қiloqinimni, xundakla Mən silərni huddi bürküt balilirini қanatlirioqa mindürüp elip yürgəndək, Əz keximəqa elip kəlginimni əzünglar kerdünglar.

□ ■

**5** Əmdi silər dərhəkikət Mening sözümni anlap, əhdəmni tutsanglar, undakta barlıq əllərning arisida Manga has bir gəhər bolisilər — qünki pütkül yər Meningkidur — ■

**6** wə silər Manga kahinlardın tərkib tapkan has bir padixahlıq wə mukəddəs bir կowm bolisilər». Mana bu sən Israillaroqa deyixing kerək bolоqan səzlərdur, — dedi. □ ■

**7** Xuning bilən Musa yenip kelip, həlkning akşakallırını qakırtıp, Pərwərdigar uningoqa buyruqan xu səzlərning həmmisini ularoqa yətküzdi.

**8** Həlkning həmmisi bir eçizdin: — Pərwərdigar buyruqanning həmmisigə qoçum əməl қılımiz! — dəp jawab bərdi. Andin Musa həlkning jawab səzlirini Pərwərdigarning kəxiqə berip yətküzdi. ■

**9** Pərwərdigar Musaqa: — Mana, Mən sanga

■ **19:3** Ros. 7:38 □ **19:4** «**huddi bürküt balilirini қanatlirioqa mindürüp elip yürgəndək,...**» — bəzidə ana bürküt balilirioqa uquxni əgətkəndə ularnı dümbisigə mindürüp uqidu. ■ **19:4** Kan. 29:1; 32:11 ■ **19:5** Kan. 7:6; 10:14,15; 14:2; 26:18; Zəb. 135:4; Yəx. 41:8; Tit. 2:14 □ **19:6** «**silər manga kahinlardın tərkib tapkan has bir padixahlıq ... bolisilər**» — baxka birhil tərjimi: «silər manga padixahlar wə kahinlar ...bolisilər». ■ **19:6** 1Pet. 2:9 ■ **19:8** Mis. 24:3

səz kılqınimda həlk awazimni anglisun, həmixə sanga ixənsun dəp, yeningoqa қara bulutning қarangoqulukı iqidə kelimən, dəp eytti. Musamu həlkning degənlirini Pərwərdigar oqa anglatti.

**10** Pərwərdigar Musaoqa yənə: — Sən həlkning қexioqa berip, bugün wə ətə ularnı pak-mukəddəs kılıp, kiyim-keqəklirini yuduroqın.

**11** Ular üçinqi künigə təyyar tursun; qünki üçinqi künü barlıq həlkning kez aldida Pərwərdigar Sinay teoziqa qüxitu.

**12** Sən həlk üçün *taoqning* ətrapiqa bir pasil kılıp, ularoqa: «Silər ehtiyat kilinglar, taoqka qıkmanglar yaki uning etikigə tegip kətmənglar. Kimki taoqka təgsə əltürülməy կalmaydu; □ ■

**13** Uningoqa hətta birər կoli tegip kətsimu, qalma-kesək kılıp əltürülsün yaki ok etip əltürülsün. Məyli həywan yaki insan bol-sun, xundak kilsa, tirik կaldurulmisun» — dəp eytキン. Lekin Kanay uzun qelinsa, ular taoqning tüwigə qıksun, dedi. □

**14** Musa taoqdin qüxüp həlkning қexioqa berip, həlkni Huda oqa atap mukəddəs kıldı; ular kiyim-keqəklirini yudi.

---

□ **19:12 «həlk üçün taoqning ətrapiqa»** — yaki «həlk ətrapiqa». ■ **19:12 Ibr. 12:18** □ **19:13 «Uningoqa... tegip kətsimu»** — demək, taoqka tegix. Baxqa birhil tərjimisi «uningoqa (taoqka təgkən kixığa) adəmning կoli təgmisun...».

**«qalma-kesək kılınsun yaki ok etip əltürülsün»** — demək, taoqka təgkən kixini əltürüxi kerək; biraq hilaplik kılqan undak bir kixini taoq etikidə (ket'iy qəkləngən jayoqa kırğənliki səwəblik) əltürük üçün hərkəndək kixi uningoqa təgsə yaki uningoqa yekin barsa bolmayıttı; xunga uni qalma-kesək kılıx yaki ok bilən əltürük kerək idi. Baxqa birhil tərjimisi «(Huda təripidin) əltürülidu».

**15** Andin Musa həlkə: — Üqinqi künigə təyyar turunglar; həqkim ayali bilən yekinqılık kilmisun, dedi. ■

**16** Üqinqi künü bolqanda, tang yoruxi bilən xundak boldiki, güldürmamilar güldürləp, qakmak qekip, taoq üstidə koyuk bir parqə bulut pəyda boldi, zor ķattık qelinoqan kanayning awazi anglandi. Buni kərüp qedirgahdiki pütkül həlk korkunqidin titrəp kətti. □ ■

**17** Musa həlkni Hudanıng aldida hazır boluxka qedirgahdin elip qikti. Ular kelip taqning tüwidə ərə turdi. ■

**18** Pərwərdigar Sinay teoqioqa otta qüxüp kəlgini üqün is-tütək pütkül taoqni կaplidi; is-tütək humdandin ərligən is-tütəktək üstigə ərləp qikti. Pütkül taq ķattık təwrinixkə baxlidi. ■

**19** Kanay awazi baroqanseri küqiyip intayın ķattık qikti. Musa söz kiliwidi, Huda anglap ünlük awaz bilən jawab bərdi. □

**20** Pərwərdigar Əzi Sinay teoqioqa, taqning qokkisi oqa qüxti; andin Pərwərdigar Musani taoqning qokkisi oqa qakiriwidi, Musa taqka qikti.

**21** Pərwərdigar Musa oqa: — Sən qüxüp halayikni agahlandurup: Ular «Pərwərdigarnı kərimiz» dəp pasildin bəsüp etmisun; undak

---

■ **19:15** 1Sam. 21:4; 1Kor. 7:5   □ **19:16** «güldürmamilar» — ibranıty tilida «awazlar». «kanayning awazi» — yaki «buroqa awazi». ■ **19:16** Ibr. 12:18   ■ **19:17** Qan. 4:10,11   ■ **19:18** Hək. 5:4; Zəb. 68:8; 77:18; 114:4; 144:5; Həb. 3:10   □ **19:19** «Musa söz kiliwidi, Huda anglap ünlük awaz bilən jawab bərdi» — baxka birhil tərjimisi: «Musa söz kiliwatatti, Huda anglap ünlük awaz bilən jawab beriwatatti».

ķilsa, ulardin kəp adəm həlak bolidu, dəp eytkin.

**22** Pərwərdigar oqa yekin kelələydiqan kahinlarmu əzlirini manga atap mukəddəs ķilsun; bolmisa, Pərwərdigar *sepilni* bəskəndək ularoqa həlakət yətküzidu, — dedi.

**23** Musa Pərwərdigar oqa: — Halayikning Sinay teoqioqa qıkixi mumkin əməs; qünki Sən Əzüng bizgə kattik agahlandurdung: taoqni «mukəddəs» dəp қarap, uning ətrapiqə pasillarni bekitinglar, dəp əmr ķilding, — dedi.

**24** Pərwərdigar Musa oqa: — Mang, sən qüxüp kətkin. Andin sən Hərunni elip, billə qikkin; lekin kahinlar wə həlk bolsa Pərwərdigarning ķexioqa baraylı dəp pasildin bəsüp etmisun; bolmisa, Pərwərdigar *sepilni* bəskəndək ularning üstigə qüxidu, — dedi.

**25** Xuning bilən Musa həlkning ķexioqa qüxüp, ularoqa bu səzni yətküzdi.

## 20

### *On pərz*

**1** Huda munu barlıq səzlərni bayan kılıp mundak dedi: —

**2** Mən seni «küllük məkani» bolğan Misir zemindidin qırıq kəlgən Pərwərdigar Hudayingdurmən.■

**3** Sening Məndin baxka həqkandak ilahıng bolmaydu.

---

■ **20:2** Mis. 13:3; Қан. 5:6; Zəb. 81:10

**4** Sən əzüng üqün məyli yukiridiki asmanda bolsun, məyli təwəndiki zeminda bolsun, yaki yər astidiki sularda bolsun, hərkəndək nərsining kıyapitidiki həqkəndək oyma xəkilni yasima. □ ■

**5** Sən bundək nərsilərgə bax urma yaki ularning küllükioqa kirmə. Qünki Mənki Pərwərdigar Hudaying wapasızlıqka həsət kılouqi Təngridurmən. Məndin nəprətləngənlərning kəbihliklirini əzlirigə, oqullirioqa, hətta nəwrə-qəwrilirigiqə qüxtürimən. □

**6** Əmma Meni səyidiqan wə əmrlirimni tutidioqlarоqa ming əwladiolıqə əzgərməs

---

□ **20:4 «Sən əzüng üqün ... hərkəndək nərsining kıyapitidiki həqkəndək oyma xəkilni yasima»** — 5-ayattın enik kərünidiki, 4-ayettə hatırıləngən: «əzüng üqün ... xəklidə.. yasima» degən bu əmrning kəzdə tutkını adəmlər qoğunux məksitidə yasioqan hərkəndək xəkillərdür. Demək, bu yazmilarda sən'ətning əzi yaki bədiyyi ijadiyət, məsilən rəssamlıq yaki həykəltiraxlıq mən'i kılınoqan əməs. Məsilən, «mukəddəs qedir» wə keyinki «mukəddəs ibadəthana»da birnəqqəs sürətlər (herublar, güllər, horma dərəh qatarlıqların sürətlili) kərünidü. Bular butlar əməs, pəkət bezəx məksitidə ixləngən. ■ **20:4** Law. 26:1; Zəb. 97:7 □ **20:5 «wapasızlıqka həsət kılouqi Təngri»** — bu ibarə toqrluluk «təbirlər» wə «kəanun xərhî»diki «köxumqə səz»imizni kərüng. «Məndin nəprətləngənlərning kəbihliklirini əzlirigə, oqullirioqa, hətta nəwrə-qəwrilirigiqə qüxtürimən» — bu muhim səz toqrluluk «köxumqə səz»imizni, xundakla «Əzakiyal»diki «köxumqə səz»imizni (18-, 33-bablar toqrluluk) kərüng.

meħribanlıq kərsitimən. □

**7** Pərwərdigar Hudayingning namini қalaymikən tiloqa alma; qünki kimdəkim namini қalaymikən tiloqa alsa, Pərwərdigar uni gunahkar hesablimay қalmaydu. ■

**8** Xabat künini mukəddəs dəp bilip tutkili yad-  
ingda saklıqın. ■

**9** Altə kün ixləp barlıq ixliringni tügətkin; ■

**10** lekin yəttinqi künü Pərwərdigar Hudayingoşa atalojan xabat künidur; sən xu künü həqkandak ix kilmaysən; məyli sən yaki oqlung bolsun, məyli kizing, məyli қulung, məyli dediking, məyli bukang yaki sən bilən bir yerdə turuwatkan musapir bolsun, həqkandak ix kilmisun. □

**11** Qünki altə kün iqidə Pərwərdigar asman bilən zeminni, dengiz bilən uning iqidiki barını yarattı andin yəttinqi künidə aram aldi. Buning üçün

□ **20:6 «əmrlirimni tutidioqanlaroqa mingliojan əwladioiqə»** — baxka birhil tərjimisi: «əmrlirimni tutidioqan mingliojanlirioqa...». Bırak «Qan.» 7:9 tərjimimizgə mas kelidu. **«əzgərməs meħribanlıq»** — muxu yerdə «əzgərməs meħribanlıq» ibraniy tilida «həsəd» degən söz bilən ipadilinidu. Bu sözning mənisi bək qongkur bolup, kep yərlərdə «əzgərməs muhəbbət» yaki «əzgərməs meħribanlıq» dəp tarjimə kılınidu. Kep yərlərdə bir hil əhdə bilən baqliq bolidu; xunga sözning uzunrağ birhil tərjimisi: «mehir-muhəbbət tüpəylidin əhdidə daim turidioqanlıq» degili bolidu. Məsilən, bu söz «Yar.» 21:23, 24:12, 32:10, «Mis.» 15:13, 34:6, 7lərdə ixitililən. ■ **20:7 Law. 9:12; Mat. 5:33** ■ **20:8** Əz. 20:12 ■ **20:9** Mis. 23:12; 34:21; Lukə 13:14 □ **20:10 «yəttinqi künü.....xabat künidur»** — ibraniy tilida «xabat» wə «yəttinqi» degənlər ahəngdax söz. **«sən bilən bir yerdə turuwatkan»** — ibraniy tilida «dərwaziliring iqidə turuwatkan» degən söz bilən ipadilinidu.

Pərwərdigar xabat künini bəht-bərikətlik kün kılıp, uni mukəddəs kün dəp bekitti.■

**12** Ata-anangni hərmət kıl. Xundak ķilsang Pərwərdigar Hudaying sanga ata ķilmakçı bolоqan zeminda uzun əmür kərisən.■

**13** Katillik kılma.■

**14** Zina kılma.■

**15** Oqrılık kılma.

**16** Koxnang toopluluk yaloqan guwahlıq bərmə.□

**17** Sən қoxnangning əy-imaritigə kəz kiringni salma, nə қoxnangning ayali, nə uning կulıq, nə uning dediki, nə uning kalisi, nə uning ixiki yaki қoxnangning hərkəndək baxqa nərsisigə kəz kiringni salma.□ ■

### *Həlkıning wəhimi*

**18** Pütkül həlk güldürmamilarnı, qekin-yalqunlarnı, kanayning awazı wə taqdın ərləp qıkkən is-tütəklərni kərdi wə anglidi; ular bularnı kərüp, titrixip yırak turuxti

**19** wə Musaşa: — Bizgə sənla səz կiləyəsən, biz anglaymız; lekin Huda bizgə Əzi səz կilmisun; qunki undak կilsa əlüp ketimiz, dedi.■

**20** Musa halayıkkə jawabən: — Қorkmanglar; qunki Hudanıng bu yərgə kelixi silərni sinax üqün, yəni silərning Uning dəhxətlikini kəz

■ **20:11** Yar. 2:2; Ibr. 4 ■ **20:12** Mat. 15:4; Əf. 6:2 ■ **20:13**

Mat. 5:21 ■ **20:14** Mat. 5:27 □ **20:16 «Koxnang toopluluk**

**yaloqan guwahlıq bərmə»** — Təwrat-injil boyiqə «қoxnang» Huda bizning yenimizoja yekin կiloqan hərbir adəmni kərsitudu, əlwatta. □ **20:17 «koxnang»** — bu səz toopluluk yukiriqi izahatni kərung. ■ **20:17** Rim. 7:7 ■ **20:19** Kan. 5:25; Ibr. 12:19

aldinglaroqa kəltürüp, gunah kılmaslıkinglar üçündür, — dedi.□

**21** Xuning bilən halayıq nerida turdi; lekin Musa Huda iqidə turoğan köyük bulutning ķexiqə yekin bardı.■

### *Kurbangah tooqrisidiki nizam*

**22** Pərwərdigar Musaşa: — Sən berip Israil-larоqa munu səzlərni yətküzgin: «Silərgə ərxtin səz kılqinimni kərdünglər.

**23** Silər Mening ornumda ilah dəp kümüxtin butlar yasimanglar, yaki əzünglar üçün altundın butlarnı yasimanglar.

**24** — Sən Mən üçün tuprakṭın bir kurbangah yasap, xu yerdə kəydürmə kurbanlıq wə inaklıq kurbanlıqlıringni, köy-əeqkə bilən kaliliringni sunoqin. Omumən Mən həlkə namimni *hərmət bilən* əslitidioqan barlıq jaylarda, yeningoqa kelip sanga bəht-bərikət ata kılımən.■

**25** — Əgər Manga atap taxlardın kurbangah yasiməkqi bolsang, yonuloğan taxlardın yasimioqin; qunki taxlaroqa əswabingni təgküzsəng, ular

---

□ **20:20** «silərning Uning dəhxətlikini kəz aldinglaroqa kəltürüp, gunah kılmaslıkinglar üçündür» — yaki «Uningdin bolovan körkunq sening kəz alidda bolup, bu gunah kılmaslıkinglar üçündür». ■ **20:21** Mis. 19:17; Ibr. 12:18

■ **20:24** Mis. 27:1; 38:1

napak bolup қalidu. □ ■

**26** Kurbangahımoşa qıkıdioqan pələmpəy bolmisun; undak bolqanda, pələmpəydin qikkuqə əwriting kərünüp ķelixi mumkin», — dedi.

## 21

*Kullaroqa muamilə kılıxtiki həküm-bəlgilimilər*

**1** — Sən ularning aldioqa կoyidiqan həküm-bəlgilimilər munulardur: —

**2** Əgər sən bir ibraniy կulni setiwalıqan bolsang, u altə yiloqıqə hizmitingdə bolup, yəttinqi yili tələmsiz hər կilinsun. ■

**3** U կul կilinixkə tənha հaləttə elip kelingən bolsa, tənha հaləttə kətsun. Ayali bilən birgə elip kelingən bolsa, ayalimu uning bilən billə kətsun.

**4** Əgər hojisi uningoqa hotun elip bərgən bolsa, xundakla ayali uningoqa oqul-կizlarni tuşup bərgən bolsa, ayal balılırı bilən hojisioqa կelip, ər yalıqz kətsun.

---

□ **20:25 «taxlaroja əswabingni təgküzsəng, ular napak bolup қalidu»** — 4-ayəttiki əmr boyiqə, Hudani bildüridiqan ھeqkandaқ sürət yaki xəkil bolmaydu. Bu ayəttiki əmr kurbangah taxlirining üstidə ھeqkandaқ xəkil-sürətlərning bolmaslışı («napak» bolmisun dəp), butpərəsslik gunahining aldını elix üçün berilgən. ■ **20:25** Kan. 27:5; Yə. 8:30, 31 ■ **21:2** Kan. 15:12; Yər. 34:14

**5** Lekin əgər կul elan kılıp: «Mən hojam, ayalım wə balilirimqə muhəbbitim bolqını üçün hər bolup kətməymən» desə, ■

**6** undakta uning hojisi uni Hudanıng *ibadət sorunining* aldiqə elip berip, uni ixikning aldida yaki ixikning kexikining aldida turquzsun; andin hojisi bigiz bilən uning կulikini təxsun. Xundak kılıp, u mənggüğə hojisining կuli bolup կalidu. □

**7** Əgər birkim kızını dedəklikkə setiwətkən bolsa, u ər կullar hər կilinoqandək hər կilinmisun.

**8** Əgər əzигə has setiwaloqan kız hojisioqa yakmisa, undakta u kız tərəpning hək tələp uni hər կilixioqa yol կoyuxi kerək. Lekin hojisining uni yat həlkə setix հօκukı bolmaydu; qünkü hojisi uningoqa wapasızlık կiloqandur. □

**9** Əgər u kızni oqlıqə has bekitkən bolsa, undakta u bəlgilimilər boyiqə uningoqa əz կizidək muamilə կilsun.

**10** Əgər hojisi yənə hotun alsa, əslidə əmrigə aloqan dedikining yemək-iqmikini, kiyimkeçikini wə ər-hotunqılık burqını keməytmisun.

**11** Əgər u xu üq ixni ada կilmisa, undakta u

■ **21:5** Kan. 15:16 □ **21:6 «Hudanıng ibadət sorunining aldiqə»** — yaki «Hudanıng aldiqə» yaki «hakimlarning aldiqə». «**andin hojisi bigiz bilən uning կulikini təxsun**» — demək, կulning կulikini ixik қanitioqa yaki ixik kexikigə yekip turup, կulikining yumxikini ixikkə yaki ixikning kexikigə mihaydu. □ **21:8 «hojisi uningoqa wapasızlık կiloqandur»** — adəttə ər kixi dedək setiwaloqan bolsa, uni əz keniziki yaki tokılı kılıp əmrigə aloqan hesablinatti. Xunga dedəkninq kəm degəndimu tokallıq հօκukı bar idi.

bədəl təliməy hər bolsun.

### *Urux-talax həkkiđə*

**12** Kimki bir adəmni urup əltürüp köysə, umu qoķum əltürülsün. ■

**13** Lekin əgər u kixi *elgüqining* jenini paylap turup kəstən əltürmigən, bəlki mən Huda uning kolı arkılık xu kixining əlüxigə yol köyoqan bolsam, undak əhwalda Mən uningoşa қaqidiqan bir jayni orunlaxturimən.

**14** Lekin əgər birsi əz köxnisini hıylə bilən əltürimən dəp, uningoşa kəstən hujum kilsə, u gərqə *panah izdəp* қurbangahımoşa keletal kəlsimu, u xu yerdə tutulsun wə əlümğə məhkum kılinsun.

**15** Kimki əz atisi yaki anisoşa kol təgküzsə, qoķum əltürülsün. ■

**16** Kimki bir adəmni bulap satkan bolsa yaki uning kolida barlıki məlum bolsa, jəzmən əltürülüxi kerək.

**17** Kimki əz atisi yaki anisoşa lənət kılıp қarətiqan bolsa, jəzmən əltürülüxi kerək. ■

### *Baxķılarnı zəhimləndürüx həkkiđə*

**18** Əgər ikki kixi uruxup kəlip, biri yənə birini tax ya moxti bilən ursa, uruloqan kixi əlməy, orun tutup yetip қaloqan bolsa,

**19** u kixi կopup həsiqə tayinip taxkıriqə qılıkkudək bolsa, undakta uni uroqan kixi jazadin halas kılinsun; pəkət zəhimləngüqining yetip

---

■ **21:12** Law. 24:17   ■ **21:15** Mat. 15:4   ■ **21:17** Law. 20:9;  
Pənd. 20:20; Mat. 15:4; Mar. 7:10

ixtin қалоqan wakıti üçün tələm berip, uni dawalitip səllimaza sakaytsun.

**20** Əgər birsi կuli yaki dedikini tayakta ursa, xundakla կul yaki dedək nəq məydanda əlüp kətsə, uning üçün *igisi* qoqum jazaqə tartilsun.

□

**21** Lekin əgər tayak yegüqi bir-ikki kün tirik tursa, undakta կul hojayinining xəhsı mal-mülki bolqını üçün, կulning jazasiqə tartilmisun.

**22** Əgər kixilər bir-biri bilən uruxup կelip, հamilidar bir ayalni urup salsa, հamilidar ayaldə balisi baldur tuquluxidin baxqa zəhimlinix bolmisa, ayalning erining tələm təlipi boyiqə hakimlarning təstikidin ətküzülüp jərimanə telisun. □

**23** Əgər *ayal* yaki *bala* ziyan-zəhətkə uqrioqan bolsa, undakta jenioqa jan, □

**24** kəzигə kəz, qixioqa qix, կolioqa kol, putioqa put,

■

**25** kəyukkə kəyük, zəhimgə zəhim, kəkkə kək tələnsun.

**26** Əgər birsi əz կul ya dedikining kəzini urup nakar կilip կoysa, kəzi wəjидin uni azad կilsun.

**27** Xuningdək birsi əz կuli ya dedikining qixini urup qikiriwətkən bolsa, qixi wəjидin uni azad կilsun».

---

□ **21:20 «uning üçün igisi qoqum jazaqə tartilsun»** — ibraniy tilida «uning intikəmi qoqum elinidu». □ **21:22 «balisi baldur tuquluxidin baxqa»** — yaki «balisi qüxüp ketixtin baxqa». Aldi-kəyni səzlərgə կarioqanda, muxu yərdə pəkət «baldur tuqulusa» degen tərjemisi toqra bolsa kerək. □ **21:23 «Əgər ayal yaki bala ziyan-zəhətkə uqrioqan bolsa,...»** — ibraniy tilida pəkət «Əgər zərər-zəhmət bolup qiksə,...» deyildi. ■ **21:24 Law. 24:20; Kan. 19:21; Mat. 5:38**

*Mal-ulaqlar toqıruluk bəlgilimilər*

28 Əgər bir kala bir ər yaki ayal kixini üsüp əltürüp köysə, xu kala qoqum qalma-kesək kılınıxi kerək, uning gəxi yeyilmisun. Lekin kalining igisigə gunah kəlmisun. ■

29 Lekin bu uyning ilgiridin üsüx aditi bolup, igisigə bu həktə agah berilgən bolsa, lekin yənilə uni baoqlimiqini üçün ər-ayal kixilərni üsüp əltürüp köyəqan bolsa, undakta kala qalma-kesək kılinsun, igisimu əlümğə məhkum kılinsun.

30 Lekin uningdin hun həkkki tələp kılinsa, eż jenining ornida uningoşa ənqılık tələm köyuləqan bolsa xuni bərsun.

31 Kalidin üsülgüqi oqul yaki əz bala bolsa, kalining igisi ohxaxla yukirik həkümədikidək bir tərəp kılinsun.

32 Kala kül yaki dedəkni üskən bolsa, kalining igisi üsülgüqining hojisioqa ottuz xəkəl kümüx bərsun; andin kala qalma-kesək kılinsun.

33 Əgər birsi bir orining aqzını oquq koyup yaki kolawatkan orining aqzını yapmay, kala yaki exək uningoşa qüxüp kətsə, □

34 Undakta orining igisi mal igisining ziyanını toluk tələp bərsun; əlgən mal uningki bolidu.

35 Əgər birsining kalisi yənə birsining kalisini üsüp əltürüp köyəqan bolsa, undakta ular tirik əkaləqan kalini setip, pulni barawər bəlüxsun həm əlük kalinimu xundak bəlüxsun.

36 Lekin kalining ilgiridin üsidioqan aditi barlıkı enik turup, igisi uni baoqlimay əkyuwətkən

■ 21:28 Yar. 9:5 □ 21:33 «bir orining aqzını» — yaki «bir əkədikning aqzını».

bolsa, undakta üsküqi kalining igisi kalioqa kala tələp bərsun, əlük kala uning bolsun.

## 22

### *Tələm tələx həkəkidi ki nizam*

<sup>1</sup> Əgər birsi bir kala yaki қоynı oqrlılap, uni soysa ya setiwətsə, u bir kalining orniqa bəx kala, bir қoynıng orniqa tət қoy təlisun. □ ■

<sup>2</sup> Oqri tam təxkəndə tutulup ķelip, tayak yəp elüp қalssa, əltürgüqigə hun jazasi kəlmisun.

<sup>3</sup> Lekin xu wəkə bolqan pəyttə kün qıkıp қaloqan bolsa, undakta əltürgüqi hun jazasioqa tartilsun. Oqri oqrilioqinini tələp ziyanni toluklap berixi kerək; uningda bir nemə bolmisa, կullukka setilip, oqrilioqan nərsini təlixı kerək.

<sup>4</sup> Oqri tutulqanda oqrilioqan nərsə, kala bolsun, exək bolsun, қoy bolsun uning қolida tirik һaləttə tepilsa, u ikki həssə kimməttə tələp

□ **22:1 «... u bir kalining orniqa bəx kala, bir қoynıng orniqa tət қoy təlisun»** — nemixķa kalini bəx həssə, қoynı tət həssiləp toluklax kerək? Kala-қoy hər ikkisi gəx, yung-terə wə süt berələydu, kala yənə əmgək kılalaydu; xunga kalining kəmliki koprək ziyanni kəltüridu. ■ **22:1** 2Sam. 12:6

bərsun. □

**5** Əgər birsi əz mal-qarwilirini etizlikkə yaki üzümzarlıkkə otlaxka köyüwetip, baxkılarning baq-etiqlikida otlaxka yol köysə, undakta u əzining əng esil məhsulatliridin yaki üzümzarlıqining əng esil mewisidin ziyanni tələp bərsun.

**6** Əgər ot ketip, tikənlikkə tutixip ketip, andin ənqılerni, bax tartip pixğan ziraətni kəydürüp, pütkül etizlikni kül kiliwətsə, undakta ot köyəqəqi barlıq ziyanni tələp bərsun. □

**7** Əgər birsi köxnisiqə pul yaki mal-dunyasını amanət kılqan bolsa, bular əyidin oqrılınip kətsə, xundakla oqri keyin tutulsa, u oqrilioqınıni ikki həssə kimməttə tələp bərsun.

**8** Lekin oqri tepilmisa, əy igisining köxnisinin melioqə kol təgküzgən ya təgküzmigənlik məlum bolsun dəp, hakimlarning aldiqə kəltürülsün.

**9** Hərhil hiyanət, u məyli kala, exək, köy, kiyim-keçək bolsun, yittürüp köyəqən nərsə bolsun, ular toqrluluk bir köxnisi: «əməliyəttə mundak idi» dəp talaxğan bolsa, hər ikkisining dəwasi hakimlarning aldiqə kəltürülsün; hakimlar

□ **22:4 «Oqri tutulğanda oqrılıqan nərsə, ... uning kolida tirik haləttə teplisa, u ikki həssə kimməttə tələp bərsun»** — nemixə bu ayəttə kərsitilgən jaza 1-ayəttiki jazioqa ohximaydu? Bəzi alimlarning pikriqə: (a) oqrılanqan mal tehi oqrining kolida boləqək, igisining ziyini 1-ayəttikidin az boluxi mümkün; (ə) bu oqri tehi 1-ayəttiki oqrıdək yamanlıknı əgəngən əməs; (p) 4-ayəttiki oqrining kala-koynı oqrı lax gunañını ezlükidin ikrar kılqan boluximu mümkün. Biz bu üq pikrigə kayılmız. □ **22:6 «tikənlilik»** — etizlar arisidiki qitlar yaki қaxalar adəttə tikənlərdin kılınidu.

ķaysioqa gunaň bekitsə, xu қoxnisioqa ikki həssə kimməttə tələp bərsun. □

**10** Əgər birsi қoxnisioqa exək, kala, կoy yaki baxlaş bir qarpayni amanət kilsa, bu amanət meli kixi kərməy əlüp kətsə, yaki zəhimlənsə, yaki həydəp əkitilsə, □

**11** undakta қoxnisining meliöqa kol təgküzgən ya təgküzmigənlik məlum bolsun dəp, Pərwərdigarning aldida ularning otturisida bir kəsəm iqrürülsün. Mal igisi bu kəsəmni қobul kilsun; қoxnisi uningöqa tələm tələp bərmisun.

□

**12** Lekin mal oqrlanılan bolsa, u igisigə tələp bərsun.

**13** Əgər uni wəhxiy һaywan boqup կoyqan bolsa, u malning қaldukını guwahlıq üçün kərsitip, uni tələp bərmisimu bolidu.

**14** Əgər birsi қoxnisidin bir ulaqni etnə elip, ulaq igisi yok yerdə zəhimlənsə yaki əlüp kalsə, etnə alaquqi toluk tələp bərsun.

**15** Lekin igisi nək məydanda bolsa, etnə alaquqi tələp bərmisun; ulaq ijarigə elinəqan bolsa,

□ **22:9 «hakimlarning aldiöqa...»** — yaki «Hudanıng aldiöqa...». **«hakimlar kaysioqa...»** — yaki «Huda կaysioqa...».

□ **22:10 «həydəp əkitilsə»** — ibraniy tilida bu söz adəttə «bulinix» degən söz bilən ipadilinidu; lekin muxu yerdə bəlkim tasadipiy bir ixni, məsilən qəqüp ketip, qeqilip ketixini kərsitxi mumkin; oqrlinix məsilisi 12-ayəttə kərsitilidu. □ **22:11**

**«Pərwərdigarning aldida ularning otturisida bir kəsəm iqrürülsün»** — bu kəsəmni bəlkim, igisi: «Mən həkikətən xu nərsini palanğı kixigə tapxurup amanət կildim» degəndək, amanətni қobul kiloquqi kixi: «Mən xu amanətni həkikətən yittürüp կoydum, uni oqrlimidim, baxqlarоja satmidim» degəndək kılıxi mumkin.

aloquqi tələm təlimisun; qünki uni ijarə tələp əkəlgən.

### *Ijtimaiy məs'uliyət*

**16** Əgər bir adəm tehi yatlıq bolmioğan bir kızni azdurup, uning bilən billə yatsa, undakta u uning toylukını berixi kerək, andin uni hotunlukça alsun.

**17** Lekin kızning atisi uni uningoşa bərgili unimisa, zina ələquqi pak kızlarning toylukçıya barawər kelidioğan kümüx pulni tarazida əlqəp bərsun.

**18** Jadugər hotunni tirik əoymioqin. ■

**19** Həywan bilən jinsiy munasiwət ətküzgən hərbiri jəzmən əlümgə məhkum kılinsun. ■

**20** Kimdəkim birdinbir Pərvərdigardin baxqa hərkəndək ilahqa ərbanlıq sunsa, haram dəp mutlək halakətkə məhkum kılinsun. □ ■

**21** Silərmə Misirda musapir bolup turqanikənsilər, musapir bolğan kixini həq harlimanglar wə yaki uningoşa həq zulum kilmanglar. ■

**22** Hərkəndək tul hotun yaki yetim balini horlimanglar. ■

**23** Sən ularni hərkəndək tərəptə horlisang, ular manga pəryad kətürsə, Mən ularning awazini qokum anglaymən;

■ **22:18** Qan. 18:10,11 ■ **22:19** Law. 18:23; 20:15 □ **22:20**

«**mutlək halakətkə məhkum kılinsun**» — ibraniy tilida ««haram» kılinsun»; «haram» — «mutlək halak kılınix kerək» degənni bildüridu. ■ **22:20** Qan. 17:2, 3, 4, 5 ■ **22:21** Law. 19:34 ■ **22:22** Zək. 7:10

**24** xuning bilən oqəzipim tutixip, silərni kılıqlap əltürimən, silərning hotunliringlar tul kılınip, baliliringlar yetim bolup қalıdu.

**25** Əgər sən Mening həlkimning iqidin sanga қoxna bolğan kəmbəqəlgə kərz bərgən bolsang, uningoja jazanihorlardək muamilə kilmioqin; uningdin əsüm almanglar.■

**26** Əgər sən қoxnangning qapını gərugiə aloğan bolsang, kün olturmasta uningoja yandurup bər. ■

**27** Qünki qapını uning birdinbir yepinqisi bolup, bədinini yapidioğan kiym xudur. U bolmisa, u nemini yepinip yatidu? Bu səwəbtin Manga pəryad kilsa, pəryadını anglaymən; qünki Mən xəpkətlikтурmən.

**28** Hudaşa kupurluk kılma, wə həlkinqning əmirlirinimu қarəqap tillima.□ ■

**29** Haminingning həsulining axķinidin wə xarab-zəytun meyi kəlqikingdin taxķinidin Manga hədiyə sunuxni һayal kilmioqin.

Sən oqulliringning tunjisini Manga atioqin.□ ■

■ **22:25** Law. 25:36,37; Kan. 23:18,19; Zəb. 15:5; Pənd. 28:8; Əz. 18:8 ■ **22:26** Kan. 24:12,13 □ **22:28 «Huda(оqa)»** —

ibraniy tilida «Əlohim»(оqa). Bu söz bəzidə Hudanıg wəkilliri bolğan «hakimlar»ni bildüridi («Zəb.» 82-küy wə izahatlini kərung). Xunga bəzi tərjimilərdə «hakimlar» deyilidu. ■ **22:28**

Mis. 21:6, 8; Ros. 23:3, 4, 5 □ **22:29 «Haminingning həsuli ...din taxķinidin Manga hədiyə sunuxni һayal kilmioqin»** —

bu ayəttə kezdə tutulqını (baxqı yərliri bilən selixturulqanda) tunji həsulni kərsitudu, lekin bu ayətning əzidə undaç biwasitə eytilmaydu. Ayətning ikkinçi կismi «tunji oqullarning Hudaşa atılıxi» toqrluluk hem 30-ayət «qarpayning tunjılıri» toqrluluk bolqaqka, 29-ayətning birinci կismi bəlkim «tunji həsul» toqrluluk boluxi mumkin. ■ **22:29** Mis. 13:2,12

**30** Kala bilən қoyliringning tunji balilirinimu həm xundak atioqin; tunji bala yəttə küngiqə anisi bilən billə tursun; əmma səkkizinqi künü uni Manga atap sunoqin.■

**31** Silər Manga atalojan mukəddəs kixilər bolisilər; xunga dalada yirtkuq haywan təripidin boqulqan haywanning gəxini yemənglar, bəlki uni itlarqa taxlap beringlar.■

## 23

### *Həkəkaniyat wə adillik*

**1** Yaləjan gəpni yaymiqin wə ya yaləjan guwahlıq berip rəzil adəmgə yan basmiqin.

**2** Topka əgixip rəzil ixta bolma yaki dəwa-dəsturlarda guwahlıq bərgəndə topka əgixip həkikətni burmilima.

**3** Kəmbəqəl dəwa ķilsa, uningoqa yan basma.■

**4** Düxminingning kala ya exiki ezip ketip, sanga uqrəp ķalssa, uni elip kelip, igisigə qoķum tapxurup bər. ■

**5** Əgər sanga əq boləqanning exiki yükni kətürəlməy yükning astida yatkinini kərsəng, uni yardəmsiz taxlimay, bəlki uningoqa yardəmlixin exikini կopuruxup berixing zərür.■

**6** Arangdiki kəmbəqəlning dəwasida adalətni burmilima.■

---

■ **22:30** Mis. 23:19; Law. 22:27; Əz. 44:30 ■ **22:31** Law. 22:8;  
Əz. 44:31 ■ **23:3** Law. 19:15 ■ **23:4** Қan. 22:1, 2; Luq. 6:27;  
Fil. 2:4 ■ **23:5** Қan. 22:4 ■ **23:6** Қan. 27:19

**7** Hərkəndak sahta ixtin əzüngni neri tart; bigunağ adəm bilən həkkəniy adəmni əltürmigin; qünki Mən rəzil adəmni hərgiz adil dəp aklimaymən.

**8** Xuningdək həqkəndak para yemə; qünki para kezi oquklarni kor kılıp, həkkəniylarning səzlirini burmilaydu.■

**9** Musapir kixilərgə zulum kılma; qünki əzünglar Misir zeminida musapir bolup turoqan boloqaqka, musapirning rohiy əhalini bilisilər.■

### *«Xabat yili» wə xabat künü*

**10** Altə yil əz yeringni terip, həsullirini al.

**11** Lekin yəttinqi yili yərgə aram berip uni box կoy; həlkinqning namratliri uningdin yioqip yesun, ulardin axkınıni janggaldiki haywanlar yesun; xundakla üzümzarlıking bilən zəytunzarlıkingnimu xundak kiloqin.□ ■

**12** Altə kün iqidə əz ixingni ada kılıp, yəttinqi künü aram elixing zərür. Buning bilən kala-exəkliring aram tapidu, dedikingning oqlı bilən musapir kiximu hərdükini qıkırıdu.■

**13** Mən sanga eytkinimning həmmisini kəngül bəlüp ada kıl; baxka ilahılarning namini tilingoqa

---

■ **23:8** Kan. 16:19; 1Sam. 8:3; Pənd. 19:6; Top. 7:7 ■ **23:9**  
Mis. 22:21; Law. 19:33; Kan. 24:17 □ **23:11** «**Lekin yəttinqi  
yili yərgə aram berip uni box կoy;...**» — Huda Əz həlkigə  
xundak əmr bərgənikən, əlwətta ulardin həwər alidu. Bu əmrə  
baqlıq wədilər toqrisida «Law.» 25:1-7, 11, 12ni, bolupmu  
20-22-ayətlərni kərüng. ■ **23:11** Law. 25:4, 5 ■ **23:12** Mis.  
20:8; 31:13-17.

alma; bular hətta aqzingoimu qıqmisun. □ ■

### *Üq muhım heyt-bayram*

**14** Hər yilda üq ketim mening üçün həyt etküzgin.

**15** Aldı bilən «petir nan həyti»ni etküz; sanga əmr kiloqinimdək Abib eyidiki bekitilgən künlərdə yəttə kün petir nan yegin; qünki xu ayda sən Misirdin qıqqaniding. Xu həytta heqkixi aldimoqa kuruq kol kəlmisun. ■

**16** Sən əjir kılıp terioqan etizdiki ziraitingning tunji həsulini oroqanda «orma həyti»ni etküz; xundakla sən əjir singdürüp yərdin ahirkı həsul-məhsulatliringni yil ahirida yioqkanda «həsul yioqix həyti»ni etküz. □

**17** Yilda üq ketim ərkəkliringning həmmisi Rəb Pərwərdigarning həzuriqə hazırlıq bolsun.

**18** Sən manga ataloqan kurbanlığın kənini hemirturuq selinoqan nan bilən sunmioqin; həyt kurbanlığının yeqini bolsa keqiqə kondurup etiqiqigə saklima. □

---

□ **23:13 «Mən sanga eytkinimning həmmisini köngül bəlüp ada kıl»** — ibraniy tilida «Mən silərgə eytkinim... ada kilinglar» deyilidü. ■ **23:13** Qəl. 32:38; Yə. 23:7; Zəb. 16:4; Hox. 2:19; Zək. 13:2 ■ **23:15** Mis. 12:14,15; 13:3; 34:20; Kan. 16:16 □ **23:16 «orma həyti»** — muxu həyt yənə «həptilər həyti» həm «dəsləpkı orma həyti» dəpmu atılıdu. **«həsul-məhsulatliring»** — muxu «həsul-məhsulatliring» axılıqlarnı həm hərhil mewə-qıwə məhsulatlirını eż iqiqə alıdu. **«həsul yioqix həyti»** — muxu həyt yənə «kəpilər həyti» dəpmu atılıdu. □ **23:18 «kurbanlıq»** — bu söz adəttə «inaklıq kurbanlığı» yaki «təxəkkur kurbanlığı»ni kərsitudu.

**19** Zeminingdiki dəsləpki həsulning əng yahxsini Pərwərdigar Hudayingning əyigə elip kəl. Oqlaknı anisining sütidə қaynitip pixurma. □ ■

### *Pərwərdigarning Pərixtisining yollarnı təyyarlıxi*

**20** Mana, Mən bir Pərixtini yolda seni կօղdap, Mən sanga təyyarlıqan yərgə elip barsun dəp, aldingda yürüxkə əwətimən. ■

**21** Sən uning alidda əzünggə agah bol, uning awazioqa կulak sal. Uning zitioqa təgmə; bolmisa, u itaətsizlikliringni kəqürməydu; qünki Mening namim uningdidur. □

**22** Lekin əgər sən uning awazioqa կulak selip, Mening barlıq buyruqanlırimoqa əməl կilsang, Mən düxmənliringgə düxmən, küxəndliringgə küxəndə bolimən. ■

**23** Qünki Mening Pərixtəm aldingda yürüp, seni Amoriy, Hıttiy, Pərizziy, Qanaaniy, Hıwiy wə Yəbusiylarning zeminiqa baxlap kiridu; Mən ularni yokitimən.

**24** Sən ularning ilahlıriqa bax urup ibadət kılma wə yaki ular կiloğandək kılma; bəlki ularning

---

□ **23:19 «Oqlaknı anisining sütidə қaynitip pixurma»** — bu əmr bəlkim ətraptiki butpərəs həlkərninq məlum ərp-aditigə əgəxməslik kerəklikini kərsitixi mumkin. Bu toqruluk yənə «Lawiylar»diki «қoxumqə söz»imizni kərung. ■ **23:19** Mis. 34:26 ■ **23:20** Mis. 33:2 □ **23:21 «əzünggə agah bol»** — ibraniy tilida «əzünggə կara» («xamar») degən peil bilən ipadilinidu. 20-ayəttə Pərixtining ularni «kooqdaydiqanlıkı» (ibraniy tilida «կaraydiqanlıkı») «hamar» degən ohxax peil bilən ipadlinidu. ■ **23:22** Yar. 12:3

*butlirini üzül-kesil qekiwət, but tüwrüklirini üzül-kesil kukum-taloqan kiliwət;* □

**25** Lekin Hudayinglar Pərwərdigarning ibaditidə bolunglar. Xundak kilsanglar U nan bilən süyünglarnı bərikətləydu; Mən barlıq kesəllikni aranglardın qıkırıp taxlaymən. ■

**26** Buning bilən zeminingda boyidin ajrap ketdiqan yaki tuołmas həqbir ayal yaki qarpay bolmayıdu; əmrüngning künlirini toluk kılımən. ■

**27** Mən sening aldingda wəhīmimni əwətimən, kaysi taipigə yekinqıxsang xularni parakəndə kılımən; xuning bilən həmmə düxmənliringni kəynigə yandurup қaqurımən. ■

**28** Hıwiylar, Қanaaniylar wə Hıttiyarlari aldingdin қooqlap qıkırıwetixkə serik hərilərni aldingda yürüxkə əwətimən. □ ■

**29** Əmma zeminning Harabilixip, dalada wəhxiy һaywanlar awup sanga həwp bolup қalmaslıki üçün, xu əllərni aldingdin bir yiloğıqə həydiwətməymən,

**30** Bəlki sən awup, zeminni *pütünləy* miras kılıp boлоуqə, az-azdin həydəp turimən.

**31** Sening zeminingning qegrilirini Kızıl Dengizdin tartip Filistylərning dengiziçiqliqə, xuningdək qəldin tartip *Əfrat* dəryasiçiqliqə bekitimən; qunki zemində turuwatqanlarnı

□ **23:24 «ularning butlirini üzül-kesil qekiwət,...»** — yaki «ularni (Қanaaniylarning) yokitip,...». ■ **23:25 Mis. 15:26; Kan. 7:15** ■ **23:26 Kan. 7:14** ■ **23:27 Mis. 14:24; Yə. 10:10**

□ **23:28 «serik hərə»** — bu isim ibraniy tilida adəttiki həridin qong wə tehimu qakqaq birhil hərini kərsətsə kerək. ■ **23:28 Kan. 7:20; Yə. 24:12**

həydiwetip yerini igilixing üçün, ularni қolungoqa tapxurimən. □ ■

**32** Sən ular bilən wə yaki ilahlıri bilən həqkandaq bir əhdə tüzəmə. ■

**33** Əlarning seni aldimda gunahka patkuzmaslıki üçün ularni zeminingda kət'iy turoquzma. Qunki mubada sən əlarning ilahlırining ibadi-tidə bolsang, bu ix sanga tuzak bolidu. ■

## 24

*Hudanıng Musanıng wasitisi bilən Israel həlkı bilən muğəddəs əhdini tüzüxi*

**1** U Musa ola yənə: — «Sən berip, əzüng bilən billə Hərun, Nadab, Abiħuni wə Israıl-larning aksakallırı arisidin yətmix adəmni elip, Pərwərdigarning həzuriqə qıkıp, yirakta turup səjdə kilinglar.

**2** Pəkət Musala Pərwərdigarning aldioqa yekin kəlsun; baxkilar yekin kəlmisun, həlk uning bilən billə üstigə qıkmışun, — dedi.

**3** Musa kelip Pərwərdigarning barlıq sözlerini bilən həkümlərini halayıkça dəp bərdi; pütkül halayık bir awazda: — Pərwərdigarning eytən sözlerinən həmmisigə əməl kılımız! — dəp jawab berixti. ■

---

□ **23:31** «Filistiyılerning dengizi» — «Ottura Dengiz»ni kersitudu. ■ **23:31** Qel. 34:3, 4 ■ **23:32** Mis. 34:12,15; Kən. 7:2 ■ **23:33** Yə. 23:13; Hək. 2:3 ■ **24:3** Mis. 19:8; 24:7; Kən. 5:27

**4** Andin Musa Pərwərdigarning həmmə səzini hatiriliwelip, ətisi səhər köpup taqning tüwidə bir қurbangańni yasap, xu yerdə Israilning on ikki kəbilisining sani boyiqə on ikki tax türükni tiklidi.

**5** Yənə Israillarning birnəqqə yigitlirini əwətti, ular berip Pərwərdigarqa kəydürmə қurbanlıklar sundı, inaklıq қurbanlığı süpitidə birnəqqə torpağımı soyup sundı.

**6** Andin Musa ķanning yerimini қaqilaroqa қaqlidi, yənə yerimini қurbangań üstigə qaqtı.

**7** Andin u əhdinamini қolişa elip, həlkə okup bərdi. Ular jawabən: — Pərwərdigarning eytəkinining həmmisigə կulak selip, itaət kılımiz! — deyixti. □

**8** Xuning bilən Musa қaqılardiki կanni elip, həlkə sepip: — Mana, bu Pərwərdigar muxu səzlərning həmmisigə asasən silər bilən baqlıqan əhdining kənidur, dedi. ■

**9** Andin keyin Musa wə Ҳарun, Nadab wə Abiҳu Israillarning akşakallırıdin yətmix adəm bilən billə taq üstigə qıqxıtı.

**10** Ular xu yerdə Israilning Hudasını kərdi; uning ayioqining astida huddi kək yakuttin yasałqan nəpis payandazdək, asman gümbizidək süpsüzük bir jisim bar idi. □ ■

**11** Lekin u Israillarning mətiwərlirigə kol təgküzmidi; ular Hudani kərüp turdi həmdə yəp-iqixti.

---

□ **24:7 «həlkə okup bərdi»** — ibraniy tilida «həlkning կulaklırioqa okup bərdi». ■ **24:8 Ibr. 9:20; 1Pet. 1:2** □ **24:10 «ular xu yerdə Israilning Hudasını kərdi»** — yəni, Hudanıg Əzini ayan կiloğanlığını kərdi. ■ **24:10 Wəh. 4:6**

*Musaning yənə Sinay teoqıqa qıkixi*

**12** Pərwərdigar Musaqla: — Taş üstigə, kəximəqə qıkıp xu yerdə turqın. Sanga ularqla əgitixkə tax tahtaylarnı, yəni Mən yezip köyəqan əkanun-əmrni berimən, dedi.

**13** Xuning bilən Musa կopup, Yardəmqisi Yəxuanı elip mangdi. Musa Hudanıng teoqıqa qıkçı.

**14** U awwal akşakallarla: Biz yenip kəlgüqə muxu yerdə bizni saklap turunglar. Mana, Hərən bilən hur silərning yeninglarda қalidu; əgər birsining ix-dəwəsi qıksa, ularning aldioqla barsun, — dedi.

**15** Xuning bilən Musa taoqning üstigə qıkçı wə taoqni bulut қaplidi.

**16** Pərwərdigarning julası Sinay teoqining üstidə tohtidi; bulut uni altə küngiqə қaplap turdi; yəttingi künü, Pərwərdigar bulut iqidin Musani qakırdı;

**17** Pərwərdigarning julasining kiyapiti Israil-larning kəz aldida taoqning qoqqısında həmmmini yutkuqi ottək kəründi. ■

**18** Musa bulutning iqigə kirip, taoqning üstigə qıkıp kətti. Musa kırık keqə-kündüz taoqda turdi.

## 25

*Ibadət qediri üçün sunulidiojan hədiyələr*

**1** Pərwərdigar Musaqla mundak dedi: —

---

■ **24:17** Ibr. 12:29

**2** Sən Israillaroqa eytキン, ular Manga bir «kötürmə hədiyə»ni kəltürsun; kimning kengli hədiyə sunuxka hux bolsa, uningdin Manga sunulidioqan «kötürmə hədiyə»ni tapxuruwellinglar. □ ■

**3** Silər ulardin tapxuruwalidioqan kötürmə hədiyə: — Altun, kümük, mis,

**4** kək, səsün wə kızıl rənglik yip, kanap rəht, tiwit,

**5** kızıl boyaloqan kökərnning teriliri, delfinning teriliri, akatsiyə yaqılıqi, □

**6** qıraq üqün zəytun meyi, «məsihləx meyi» wə huxbuy üçün huxbuy dora-dərməklər,

**7** əfod bilən «köxen»qə ornitilidioqan ak həkik wə baxka esil taxlar bolsun. □ ■

**8** Mening əzliri arisida makan kılıxim üqün *xulardin* Manga bir mukəddəs turaloqunu yasisun.

**9** Uni Mən sanga barlıq kərsətməkqi bolqınimiqə asasən, yəni ibadət qədirining nushisi wə barlıq əswab-saymanlırinining nushisiqə op'ohxax kılıp

□ **25:2 «kötürmə hədiyə»** — kahin yaki hədiyəni sunuqı Pərvərdigarning aldioqalıqda ikki kollap egiz kətürüp apiridioqan alahidə hədiyə. Muxu ayəttə deyilgən «kötürmə hədiyə» kepligən həlk elip kelidioqan, qong kələmlik hədiyə bolidu. Xübhəsizki, məzkur «kötürmə hədiyə»ning hərbir kışmini sunuqı kixi əzi Huda alidda ikki kollap kətürüp uningoqə ataydu (35:22, 24). ■ **25:2** Mis. 35:5; 1Tar. 29:3,5,9,14; Əzra 2:68; 3:5; Nəh. 11:2 □ **25:5 «delfinning teriliri»** — yaki «dengiz eyikininq teriliri» yaki «borsuqning teriliri». □ **25:7**

**«Əfod» wə «köxen»** — Bular toorluluq 6-14-ayətlərgə қaralsun. U jilitkidək birhil alahidə kiyim bolup, iqidə Hudanıñ kerək bolqan ixlar toorluluq yolını yaki iradisini kərsitidioqan «Urim» wə «Tummim» degən alahidə ikki tax saklaqlıq idi. ■ **25:7** Mis. 28:4-14

yasanglar.

### *Əhədə sanduğ*

**10** Ular akatsiyə yaοiqidin bir sanduk yasisun. Uning uzunlukı ikki yerim gəz, kəngliki bir yerim gəz, egizliki bir yerim gəz bolsun. □ ■

**11** Sən uni sap altun bilən kaplioqın; iqi wə sirtini altun bilən kaplap, uning üstünki kismining qərisigə altundın girwək qıçar.

**12** Uningqə altundın tət halka կuydurup, tət qetiqioqa bekitkin. Bir təripigə ikki halka, yənə bir təripigə ikki halka bolsun. □

**13** Sən həm akatsiyə yaοiqidin ikki baldak yasap, hər ikkisini altun bilən kaplioqın;

**14** andin sanduk ular arkılık kətürülsün dəp, baldaklarnı sandukning ikki yenidiki halkılıridin etküzüp қojoqın.

**15** Baldaklar həmixə sanduktiki halkida tursun; ular uningdin qıkirilmisun. ■

**16** Mən sanga beridioqan həküm-guwahlıknı sandukka қojoqın. □ ■

---

□ **25:10 «akatsiyə yaοiqi»** — intayın kattik, uzunojqə qiri-maydioqan birhil yaοaqqtur. «**gəz**» — Mukəddəs Kitabta ixlitilgən «**gəz**» — adəmning jəynikidin barmikinинг uqiojqə bolоqan arılıqioqa (təhminən 45 santimetр) barawər kelidu. ■ **25:10**

Mis. 37:1; Ibr. 9:1 □ **25:12 «tət qetiqioqa»** — yaki «tət putioqa». ■ **25:15** 1Pad. 8:8 □ **25:16 «sanga beridioqan həküm-guwahlık»** — Huda Musaoqa tapxuridioqan «on pərz» yaki «on əmr» pütülidioqan ikki tax tahtayni kersitidu (31:18ni kerüng). Nemixqə «guwahlık» deyilidu? Qünki «on pərz» Hudaning həkkaniy təbiiitigə guwahlık beridu. ■ **25:16** Ibr. 9:4

**17** Sandukning yapkuqi süpitidə sən altundın uzunluğrı ikki yerim gəz, kəngliklə bir yerim gəz bolğan bir «kafarət təhti» yasılqın. □ ■

**18** İkki kerubni altundın sokup yasılqın. Ularnı kafarət təhtining ikki təripigə ornatqın. □ ■

**19** Bir kerubni bir təripigə, yənə bir kerubni yənə bir təripigə ornitix üçün yasılqın. İkki təripidiki kerublarnı kafarət təhti bilən bir gəwdə kılınqlar. □

**20** Kerublar bir-birigə yüzlənsün, қanatlınızı kafarət təhtining üstigə kerip, қanatlınızı bilən uni yapsun; kerublarning yüzü kafarət təhtigə karitilsün. ■

**21** Sən kafarət təhtini sandukning üstigə կoyup, Mən sanga beridioqan həküm-guwaḥlıknı sandukning iqigə կoyqın. ■

---

□ **25:17 «kafarət»** — (ibraniy tilida «kafar» yaki «kippur») degənning tüp mənisi «yepix»tin ibarət. Gunahlarqa «kafarət kəltürük» degənlik «gunahlarnı yepix» degənliktür. Təwrat dəwridə Huda gunahlarnı wakıtlıq «yapatti» wə xuningdək xu gunahlardın towa kılıp kurbanlıq kəltürgən bəndilirini kəqürüm kılətti. Injil dəwri kəlgəndə u Məsihning kurbanlılığı wasitisi bilən insanlarning gunahlarını «elip taxlaydu» («Yuh.» 1:29, 36ni kərung). Muxu yerdə sandukning yapkuqını «kafarət təhti» dəp tərjimə kıldıq, qünkü 22-ayettə: «Mən xu yerdə sən bilən kərəximən; kafarət təhti üstidə... turup sanga ... söz kəlimən» deyilidu. Demək, bu jay Hudanıg olturoqan bir təhtiga ohxaxtur. ■ **25:17** Mis. 37:6 □ **25:18 «Kerublar»** — bəlkim aləmdiki əng küqlük wə əng yüksəki dərijilik pərixtılər yaki məhluklar boluxı mumkin. «Təbirlər»ni wə munasiwətlik sehmini kərung. ■ **25:18** Ibr. 9:5 □ **25:19 «ikki təripidiki kerublarnı kafarət təhti bilən bir gəwdə kılınqlar»** — yaki «ikki təripidiki kerublar bilən kafarət təhti bir pütün altundın yasalsun». ■ **25:20** Ibr. 9:5 ■ **25:21** Ibr. 9:4, 5

**22** Mən xu yerdə sən bilən kəruximən; kafarət təhti üstdidə, yəni həküm-guwahlıq sanduqing üstdidiki ikki kerubning otturisida turup sanga Israillaroqa yətküzüxkə tapxuridioğan barlıq əmrlirim toqrisida səz ķilimən. ■

### Xırə

**23** Həm akatsiyə yaqılıqdin uzunluKİ ikki gəz, kənglikİ bir gəz, egizlikİ bir yerim gəz bolən bir xırə yasiōqin.

**24** Uni sap altun bilən կaplap, uning üstünki kışminig qərisigə altundin girwək qıkar.

**25** Sən xırəning qərisigə tət ilik egizliktə bir ləw yasiōqin; bu ləwning qərisigimu altundin bir girwək qıkar. □

**26** Sən u xırəgə altundin tət һalğa yasap, bu һalkılarnı xırəning tət burjikidiki qetikka ornatkin.

**27** Xırəni kətürüxkə baldaklar etküzülsün dəp, һalkılar xırə lewigə yekin bekitilsün.

**28** Baldaklarnı akatsiyə yaqılıqdin yasap, altun bilən kaplıqin; xırə ular arkılık kətürilidu.

**29** Xırəgə yandap legən, қaqa-təhsə, piyalə wə «xarab hədiyəliri»ni qağıdiloğan kədəhlərni yasiōqin; ularni sap altundin yasiōqin.

---

■ **25:22** Qəl. 7:89 □ **25:25 «egizliktə»** — yaki «kəngliktə». Munasiwətlik shemini kərüng. **«ləw» wə «ləwning qərisigə qıkırlıqan girwək»** — bularning roli bəlkim xırəning üstdidiki nanlarnı qüxüp ketixtin saklaxtur.

**30** Mening huzurumda turuxka sən xirəgə həmixə «təkdim nan»ni köyənin. □

### *Qiraqdan*

**31** Sən həm sap altundin bir qiraqdan yasiojin. U qiraqdan soküp yasalsun; qiraqdanning puti, oqli, kədəhliri, oyunqə wə qeqəkliri pütün bir altundin sokulsun. □ ■

**32** Qiraqdanning oqolining ikki yenidin altə xahqə qikirilsun — qiraqdanning bir yenidin üç xahqə, qiraqdanning yənə bir yenidin üç xahqə qikirilsun;

**33** bir yenidiki hərbir xahqidə badam güli xəklidə oyunqisi wə qeqiki bolqan üç kədəh qikirilsun, yənə bir yenidiki hərbir xahqidə badam güli xəklidə oyunqisi wə qeqiki bolqan üç kədəh qikirilsun. Qiraqdanoqa qikirilən altə xahqıning həmmisi xundak yasalsun.

**34** Qiraqdanning *oqolidin* badam güli xəklidə oyunqisi wə qeqiki bolqan tət kədəh qikirilsun. □

- 
- **25:30 «təkdim nanlar»** — ibraniy tilida «huzuri nanlar» («Hudanıng huzuridiki nanlar»). Adəttə jəmiy on ikki parqə nan köyulətti. Bu Israillarning on ikki kəbilisigə wəkillik kılətti. Israil kahinləri nanları tizip köyux arkılık, ezlirining əmgək mewilirini Pərvərdigarə ataxni halaydioqlanlığını, bu arkılık ezləri erixkən mol həsulning Pərvərdigarning ata kılıqlanlığını etirap kılıxni bildürəx idi («Law.» 24:5-6). □ **25:31 «qiraqdanning... kədəhliri, oyunqə wə qeqəkliri»** — bular qiraqdanoqa qikirilən xu hil nushilarını kərsitudu. 32-40-ayətlər wə munasiwətlik shemini kərüng. ■ **25:31 Mis. 37:17** □ **25:34 «oqolidin»** — yəni oqolining üstündəki kışmidin. 35-ayətni kərüng.

**35** Bulardin baxka *birinqi* ikki xahqining astida bir oqunqə, *ikkinqi* ikki xahqining astida bir oqunqə, *üçinqi* ikki xahqining astida bir oqunqə bolsun; qiraoqlanqa qıkırılıqan altə xahqining asti həmmisi xundak bolsun.

**36** Uning xu oqunqılıri həm xahqılıri qiraoqlan bilən bir gəwdə kılinsun — bir pütün sap altundin sokup yasalsun.

**37** Sən qiraoqdanning yəttə qırıqını yasiqin; qiraoqlar uduloğa yoruk qüxürəlix Üqün üsti tərəpkə ornitilsun.

**38** Uning pilik kayqılıri bilən küldənləri sap altundin yasalsun.

**39** Qiraoqlan wə uning barlık əswablıri bir talant sap altundin yasalsun. □

**40** Sanga taoqla ayan kılınoğan nusha boyiqə bularnı ehtiyat bilən yasiqin. ■

---

□ **25:39 «bir talant altın»** — bəlkim 4.4 kilogramqə boluxi mümkün. ■ **25:40** Ros. 7:44; Ibr. 8:5

## Ibadət qədirininq əswablırı



«mis kurbangah»



«yoqlan das»



altun qiraqdan

«təkdim nan»  
köyulidiqan xirə

huxbuygah



əhdə sanduķı



əhdə sanduķining iqı

## 26

### *Ibadət qediri — yopuklıri*

<sup>1</sup> Muqəddəs qedirni on parqə yopuktin yasatkin; yopuklar nepiz toküloqan ak kanap rəhtkə kək, səsün wə kızıl yiqlar arilaxturulup ixlənsun; uningoşa kerublarning süritini qewər ķollaroğa nəpis kılıp kəxtiləp qıkarələzəjin. ■

<sup>2</sup> Hərbir yopukning uzunluğunu yigirmə səkkiz gəz, kəngqliki tət gəz bolup, hərbir yopuk ohxax qong-kiqikliktə bolsun.

<sup>3</sup> Yopuklarning bəxi bir-birigə ulansun, կaləqan bəx yopukmu həm bir-birigə ulansun.

<sup>4</sup> Sən ulap qikiləqan birinqi qong parqining əng qetidiki կismiəta bir təripigə rənggi kək izmə կadioqin, xuningdək ulap qikiləqan ikkinqi qong parqining əng qetidikisining bir təripigimu həm xundak kılıqin.

<sup>5</sup> Birinqi qong parqining əng qetidiki կismiəta əllik izmə կadioqin, ikkinqi qong parqining əng qetidikisigimu əllik izmə կadioqin. Izmilər bir-birigə udulmuudul bolsun.

<sup>6</sup> Muqəddəs qedir bir pütün bolsun üçün altundın əllik iləqə yasap, ikki qong parqə yopukni xu ilqular bilən bir-birigə tutaxturoqin.

<sup>7</sup> Muqəddəs qedirni yepix üçün əqkə tiwitidin yopuklarni yasioqin; yopuktin on bir parqə yasioqin. ■

<sup>8</sup> Yopuklarning hərbirining uzunluğunu ottuz gəz, kəngqliki tət gəz bolup, on bir yopukning həmmisi ohxax qong-kiqikliktə bolsun.

**9** Yopuklarning bəxini ulap bir kılıp, қaloqan altə yopuknimu ulap bir kılıp, altinqı yopukni ikki қat kılıp, qedirning aldi təripigə sanggilitip қoypoqın.□

**10** Sən birinqi ulap qıqılqan qong parqining əng qetidiki կismiօla əllik izmə, ikkinqi ulap qıqılqan qong parqining əng qetidiki կismiօla əllik izmə կadioqın.

**11** Sən həm mistin əllik iloqı yasap, qedir bir pütün bolsun üçün ularni izmilərgə ətküzüp ikki qong parqını ulap қoypoqın.

**12** Lekin yopukning qedirning kəynidin exip қaloqan կismi, yəni exip қaloqan yerim parqısı qedirning kəyni təripidə sanggilap tursun.

**13** Qedir yopuklirining qedirning boyidin artuk կismi, yəni u təripidin bir gəz, bu təripidin bir gəz, qedirning ikki təripidin sanggilap, uni *toluk* yapsun.□

**14** Buningdin baxka, qediroqa կızıl boyaloqan կoqkar terisidin yopuk yasap yapkin, andin uning üstidinmu delfin terisidin yasaloqan yənə bir yopukni կaplioqın.

**15** Muķəddəs qedirning tik tahtaylirini akatsiyə yaqılıqidin yasap tikligin.

---

□ **26:9 «qedirning aldi təripigə sanggilitip қoypoqın»** — yaki «qedirning kəynigə կayrip қoypoqın». Munasiwətlik shemini kərüng. □ **26:13 «qedirning ikki təripidin sanggilap, uni toluk yapsun»** — kanap rəhttin (kəndir rəhttin) kiliqan iqidiiki yopukning uzunluqi yiğirmə səkkiz gəz bolqaqqa, qedirning ikki təripigə toluk yətməyetti; yopuk bilən yərning arılıkida bir gəz arılık қalatti. Əqkə tiwitidin kiliqan yopukning uzunluqi ottuz gəz bolqaqqa, qedirni toluk yapatti. Qedirning shemilirini kərüng (wə munasiwətlik shemini kərüng).

**16** Hərbir tahtayning uzunlukı on gəz, kənglikи bir yerim gəz bolsun.

**17** Hərbir tahtayning ikkidin turumi bolsun, hər ikki tahtay xular bilən bir-birigə qetilsun; qedirning barlıq tahtaylirini xundak yasiqin.

**18** Qedirning tahtaylirini xundak yasiqin; yigirmisini jənub tərəpkə tikligin;

**19** bu yigirmə tahtayning tegigə kümüxtin kırıq təglik yasiqin; bir tahtayning *astidiki* ikki turumi üçün ikkidin təglik, yənə bir tahtayning ikki turumi üçün ikkidin təglik yasiqin.

**20** Xuningdək qedirning udul təripidə, yəni ximal təripidə yigirmə tahtay bolsun;

**21** bularning kırıq təglik kümüxtin bolsun; bir tahtayning tegigə ikkidin təglik, yənə bir tahtayning tegigə ikkidin təglik orunlaxturulsun.

**22** Qedirning kəyni təripigə, yəni oğerb tərəpkə altə tahtay yasap tikligin.

**23** Qedirning kəyni təripidiki ikki bulungoja ikki tahtay yasap ornatkin.

**24** Bu *bulung tahtayliri* astidin üstiqiqə ikki kat kılınip *tahtaylarnı* əzara qetixtursun, üsti bir əhalkiqə bekitilsun. Hər ikkisi xundak kılınip, ikki bulungoja tiklənsun. □

---

**26:24 «...tahtayliri ... ikki kat kılınip tahtaylarnı əzara qetixtursun»** — bulung tahtaylirining əksisi xəkildə ikənlikigə birnemə deyix təs. Həq bolmioğanda ular kəynidiki tahtaylar həm yandiki tahtaylarnı bir-biriga tutaxturux rolini oynixi kerək; bizningqə bulung tahtayliri yenidiki tahtaylar ola turumlari bilən qetiliyi kerək (17-ayətni körüng). Bəzi alımlarning pikriqə bulung tahtayliri otturisidin egilip, «üq burjəklik sizoq xəkli»də (yəni «L» xəklidə) kılınoqan boluxi mumkin. Munasiwətlik shemini körüng.

**25** Arka tərəptə səkkiz tahtay bolidu, ularning kümüxtin yasaloqan on altə təglikı bolidu; bir tahtayning tegidə ikki təglik, yənə bir tahtayning tegidə ikki təglik bolidu.

**26** Buningdin baxka sən akatsiyə yaqılıqidin baldak yasioqın; qedirning bu təripidiki tahtaylarqa bəx baldaknı,

**27** qedirning u təripidiki tahtaylarqa bəx baldaknı, qedirning arka təripidiki tahtaylarqa, yəni qərb təripidiki tahtaylarqa bəx baldaknı yasioqın.

**28** Tahtaylarning otturisidiki ottura baldak bu tərəptin u tərəpkə yetidiqan bolsun.

**29** Tahtaylarnı altun bilən қaplap, baldaklar etküzüldiqliqan həlkilarnı altundın yasap, baldaklarnı altun bilən қaplioqın.

**30** Qedirni sanga taoqda ayan қilinoqan nusha boyiqə yasap tikligin.■

**31** Sən nepiz tokuloqan ak kanap rəhtkə kək, səsün wə қızıl yiqlar arilaxturulup ixləngən bir pərdə yasioqın; uni qewər қollar kerublarning süritini nəpis kılıp qůxürüp kəxtilep qıksun. ■

**32** Uni akatsiyə yaqılıqidin yasaloqan tət hadioqa esip қoyοqın. Bu hadilar altun bilən қaplansun, hərbirining altun ilmiki bolsun; hadilar kümüxtin yasaloqan tət təglikkə ornitilsun.

**33** Pərdə qedir yopukidiki ilməklərgə esilip sangilitip қoyulsun; andin həküm-guwahlıq sandukını xu yərgə kəltürüp, pərdining iqigə elip kirgin. Xuning bilən pərdə silər üçün mukəddəs jay bilən əng mukəddəs jayning otturisidiki bir

ayrima pərdə bolsun.


**34** Andin sən «kafarət təhti»ni əng mukəddəs jaydiki həküm-guwahlıq sanduqining üstigə koyοlin.

**35** Xirə bolsa pərdining texiqa orunlaxturulsun; qiraqdanni xırəning udulioqa, qedirning jənub təripigə koyοlin; xırəni ximal təripigə koyοlin.

**36** Buningdin baxka sən qedirning kirix eñiziqa nepiz tokulοan ak kanap rəhtkə kək, səsün wə kizil yiqlar arilaxturulup ixləngən bir pərdə yasiοin; u kəxtiqi təripidin kəxtılənsun. ■

**37** Bu pərdə üçün akatsiyə yaqılıqidin bəx hada yasap, ularni altun bilən կaplıοin; hərbirining altun ilmiki bolsun; ularning tegigə bəx danə təglikni mistin կuyup təyyarlatkın.

### MUĞƏDDƏS İBADƏT QEDİRİ — QEDIRNING ƏZİ WƏ SIRTKİ HÖYLISI



### KURBANLIKLARNI SUNUX



Ibadət qediri wə sirtki höylisi

# 27

## *Kurbangah*

- <sup>1</sup> Sən kurbangahni akatsiyə yaοlıqidin yasioqin. Kurbangah tət qasa bolsun; uzunluKİ bəx gəz, kəngliki bəx gəz, egizliki üq gəz kılinsun. ■
- <sup>2</sup> Uning tət burjikigə կoyulidioqan münggüzlirini yasioqin; münggüzliri kurbangah bilən bir gəwdə kılinsun. Kurbangahni mis bilən կaplıqin.
- <sup>3</sup> Kurbangahning yaο wə külini elixka daslarni yasioqin; uningoqa has bolqan gürjeklerni, korilarni, lahxigirlarni wə otdanlarnimu yasioqin; uning barlık əswablini yasaxka mis ixlətkin.
- <sup>4</sup> Kurbangah üqün mistin bir xala yasioqin; xalaning tət burjikigə tət mis հalka yasap bekitip կoyogin.
- <sup>5</sup> Xalani kurbangahning կap belining astidiki girwəktin təwənrək turidioqan կiloqin, xundakta xala kurbangahning dəl otturisida bolidu. □
- <sup>6</sup> Kurbangahka ikki baldak yasioqin; ular akatsiyə yaοlıqidin bolsun, ularni mis bilən կaplıqin.
- <sup>7</sup> Kurbangahni kətürgəndə, baldaklar uning ikki yenida boluxi üqün, ularni հalkilaroqa ətküzüp կoyogin.

---

■ **27:1** Mis. 38:1 □ **27:5 «xala»** — barlık ayətlərdin karioqanda, xalaning funksiyisi mundaq: (1) kurbangahning othanisidiki otni kətürüx; (2) xalani kətürgəndə kurbangahmu təng kətürülüx; xala kurbangahning asti təripigə, yənə girwəkning astioja կoyuləaqka, xalani kətürgəndə girwəkkə terlip kurbangahmu təng kətürülətti. «Koxumqə səz»imiz həm qedirning shemilirini kərüng (munasiwətlik shemini kərüng).

**8** Kurbangañni tahtaylardın yasioqın, iqi box bolsun; u taqda sanga ayan ķilinoqan nusha boyıqə *ħünərwənlər* təyyar kilsun.

### *Ibadət qedirining høylişi*

**9** Muķəddəs qedirning høylisinimu yasioqın. Høylining jənūbioqa, yəni jənubka yüzləngən təripigə nepiz tokulıqan ak kanap rəhettin pərdilərni tokuqın; xu təripining uzunluğrı yüz gəz bolsun. ■

**10** Pərdilərni esixka yigirmə hada yasalsun; ularning tegigə կoyuxka yigirmə mis təglik yasalsun; hadilarning ilmiki bilən baldaklar bolsa kümüxtin yasalsun. □

**11** Xuningəja ohxax ximal təripidimu uzunluğrı yüz gəz kelidiqan pərdə bolsun. Pərdilərni esixka yigirmə hada yasalsun; ularning tegigə կoyuxka yigirmə mis təglik yasalsun; hadilarning ilmiki bilən baldaklar bolsa kümüxtin yasalsun.

**12** Høylining oqerb təripidə uzunluğrı əllik gəz kelidiqan pərdə bolsun; uning on hadisi wə on təglikli bolsun.

**13** Høylining xərk təripi, yəni kün qıqxıka yüzləngən təripining kənglikli əllik gəz bolsun.

**14** Bir təripidə on bəx gəz kelidiqan pərdə bolsun; uning üq hadisi bilən üq təglikli bolsun.

---

■ **27:9** Mis. 38:9 □ **27:10 «baldaklar»** — ular hadilarnı əzara qetip turidioqan tayaqqlılar bolup, hadilarnı mukimlaxturux wə pərdilərnimu kətürük rolini oynaydu (38:17ni kərung). «Baldaklar»ning baxka tərjimiliri: «halkılar» yaki «qəmbərlər».

**15** Yənə bir təripidə on bəx gəz kelidiqan pərdə bolsun; uning üq hadisi bilən üq təglikı bolsun.

**16** Høylining kirix eolizioqa yigirmə gəz kelidiqan bir pərdə կoyulsun; pərdə nepiz tokuloqan ak kanap rəhtkə kək, səsün wə kızıl yiqlar arilaxturulup, kəxtiqi təripidin kəxtılənsun. Uning tət hadisi bilən tət təglikı bolsun.


**17** Høylining qərisidiki həmmə hadilar kümüxtin yasaloqan baldaklar bilən bir-birigə qetilsun; ularning ilməkliri kümüxtin, təglikliri mistin yasalsun.

**18** Høylining uzunluqi yüz gəz, kənglikи hər ikki təripi əllik gəz bolsun; nepiz tokuloqan ak kanap rəhttin ixləngən pərdining egizliki bəx gəz kılinsun; hadilarning təglikliri mistin yasalsun.

**19** Muğəddəs qedirning ix-hizmitidə ixlitilidiqan barlıq əswab-saymanları həmdə barlıq mik-kozukluları, xundakla høylining barlıq mik-kozukluları mistin bolsun.

## IBADƏT QEDIRI (MUKİDDƏS QEDİR)

(«Misirdin qıqx» 25-31, 35-40-bab)



Ibadət qediri wə sırtki höylisi

*Yenik turidioğan qiraot həkķidiki bəlgilimə*

**20** — Qiraotning həmixə yenik turuxi üçün, qiraotka ixlitixkə zəytundin sokup qıkırılıqan sap mayni ķexingoqa kəltürükə İsraillarni buyruqın. ■

**21** Jamaət qedirining iqidə, həküm-guwahlıq sandukining udulidiki pərdining taxkırıda Hərun wə oqulliri hər keqisi ətigəngiqə Pərwərdigarning aldida qiraotlarning yenik turózuzux ixida bolsun. Bu ix dəwrdin-dəwrgiqə Israillarqa əbədiy bir կանոն-బəlgilimə bolsun. □

## 28

### *Kahinlarning muķəddəs kiyimliri*

**1** Sən Israillarning iqidin akang Hərun wə uning oqullirini əz ķexingoqa kəltürgin; ularni, yəni Hərun wə oqulliri Nadab, Abiəh, Əliazar wə Itamarlarning Mening kahinlik hizmitimdə boluxi üçün yeningoqa kəltürgin. ■

**2** Akang Hərunoqa həm xərəp həm güzəllik üçün muķəddəs kiyimlərni təyyarlioqın.

**3** Hərunning Manga muķəddəs kılınip, Mening kahinlik hizmitimdə boluxi üçün, Mən əkıl-parasətning rohi bilən kəlbəlirini tolduroqan qewər kixilərning hərbirigə səz kılıp, ularni alahidə kiyimlərni tikixkə buyruqın.

**4** Ular tikidiqan kiyimlər munulardın ibarət: — bir қoxen, bir əfod, bir ton, kəxtiləngən bir halta kənglək, bir səllə wə bir bəlwaoq. Mening

---

■ **27:20** Law. 24:2    □ **27:21 «Jamaət qediri»** — bu ibadət qedirioqa berilgən baxka bir nam. ■ **28:1** Ibr. 5:4

kahınlık hizmitimdə boluxi üçün, ular akang Hərunoğa wə oqullirioğa mukəddəs kiyimlərni tiksən. □

### *Əfodning layihilininxi*

**5** Uningoşa altun wə kək, səsün, kızıl yiplar bilən nepiz tokuloğan ak kanap rəht ixlitilsun;

**6** Əfodni ular altun wə kək, səsün, kızıl yiplar bilən nepiz tokuloğan ak kanap rəhtlərni təyyarlap, qewər қollaroşa nəpis kılıp *kəxtilitip* ixlətsun. ■

**7** Əfodning ikki bexini bir-birgə tutaxturux üçün ikki dolisida mürilik tasma bolsun. □

**8** Əfodning üstidin baqlaydiğan, kəxtiləngən bəlwaq əfod bilən bir pütün kılinsun wə uningoşa ohxax sipta ixlinip, altun wə kək, səsün, kızıl yiplar wə nepiz tokuloğan ak kanap rəhettin yasalsun. □

**9** İkki ak həkikni tepip, ularning üstigə Israilning oqullirining namlırını oyduroqın;

**10** ularning namlırining altisi bir yakutka oyulsun, қalqan altisi bolsa yənə bir yakutka oyulsun, həmmisi tuqulux tərtipi boyiqə pütülsün.

**11** Huddi yakut nəkixqılırı ixligəndək, məhür oyuloğandək Israilning oqullirining namlırını

---

□ **28:4 «Əfod» wə «köxen»** — bular wə qatarlıklar toqruşuk «Təbirlər»ni wə munasiwətlik shemilarnı kərüng. «Əfod» jiliğigə ohxaydiğan birhil kiyim, «köxen» kahınının məydisigə takılıdiğan məydə yanquq bolup, üstigə on ikki kəbiligə wəkillik kılıdiğan on ikki kimmətlik tax bekitilgən. ■ **28:6**

Mis. 39:2 □ **28:7 «...ikki dolisida mürilik tasma bolsun»** — munasiwətlik shemini kərüng. □ **28:8 «Əfodning bəlweoqi»** — 5-ayəttə tiləqə elinəqan bəlwaq əməs. «Law.» 8:7ni kərüng.

ikki yakutka oyduroqın; ular altundin yasaloqan kezлükкө bekitilsun.

**12** Israelning ootullirioja əslətmə tax bolsun üçün, ikki yakutni əfodning ikki mürilik tasmisiqa կadioquzoqın; xundak bolqanda, Hərun Pərwərdigarning aldida ularning namlirini əslətmə süpitidə müriliridə kətürüp yürüd.

**13-14** Buningdin baxka, sən altundin yənə ikki kezлük wə sap altundin xoynidək exip etilgən ikki zənjir yasatkin; andin exilmə zənjirlər kezлüklərgə bekitilsun. □

### *Koxenning yasilixi*

**15** «Həküm կoxeni»ni qewər կollaroja nəpis կilip kəxtilitip yasatkin; uni həm əfodni ixligən usulda yasiqan, altun wə kək, səsün, kizil yiplar bilən nepiz tokuloqan ak kanap rəhettin yasiqin.

□ ■ **16** U ikki kat, tət qasa կilinsun; uzunluğü bir qəriq, kənglikimu bir qəriq bolsun. □

**17** Uning üstigə tət qatar կilip gəhərlərni ornatkin: — birinqi qataroqa kizil yakut, serik gəhər wə zumrət ornitilsun;

**18** ikkinqi qataroqa kək կaxtexi, kək yakut wə almas ornitilsun;

---

□ **28:13-14 «yənə ikki kezлük»** — muxu ikki kezлük əfodning ikki mürisigə bekitilgən, 9-12-ayətlərdə tilqə elinəqan ikki ak həkik orunlaxturulqan kezлüklərdur. □ **28:15 «Həküm կoxeni»** — iqidiki «urim wə tummim» degən taxlar arkılık Hudanıng məlum ix toqrisidiki iradisini yaki həkүmini sorax üçün ixlitləgən (30-ayətni kərüng). ■ **28:15 Mis. 39:8** □ **28:16 «U ikki kat, tət qasa կilinsun»** — demək, yanquq xəklidə.

**19** üçinqi қатароға сөсүн yakut, piroza wə sөсүн kwarts ornitilsun;

**20** tətinqi қатароға beril yakut, ak hekik wə anartax ornitilsun; bularning həmmisi altun kezlük iqigə ornitilsun.

**21** Bu gəhərlər Israilning oqullirining nam-liriqa wəkil қilinip, ularning sanidək on ikki bolup, məhür oyqandək hərbir gəhərgə on ikki kəbilining nami bardin-bardin pütülsun.

**22** Koxenoqa xoynidək exilgən sap altundin *ikki exilmə zənjir yasiqin*.

**23** Koxenoqa altundin ikki һалқa etip, ikki һалкını қoxenning *yukiriki* ikki burjikigə bekitkin; □

**24** andin altundin *exilip yasaloqan* ikki zənjirni қoxenning *yukiriki* ikki burjikidiki һalқıdin etküzüp,

**25** exilgən xu zənjirlerning ikki uqini ikki kəzlükkə bekitip, *kəzlüklərni* əfodning ikki mürilik tasmisining aldi կismioqa ornatkin.

**26** Buningdin baxqa sən altundin ikki һалқa yasap, ularni қoxenning *asti təripidiki* ikki burjikigə bekitkin; ular əfodka tegixip turidiolan қilinip iqigə կadalsun. □

**27** Mundin baxqa sən altundin *yənə* ikki һалқa yasap, ularni əfodning ikki mürilik tasmisining aldi təwənki կismioqa, yəni əfodka ulinidiolan jayoqa yekin kılıp, kəxitiləngən bəlwəoqdin egizrək kılıp bekitkin.

**28** Koxenning əfodning kəxitiləngən bəlwəoqdin

---

□ **28:23 «қoxenning yukiriki ikki burjikigə»** — ibraniy tilida «қoxenning ikki bexiøa». □ **28:26 «қoxenning asti təripidiki ikki burjikigə»** — ibraniy tilida «қoxenning İkki bexiøa».

yukırıraq turuxi, қoxenning əfodtin ajrap kətməsliki üçün қoxenning halkısını kək xoyna bilən əfodning halkısiqa qetip կoyqın.

**29** Xundak kılqanda, Ҳарун muкəddəs jayqa kirgəndə, həküm қoxenini takıraqka, Israilning oqullirining namlirini əslətmə süpitidə yürükining üstidə Pərwərdigarning aldida daim kətürüp yürgən bolidu. □

**30** Ҳарun Pərwərdigarning aldıqa kirgəndə, urim bilən tummim uning yürüki üstidə boluxi üçün, bularni həküm қoxenining iqigə aloqin; muxundak kılqanda, Ҳarun Israillaroqa baqlik həkümlərni həmixə Pərwərdigarning huzurında ez yürüki üstidə kətürüp yürgən bolidu. □

*Bax kahin kiyidioqan baxka kiyimlər; bax kahinning oqullirining kiyimləri*

**31** Əfodning iqidiki tonni pütünləy kək rənglik kılqın. □ ■

**32** Tonning baxka kiyilidioqan təxüki dəl otturisida bolsun; uning yirtılıp kətməsliki üçün

□ **28:29 «қoxen»** — қoxen wə uning munasiwətlik təpsilatlırını kərүx üçün munasiwətlik shemini kərüng. □ **28:30 «urim wə tummim»** — alahidə birhil taxlar. Bu taxlar arkılık Israil həlkı Hudadin yol sorisa bolatti. Həmdə ulardin hərhil jawab qıktı; məsilən, «xundak», «yak» degəndək. Bəzi əhwallarda həqkandaq jawab bərməslikimu mumkin (məsilən, «Hak.» 20:23, «1Sam.» 14:37, 23:2-4, 28:6, «2Sam.» 2:1 qatarlıqlarnı kərüng). «Urim»ning mənisi «nurlar», «Tummim»ning mənisi «mukəmməllik» yaki «mukəmməl ixlar» degənlik; lekin ularning təpsilatlıri hazır bizgə naməlum. □ **28:31 «Əfodning iqidiki ton»** — ton əfodning iqigə kiyiliđu (munasiwətlik shemini kərüng). ■ **28:31 Mis. 39:22**

huddi bapkar tokuqandək, sawutning yakısiqə ohxax qərisigə pəwaz qıkırılsun. □

**33-34** Uning etikining qərisigə kək, səsün wə kızıl yiptin anarlarnı tokup aşkin həmdə altun қongoquraklarnı yasap, qərisidiki anarlarning arılıkçıla birdin esip կoyqın; tonning etikining pütkül qərisigə bir altun қongoqurak, bir anar, yənə bir altun қongoqurak, bir anar... bekitilsun.

□  
**35** Ҳарun hizmət kılɔjan waqtida xu tonni kiysun; buning bilən Ҳarun Pərwərdigarning aldiçə baroqanda, yəni mukəddəs jayqa, Pərwərdigarning aldiçə kirip-qıkkanda uning awazi anglinip turidu-də, u əlümdin aman қalidu. □

**36** Andin keyin sən sap altundin nəpis bir otuqatni yasap, uning üstigə məhürgə nəkixləngəndək: «Pərwərdigarçı mukəddəs kılındı» dəp oyoqin; □ ■

**37** uni kek rənglik yip bilən səllisigə qigkin; u səllining aldi təripigə takalsun;

**38** u Ҳarunning pexanisidə tursun. Buning bilən Ҳarun Israillarning mukəddəs kılıp kəltürgən barlıq mukəddəs hədiyəlirigə qaplaxkan gu-

---

□ **28:32 «sawut»** — jəngqining alahidə kiyimi. □ **28:33-34 «anarlar»** — muxu «anarlar» marjandək qonglukta tokulojan boluxi kerək. □ **28:35 «Ҳarun ... Pərwərdigarning aldiçə kirip-qıkkanda қongoquraklarning** awazi anglinip turidu-də, u əlümdin aman қalidu» — қongoquraklarning awazlıarı Hudaoja bax kahınınning Israilçı wəkillik kılıdıcılanlığını əslitidü.  
 □ **28:36 «otuqat»** — bax kiyimigə takılıdioqan kiçik tahta yaki mənsəp bəlgisidin ibarət. ■ **28:36 Mis. 39:30**

nahılnı ez üstigə elip kətüridu; hədiyələrning Pərwərdigarning aldida қobul қilinixi üçün otuqat həmixə uning pexanisigə taşaklık tur-sun.□

**39** Buningdin baxqa ak kanap rəhttin bir kənglək tokuoqın, xuningdək kanap rəhttin tokulışan bir səllə təyyarlıqın; kəxtıləngən bir bəlwəoq yasiqin.□

---

□ **28:38 «Israillarning mukəddəs ķılıp kəltürgən barlıq mukəddəs hədiyəlirigə qaplaxlaşan gunahlar»** — buning mənisi: (1) Israillarning muxu hədiyə-kurbanlıqlarnı kəltürüxtin məksiti (Hudanıgə səzигə asasən) gunahını yepixtin ibarəttur, xunga hədiyələr gunah bilən munasiwətlkitir; (2) Israillar hədiyə-kurbanlıqlarını kəltürginidə kəltürük usulida dikqətsizliktin hədiyələr gunahka qetiliq ķelixi mümkün yaki hədiyə kəltürgüqining niyatlırigə məlum yaman oqərəz qetiliqlik boluxi mümkün. Biz ikkinqi qüxənqigə mayıl. □ **28:39 «kanap rəhttin bir kənglək tokuoqın»** — yaki «kanap rəhttin aliqipar bir halta kənglək tikkin». **«kəxtıləngən bir bəlwəoq yasiqin»** — bu bəlwəoq əfodningki əməs. «Law.» 8:7ni kərüng.

**Bax kahın hizmettə kiydiqan  
«güzel həm xərəplik» mukəddəs kiyimlər**  
**(«Misirdin qıqxı» 28:4-43)**



Bax kahının muqəddəs kiyimləri

\*

40 Hər running oqullirioqa halta kəngləklərni

tikkin; ularoqimu bəlwəoqlarnı təyyarla, ularoqa egiz bəklərnimü tikkin; bular ularoqa həm xərəp həm güzəllik bolsun.

**41** Bularning həmmisini sən akang Əharun wə uning oqullirioqa kiydürgin; andin ularning Mening aldimda kahinlik hizmitimdə boluxi üçün ularni məsihləp, Manga mukəddəs kılıp ayrioqin.□

**42** Ularning əwrətlirining yepik turuxi üçün ularoqa kanap rəhttin tambal əttürgin; u belidin yotisiqliqə yepip tursun.

**43** Əharun wə oqullirı jamaət qedirioqa kirgəndə yaki mukəddəs jayda hizməttə bolux üçün kurbangahka yekinlaxkanda, ular gunahkar bolup əlüp kətməsliki üçün *tambalni* kiyiwal-sun. Bu uningoqa wə uningdin keyinkı nəsilliri üçün əbədiy bir bəlgilimə bolsun.□

## 29

*Əharun wə uning oqullirinining kahinlikça ayrılıxi*

<sup>1</sup> Ularning Manga mukəddəs kılınip, kahinlik hizmitimdə boluxi üçün mundak ixni ada

---

□ **28:41 «Mening aldimda kahinlik hizmitimdə bolux»** — bu ayəttiki «aldimda kahinlik hizmitimdə bolux» ibraniy tilida «köloqa tutkuzux» yaki «köloqa berix» degən səz bilən ipadilinidu. Kahinlik wəzipisi asasən Hudanıng қurbanlıklarını ez köloqa elix bilən baxlinatti; xunga ular köloqa həqkəndək baxka ixlarnı elixioqa bolmayıtti. □ **28:43 «jamaət qedirioqa kirgəndə»** — muxu yerdə qedirning höylisioqa kirixni kərsitudu.

ķılıxing kerək: — sən bir yax ərkək torpaq bilən ikki қoqқarnı talla (həmmisi bejirim bolsun) ■

<sup>2</sup> həmdə petir nan, zəytun meyi iləxtürülgən petir tokəaq wə zəytun meyi sürülüp məsihləngən petir həmək nanlarnı təyyarla, bularning həmmisini buşday unidin ķılɔin; □

<sup>3</sup> nanlarning həmmisini bir sewətkə selip, sewətni, torpaqni wə ikki қoqқarnı billə hədiyə kılıp kəltürgin.

<sup>4</sup> Sən Hərun wə uning oqullırını jamaət qedirining kirix eçiziqə yekin elip kelip, ularni su bilən yuɔin;

<sup>5</sup> andin kiyimlirini elip kelip, Hərunqa halta kənglək, əfod tonı wə əfodni kiydürgin, қoxenni takioqin; andin beligə əfodning kəxtiləngən bəlwəqini baqlıqin. □

<sup>6</sup> Bexioqa səllini yəgəp, səlligə mukəddəs otuɔlatni taçap қoyqin.

<sup>7</sup> Andin məsihləx meyini elip, bexioqa կuyup uni məsihligin. ■

<sup>8</sup> Andin sən uning oqullırını elip kelip, ularqa halta kəngləklərni kiydürgin;

<sup>9</sup> ularqa, yəni Hərun wə uning oqulliriqə bəlwəqlarnı baqlap, egiz bəklərni kiydürgin. Xuning bilən əbədiy bəlgilimə boyiqə, kahinlik hizmiti ularningki bolidu; xundak kılıp, sən Hərun bilən uning oqullırını Hudaqa mukəddəs kılıp ayrip təyinligin.

---

■ **29:1** Law. 8:2; 9:2 □ **29:2 «tokəaq»** — ibraniy tilida bu sez yaki һalkısiman yaki qəkküq bilən texilgən birhil nanlarnı kərsitudu. □ **29:5 «əfod tonı»** — tonning əfod bilən ziq mənasiweti bolоlaqqa, bəzi yərlərdə «əfod tonı» deyildi. ■ **29:7**

**10** — Sən torpaqni jamaət qədirining aldiqə elip kəlgin; elip kəlginingdə Hərun bilən uning oqulları kollırını torpaqning bəxiqə köysun.



**11** Andin sən bu torpaqni Pərwərdigarning al-dida, jamaət qədirining kirix eçizining yenida boquzlıqın;

**12** torpaqning ənidin elip barmikinq bilən uni қurbangaһning münggüzlirigə sürüp, қalojan қanning həmmisini қurbangaһning tüwigə təküp կuyqın.

**13** Iq կarnini yegəp turojan barlıq mayni, xundakla jigərning üstidiki qawa may, ikki bərək wə ularning üstidiki mayni ajritip bularni қurbangaһta kəydürgin.

**14** Torpakning gəxi, terisi wə tezikini bolsa qədirgaһning sırtıqə elip qılıp, otta kəydürüwətkin; bu gunah қurbanlıq bolidu.

**15** Andin sən қoqkarlarning birini elip kəlgin; Hərun bilən uning oqulları kollırını қoqkarning bəxiqə köysun;

**16** andin sən bu қoqkarnı boquzlap, uning ənidin қurbangaһning üstü կismining ətrapiqə səpkin.

**17** Қoqkarnı parqılap, uning iq կarnı bilən paqaklırını yuyup, ularnı gəx parqılırı wə baxn-

□ **29:10 «kollırını torpaqning bəxiqə köysun** — Təwrat wə Injil dəwridimu «kollarnı baxqa կoyux» kol կoyoquqlarınig kol կoyulouqi bilən bir tərəptə turidiqanlıqı yaki uning ornida bolidiqanlıqını bildüridu. Muxu yerdə Hərun wə oqullırining «kollırını baxqa կoyux» i «biz muxu қurbanlıkka ohxax Hudaşa mutlək atalojanmız» degənni bildürməkqı bolidu. ■ **29:10 Law. 1:3** ■ **29:14 Law. 4:12; Ibr. 13:11** ■ **29:16 Ibr. 9:12,19**

ing üstigə köyup,

**18** pütün қоққarni қurbangaḥta kəydürgin. Bu Pərwərdigarə atalqan kəydürmə қurbanlıq — ot arkılık sunulidioqan, Pərwərdigarə huxbu yətküzidioqan hədiyə bolidu.

**19** Keyin sən ikkinqi қoққarni elip kəlgin; Ҳarun wə uning oqulliri қollirini қoққarning bexiqə қoysun.

**20** Andin bu қoққarni boquzlap kənidin elip, Ҳarunning ong қulikining yumxikioqa, uning oqullirining ong қulikining yumxikioqa, ularning ong қollirining qong barmiki bilən ong putlirining qong barmikioqa sürkəp қoyqın, қalqan қanni қurbangaḥning üstü kışmining ətrapiqə səpkin. □

**21** Andin қurbangaḥ üstidiki կandin wə məsihləx meyidin elip, Ҳarunning üstigə, uning kiyimlirigə, xuningdək uning oqullirining üstigə wə ularning kiyimlirigimu səpkin. Xundaq kılıp u wə uning kiyimliri, uning oqulliri wə ularning kiyimlirimu uning bilən təng Hudaşa atap mukəddəs kılınoqan bolidu.

**22** Andin sən қoққarning meyi, կuyruk meyi, iq қarnini yəgəp turoqan barlık may, jigərning üstidiki qawa may, ikki bərək wə ularning üstidiki mayni qıçar həmdə ong arkə putini aloqin — (qünki bu қoққar kahinlikka tikləx қurbanlıkioqa atalqan қoqkardur) —

**23** — buningdin baxqa sən Pərwərdigarning aldida қoyulqan petir nan sewitidin bir girdini, zəytun meyi iləxtürulgən petir toqaqtin birni wə

---

□ **29:20 «қulikining yumxikioqa»** — yaki «қulikining uqioqa».

petir həmək nandin birni elip,

<sup>24</sup> bularning həmmisini Hərunning қollırıqqa wə uning oqullırıning қollırıqqa köyup, ularnı «pulanglatma hədiyə» süpitidə Pərwərdigarning aldida pulanglatkuzoqın.

<sup>25</sup> Andin sən bularni ularning қollırıdin tapxurup elip, Pərwərdigarning aldida huxbuylar qıqarsun dəp, kurbangahıtki kəydürmə kurbanlığının üstidə köyup kəydürgin. Bu ot arkılık Pərwərdigarıqqa sunulqan hədiyə bolidu.

<sup>26</sup> Sən Hərunni kahinlikqə tikləx kurbanlığıqqa ataloqan қoqkarning təxini elip «pulanglatma hədiyə» süpitidə Pərwərdigarning həzurida pulanglatkin; bu sening ülüxüng bolidu. □

<sup>27</sup> Xuningdək, sən kahinlikqə tikləx kurbanlığıqqa ataloqan қoqkarning «pulanglatma hədiyə» süpitidə pulanglitiloqan təxi bilən «kətürmə hədiyə» süpitidə egiz kətürüp pulanglitiloqan arka putini, yəni Hərun wə uning oqullırıqqa beqixlanqan xu ülüxlərni «mukəddəs» dəp ayrip bekitkin. □

<sup>28</sup> Xuning bilən bu nərsilər əbədiy bəlgilimə boyiqə Israillar təripidin Hərun wə oqullırıqqa beqixlanqan nesiwə bolidu; qunki u kətürmə hədiyədər. Bular Israillar təripidin sunulidioqan inaklık kurbanlıklıridin ayrip qıkılıp, ularning

□ **29:26 «pulanglatma hədiyə»** — Pərwərdigarning aldida egiz kətürüp alahidə pulanglatqan hədiyədər. «Pulanglatma hədiyə» adəttə barlıq kahinlar ola təwə bolidu. □ **29:27**

**«kətürmə hədiyə»** — kahin yəki hədiyəni sunqan kixi Pərwərdigarning aldiqə ikki կollap alahidə egiz kətürüp atıqan hədiyə. «kətürmə hədiyə» adəttə kurbanlıqqa məs'ul kahinoqan təwə bolidu.

Pərvərdigarqa atap «egiz kətürgən hədiyə»si hesablinip, «kətürmə hədiyə» bolidu. ■

**29** Hər unning mukəddəs kiyimlirigə keyin oqulliri warislik kılıdu. Ular məsihlinip, kahinlikkə təyinləngəndə xu kiyimlərni kiysun.

**30** Oqullirining կայսisi uning ornini besip kahin bolsa, jamaət qedirioqa kirip mukəddəs jayning iqidə hizmətkə kirixkəndə, bu kiyimlərni uda yəttə kün kiyip yürsun.

**31** Sən kahinlikkə tikləx kurbanlıkıqa ataloan կօղքarni elip, uning gəxini mukəddəs jayda pixuroqin; □

**32** andin Hərun wə oqulliri կօղքarning gəxi bilən sewəttiki nanlarni jamaət qedirining kirix eəqizida yesun; ■

**33** ular əzlirining kahinlikkə təyinlinixidə Hudaqla atap mukəddəs kılınoğanda kafarətkə ixlitilgən nərsilərni yesun, lekin bular mukəddəs bolqəaqka, yat kixi buningdin həqnemini yemisun. □ ■

**34** Əgər kahinlikkə tikləx kurbanlık gəxidin yaki nandin ətigə azraq exip կalsa, exip կalqamni otta kəydürüb; bular mukəddəs bolqəaqka, həqkim uningdin yesə bolmaydu.

**35** Sən xu tərikidə Hərun wə uning oqulliri tooqrisida buyruqınimning həmmisini bəja kəltürüp, uda yəttə küngiqə ularnı kahinlikkə tikləx wəzipisini ada kılqın.

---

■ **29:28** Law. 7:31,34; 10:14 □ **29:31 «mukəddəs jay»** — muxu yerdə ibadət qedirning höylisini kərsitudu («Law.» 8:31ni kerüng). **«pixuroqin»** — yaki «kaynatqın». ■ **29:32** Law. 8:31; 24:9 □ **29:33 «yat kixi»** — muxu yerdə kahin bolmioqan kixini kərsitudu. ■ **29:33** Law. 10:14; Mat. 12:4

**36** Hər künü kafarət kılınıxka gunah kurbanlıkı süpitidə bir torpaqnı sunoqın. Kurbangaḥning əzini gunahtın pak kılınxka uning üçünmu kafarət kəltürgin, mukəddəs kılinsun dəp, uni zəytun meyi bilən məsihligin.

**37** Yəttə küngiqə sən kurbangah üçün kafarət kəltürüp, uni mukəddəs kılqın. Buning bilən u «əng mukəddəs nərsilərning biri» hesablinidu; uningoşa təgkən həmmə nərsə mukəddəs hesablinidu. □

### *Kündilik kurbanlıq toqrisida*

**38** Mana, kurbangaḥta həmixə sunidioqlanliring munular: — hər künü bir yaxlıq ikki қоза kurbanlıq kılinsun. ■

**39** Birini etigəndə, yənə birini gugumda kurbanlıq kılıp sunoqın. □

**40** Birinqi қозa bilən birgə zəytun meyidin bir hinning təttin biri iləxtürülgən buoqlay unidin

□ **29:37 «Buning bilən u «əng mukəddəs nərsilərning biri» hesablinidu; uningoşa təgkən həmmə nərsə mukəddəs hesablinidu»** — mukəddəs qedirdiki barlıq jabduklar «əng mukəddəs» wə «mukəddəs» dəp bəlinidu. «Əng mukəddəs» bolğanlarqa təgkənlər xu munasiwət bilən alahidə «Hudaningki» dəp hesablinatti (30:29, «Law.» 6:18, 27, «Əz.» 46:20nimu körüng). Adəttə xundak kılqan kixilər elümgə məhkum kılıniyi kerək idi; lekin panah izdigənlər kurbangaḥning münggüzlirini tutsa bolatti («1Pad.» 1:50ni körüng). ■ **29:38** Qol. 28:3 □ **29:39 «gugumda»** — ibraniy tilida «ikki kəq arılıkida» degən sez bilən ipadilinidu — demək, kün petiwatqan qaqidin қarangoşa qüxküqə bolğan arılıktiki wakit.

*əfahning* ondin biri wə yənə xarab hədiyəsi süpitidə təttin bir hın xarab қuxup sunulsun. □

**41** İkkinqi қozını gugumda sunoqın; uni ətigənlik kurbanlıqningkidək, huxbuy boluxi üçün ot arkılık Pərwərdigar oqa ataloqan kurbanlıq süpitidə axlıq hədiyə wə xarab hədiyə bilən қoxup sunoqın.

**42** Xu tərikidə bu kəydürmə kurbanlıq nəsildin-nəsilgə jamaət qedirining kirix eçizida Pərwərdigarning huzurında ətküzülüp daimlik kurbanlıq bolsun; Mən *Pərwərdigar* xu yərdə silər bilən kərüxüp, sən bilən səzliximən.

**43** Xuningdək Mən xu yərdə Israillar bilən uqrıxi-imən, xuning bilən u jay Mening xan-xəripim bilən mukəddəs kılınıdu.

**44** Mən jamaət qediri bilən kurbangahnı Əzümgə atap mukəddəs kılımən; Hərun wə uning oğullırinimu Əzümgə kahinlik hizməttə boluxka ayrip mukəddəs kılımən.

**45** Xundak kılıp Mən Israillarning arisida makan kılıp, ularning Hudasi bolimən. ■

**46** U wakıttı ular Mening ularning arisida makan kılıxım üçün ularnı Misir zeminidin qıkırıp kəlgən Hudasi Pərwərdigar ikənlikimni bilidu; Mən ularning Hudasi Pərwərdigardurmən.

## 30

### *Huxbuygah*

---

□ **29:40 «bir əfah»** — təhminən 2 küre yaxşı 22 litr. Bir hın təhminən 3.6 litr. ■ **29:45** Mis. 25:8; Law. 26:12; Zəb. 78:60; Zək. 2:14; 2Kor. 6:16; Wəh. 21:3

**1** Sən yənə huxbuy yandurux üçün bir huxbuygahni yasatkin; uni akatsiyə yaqılıqidin təyyarlıqin. □ ■

**2** U tət qasa, uzunluqı bir gəz, kənglikı bir gəz, egizliki ikki gəz bolsun. Uning *tət burjikidiki* münggüzlər uning bilən bir pütün kılıp yasalsun.

**3** Sən uni, yəni uning üstini, tət ətrapini həm münggüzlərini sap altun bilən կaplatkin; uning üsti kışmining qərisigə altundin girwək qılqarqın.

**4** Uningoja altundin ikki həlka yasap, uning girwikining astioqa bekitkin; ularnı ikki yeniöja udulmu'udul bekitkin. Huxbuygahni kətüridiqan ikki baldağnı selix üçün bularnı huxbuygahning ikki təripigə orunlaxturoqın. □

**5** Baldaqlırını akatsiyə yaqılıqidin yasap, altun bilən կaplıqin.

**6** Huxbuygahni həküm-guwahlıq sandukining udulidiki pərdining sırtıöja, yəni Mən sən bilən kərixidiqan jay bolqan həküm-guwahlıq sandukining üstidiki kafarət təhtining uduliöla kəyəqin.

**7** Hərun xuning üstidə esil huxbuy ətirni yandursun; hər küni ətigənlikı qiraqlarnı pərligili kəlgəndə, huxbuylarnı yandursun. ■

**8** Xuningdək Hərun gugumda qiraqlarnı tizip yakğanda, huxbuy yandursun. Xundak kılıp Pərwərdigarning aldida nəsildin-nəsilgə

□ **30:1 «Huxbuygah»** — munasiwətlik shemini kərüng.

■ **30:1** Mis. 37:25    □ **30:4 «ikki yeniöja»** — yaki «ikki burjikigə». Munasiwətlik shemini kərüng. ■ **30:7** 1Sam. 3:3

huxbuy həmixə əqürülməy yenik bolidu.□

**9** Silər uning üstidə nə həqkandak əşyriy huxbuy yandurmanglar, nə kəydürmə ķurbanlıq nə axlıq hədiyə sunmanglar, xundakla uning üstigə həqkandak xarab hədiyəni tekmənglar.

**10** Hər yilda Ərən bir ketim *huxbuygahning* münggüzlirigə kafarət kəltürsun; hər ketim kafarət kəltüridiqan gunah ķurbanlığının qəni bilən uning üçün kafarət kəltürsun. Nəsildin-nəsilgə xundak ķilinglar; bu *huxbuygah* Pərwərdigarə «əng mukəddəs» hesablinidiqan nərsilərning қataridindur.

### *Sanaktın ətküzülgəndə tapxurulidioqan kafarət pulı*

**11** Pərwərdigar Musaqa mundak dedi: —

**12** Sən Israillarning sanini eniklax üçün ularni sanioqiningda, ularning sanılıxi wəjidin arisioqa balayı'apət kəlməsliki üçün, ularni sanioqiningda hərbir adəm əz jeni üçün

---

□ **30:8 «gugumda»** — 12:7diki izahatni kərüng. **«qiraqlarnı tizip yakında»** — qiraqlar daim yenik turidu, asasən əqürülməydi (27:20, «Law.» 24:2ni kərüng). Muxu sez bəlkim qiraqlanning üstidiki yəttə kədəhni bir-birləp qüxürüp, zəytun meyini kuyup andın kaytidin yanduruxni bildürüxi mümkün.

Pərwərdigarqa kafarət puli tapxursun. □ ■

**13** Royhətkə elinip, sanaktin ətkənlərning həmmisi berixi kerək bolqını xuki, hərbiri mukəddəs jaydiki xəkəlning əlqəm birlik boyıqə yerim xəkəl bərsun (bir xəkəl yigirmə gərahıqə barawər kelidu). Bu yerim xəkəl Pərwərdigarqa «kötürmə hədiyə» bolidu. □ ■

**14** Royhətkə elinip, sanaktin ətkənlər, yəni yigirmə yax yaki uningdin qonglarning hərbiri Pərwərdigarqa xu «kötürmə hədiyə»ni bərsun.

**15** Əz jeninglarqa kafarət kəltürüx üçün Pərwərdigarqa kötürmə hədiyə bərgininglarda bay kixi yerim xəkəldin artuk bərmisun, kəmbəəqəl kiximu yerim xəkəldin kəm bərmisun.

**16** Sən Israillardin xu kafarət pulini tapxu-

---

□ **30:12 «ularnı sanioqiningda hərbir adəm əz jeni üqün Pərwərdigarqa kafarət puli tapxursun»** — Nemixə sanaktin ətküzlüx wəjidiñ kafarət kəltürüxi kerək? Həlkinqıñ sanini eniklaxtin ikki hil gunah pəyda boluxı mumkin: (1) Israil həlkı əzlirining keplükini bilip, təkəbburlıxip ketixi mumkin; (2) kiyinqılıkka duq kəlgəndə, ular Hudaoja tayanmay, bəlkı əz küq-kudritigə tayinixi mumkin idi. Israillardin bu pulni elix ularoqa əzlirining gunahlıq təbiiti toopluluk agaḥlanduruxtin ibrət idi; dərwəkə bu pul mukəddəs qedirdə ularoqa kafarət kəltürüxkə kahinlar tərəpidin ətküzlidiqan hisməttə ixlitlətti (16-ayət). Hudanıñ buyrukü bolmisa həlkni sanaktin ətküzxökə kət'iy bolmayıttı (məsilən, «1 Tar.» 21:1-5ni kərüng). ■ **30:12**

Qel. 1:2 □ **30:13 «mukəddəs jaydiki xəkəlning əlqəm birlik boyıqə»** — «xəkəl» kümüxning əlqimi bolup, adəttə 11.4 gramça barawər boluxı mumkin. «Mukəddəs jaydiki xəkəlning əlqəm birlik» xübhisizki, pütkül əl üqün əzgərməs əlqəm bolsun dəp, mukəddəs jayda saklanıqan mukim bekitilgən birnəqqə hil əlqəm birlik bolsa kerək. ■ **30:13** Law. 27:25; Qel. 3:47; Əz. 45:12

rup elip, jamaət qedirining hizmitigə beoqixlap ixlətkin; u pul İsraillarqa Pərwərdigarning huzurida əslətmə süpitidə jeninglarqa kafarət kəltüradioqan bolidu.■

### *Yuyunux desı, yəni «paklinix desı»*

17 Pərwərdigar Musaoqa mundak dedi: —

18 Sən yuyunuxkə ixlitixkə mistin *yoɔjan* bir das wə uningoqa mistin bir təglik yasatkin; uni jamaət qediri bilən կurbangahning otturisiqə orunlaxturup, iqigə su toxturup қoyoqin.

19 Hərun bilən uning oğulları uningdiki su bilən put-ķollırını yusun.

20 Ular jamaət qedirioqa kirgəndə əlməsliki üçün su bilən əzini yuyuxi kerək; ular hizmət kılıx üçün, կurbangahka yekin berip Pərwərdigarqa ot arkılık atılıdioqan կurbanlıq sunmaqçı bolqinidimu, xundaq ķilsun.

21 Ular əlməsliki üçün put-ķollırını yusun; bu ix ularoqa, yəni əzi wə uning nəsilliri üçün əwladtin əwladkıqə əbədiy bir bəlgilimə bolidu.

## Ibadət qədirininq əswablırı



«mis kurbangah»



«yoqan das»



altun qiraqdan



«təkdim nan»  
köyulidiqan xirə



huxbuygah



əhdə sanduķı



əhdə sanduķining iqı

*Mukəddəs may təyyar lax yoli*

22 Pərvərdigar Musaqa mundak dedi: —

23 Sən həmmidin esil huxbuy dora-dərməklərdin təyyarla, yəni murməkki suyuklukidin bəx yüz xəkəl, darqindin ikki yüz əllik xəkəl, egirdin ikki yüz əllik xəkəl, □

24 կowzakdarqindin bəx yüz xəkəl elip (bu əlqəmlər mukəddəs jaydiki xəkəlning əlqəm birləki boyiqə bolsun) wə zəytun meyidinmu bir hın təyyarla; □

25 bu dora-dərməklər bilən məsih kılıx üçün bir mukəddəs may — ətirqi qıkarəqəndək bir huxbuy may qıkarəqəzəqin. Bu «mukəddəs məsihləx meyi» bolidu.

26 Sən uning bilən jamaət qedirini, həküm-guwahlıq sandukını,

27 xırə wə uning barlık қaqa-қuqılırını, qıraqdan wə uning əswablırını, huxbuygahnı,

28 kəydürmə қurbanlıq қurbangahı wə uning əswablırını, yuyunux desi wə uning təglikini məsihligin;

29 sən xu tərzdə ularnı «əng mukəddəs nərsilər» қatarida mukəddəs kıləqin. Ularqa təgkən hərkəndək nərsimü «mukəddəs» hesablinidu. □

30 Hərun bilən uning oğullırını bolsa Manga kahinlik hizməttə boluxi üçün məsihləp

---

□ **30:23 «500 xəkəl»** — təhminən 6 kilogram. □ **30:24 «bir hın»** — təhminən 3.6 litr. □ **30:29 «əng mukəddəs nərsilər» wə «mukəddəs»** — mukəddəs qedirdikli barlık jabduklar «əng mukəddəs» wə «mukəddəs» dəp bəlinidu. «əng mukəddəs» bolanlar oqa təgkənlər xu munasiwət bilən alahidə «Hudan-ingki» dəp hesablinatti (30:29, «Law.» 6:18, 27, «Əz.» 46:20nimu kərüng).

mukəddəs kılɔqın.

**31** Israillar oqa səz kılıp mundak eytkin: — Bu may əwladtın əwladkıqə Manga ataloqan mukəddəs məsihləx meyi bolidu.

**32** Uni adəmning bədinigə kuyşa bolmaydu; xuningdək uningoqa ohxaydioqan yaki tərkibi ohxixidiqan həqkəndak maylarnı yasimanglar. U mukəddəs bolqını üçün silərgimu mukəddəs boluxi kerək. □

**33** Kimki tərkibi xuningoqa ohxaydioqan may təngxisə, yaki uni elip yat bırsigə sürsə, u əz həlkı arisidin üzüp taxlinidu. □

### *Huxbuy yasax usuli*

**34** Pərwərdigar Musaoqa mundak dedi: —

Sən huxbuy dora-dərməklər, yəni huxbuy yelim, dengiz կululisi meyi, ak dewirkay wə sap məstiki təyyarlıqın. Bularning həmmisi ohxax mikdarda bolsun; □

□ **30:32 «adəmning bədinigə»** — ibraniy tilida «adəmning ətlirigə». «**mukəddəs məsihləx meyi** adəmning bədinigə kuyşa bolmaydu» — bəzi alımlar buni «kahınlardın baxqları oqa kuyşa bolmaydu» dəp qüxinidu. Lekin «Zəbur» 132:2gə կariqanda, məsihləx meyi kahınlarnı məsihləp կuyulqanda ularning bədinigə təqməy, bəlkı bax kiyimidin ekip sakaldın ətüp kiyim-keqəklirigə qüxətti. □ **30:33 «Kimki... yat bırsigə sürsə,...»** — demək, kahınlardın baxqların üstigə. «**u əz həlkı arisidin üzüp taxlinidu**» — 19:12diki izahatni kerüng.

□ **30:34 «dengiz կululisi meyi»** — yaki «onığa» yaki naməlum birhil əsümlükning yelimi. «**ak dewirkay**» — yaki «galbanum». Buning purikı aqqık bolsimu, dorilar oqa iləxtürulgəndə ularning kəyük waktini uzartıdu wə ularnı tehimu hux puraqlıq kılıdu.

**35** Huddi ətirqi may qıkarqanqa ohxax, ularni təngxəp huxbuy yasioqın; u tuzlanqan, sap wə mukəddəs puraklıq ətir bolidu.

**36** Sən uningdin azrak elip, talkandək obdan ezip, jamaət qediridiki həküm-guwahlıq *sandukining* udulioqa, yəni Mən silər bilən körüxicidən jaying aldiqa կոյοqın. Bu silərgə Pərwərdigarqa ataloqan «əng mukəddəs nərsilər» қatarida hesablansun.

**37** Silər yasioqan bu huxbuynıg retsepi bilən əzünglaroqimu ohxax bir huxbuynı yasiwal-sanglar bolmaydu. U sanga nisbətən eytkanda Pərwərdigarqa has kılınoqan mukəddəs bolidu.

**38** Kimki uning purikini purap huzurlinx üçün uningoqa ohxap ketidən qızılardak bir huxbuynı yasisa, u əz həlkə arisidin üzüp taxlansun.

## 31

### *Ibadət jayını yasioquqi ustilar ning tallinixi*

**1** Pərwərdigar Huda Musaqla mundak dedi: —

**2** Mana, Mən Əzüm Yəhūda կəbilisidin bolovan Hurning nəwrisi, urining oqlı Bəzaləlni ismini atap qakırdim; □ ■

---

□ **31:2 «ismini atap qakırdim»** — muxu sözlər Hudanıng məlum bir kixini məlum muhüm bir ix üçün alahidə tallap qakıroqanlığını kərsitidü. «Yəx.» 45:3, 4ni kərüng. «Bəzaləl» — mənisi «Hudanıng sayisidə» yaki «Hudanıng baxpanahıda».

■ **31:2 Mis. 35:30; 1Tar. 2:20**

**3** uni Hudanıng Rohı bilən toldurup, uningçä danalıq, əkıl-parasət, ilim-hekmət igilitip, uni hərtürlük ixni kılıxka қabiliyətlik kılıp,

**4** türlük- türlük hünərlərni kılalaydiqan, yəni altun, kümük wə mis ixlirini kılalaydiqan,

**5** yakutlarnı kesip-oyalaydiqan, ularnı zinnət buyumlırıqä ornitalaydiqan, yaqqaqlarğı nəkix qıqıralaydiqan, hərhil hünər ixlirini kamlaxturalaydiqan kıldı.

**6** Xuningdək mana, Mən yənə Dan կəbilisidin Ahışamakning oqlı Oholiyabni uningçä yardəmqılıkkə təyinlidim, xundakla Mən sanga buyruqan həmmə nərsilərni yasisun dəp, barlıq pəm-parasətlik kixikərning kəngligə tehimu əkıl-parasət ata kıldı;

**7** xuning bilən ular jamaət qedirini, həküm-guwahlıq sandukını, uning üstidiki kafarət təhtini, qedirining həmmə əswablırını,

**8** xırə bilən uning қaqa-қuqılırını, sap altundın yasilidiqan qıraqdan bilən uning barlıq əswablırını, huxbuygahını,

**9** kəydürmə қurbanlıq қurbangahı bilən uning barlıq əswablırını, yuyux desi bilən uning təglikini yasiyalaydiqan,

**10** hizmət kiyimliri, yəni kahinlik hizmitidə kiyiliidiqan, Hərun kahinning mukəddəs kiyimliri wə uning oqlullirining kahinlik kiyimlirini tokuyalaydiqan, □

**11** məsihləx meyi wə mukəddəs jayqä təyyarlinidiqan esil dora-dərməklərdin huxbuynı yasiyalaydiqan boldi. Mən sanga əmr

---

□ **31:10 «hizmət kiyimliri»** — yəki «kahinlik hizmət kiyimliri».

ķiloqnim boyiqə ular barlıq ixni bəja kəltüridu.

*Xabat küni, yəni «dəm elix küni»ni tutux kerək*

<sup>12</sup> Pərwərdigar Musaqla əmr kılıp mundağ dedi:

<sup>13</sup> Sən Israillarqa əmr kılıp ularoqa: — «Silər Mening xabat künlirimni qoқum tutunglar; qunki bular silərning əzünglarnı pak-mukəddəs ķiloquning Mən Pərwərdigar ikənlikini bilix-inglər üçün Mən bilən silərning otturanglardıki bir nixanə-bəlgə bolidu.

<sup>14</sup> Xabat küni silərgə mükəddəs kılıp bekitilgini üçün, uni tutunglar; kimki uni buzsa, əlüm jazasiqa tartilmisa bolmayıdu; bərhək, kimki u künidə hərkəndək ixni kilsa, əz həlkə arisidin üzüp taxlansun. ■

<sup>15</sup> Altə kün iqidə ix kılinsun; lekin yəttinqi küni Pərwərdigarqa ataloqan mükəddəs kün bolup, aram alidiqan xabat küni bolidu; kimki xabat künidə birər ix kilsa, əlüm jazasiqa tartilmisa bolmayıdu.

<sup>16</sup> Israillar xabat künini tutuxi kerək; ular əbədiy əhdə süpitidə uni əwladın əwladkıqə tutsun.

<sup>17</sup> Bu Mən bilən Israillarning otturisida əbədiy bir nixanə-bəlgə bolidu; qunki Pərwərdigar altə kün iqidə asman bilən zeminni yaritip, yəttinqi künidə aram elip rəhət tapşanıdi», — degin. ■

<sup>18</sup> Huda Sinay teoqıda Musaqla bu səzlərni kılıp bolqandan keyin, ikki həküm-guwaqlik tahtiyini

---

■ **31:14** Mis. 20:8; Qan. 5:12; Əz. 20:12   ■ **31:17** Yar. 1:31; 2:2, 3; Mis. 20:11

uningoqa tapxurdi. Tahtaylor taxtin bolup, *səzər* Hudanıng barmıki bilən ularoqa pütülgənidi. ■

## 32

### *Altun Mozayoqa qoқunuux gunaһı*

<sup>1</sup> Həlk Musanıng taoqdin qüxməy һayal bolup қalɔjinini kərüp, Ҳarunning ҝexioqa yioqılıp uningoqa: — Sən կopup, bizgə aldimizda yol baxlap mangidioqan bir ilah yasap bərgin! Qünki bizni Misir zeminidin qikirip kəlgən Musa degən həlikə kixigə nemə bolup kətkənlikini bilməymiz, — deyixti. ■

<sup>2</sup> Ҳarun ularoqa: — Hotunliringlar bilən oоqul-кızliringlarning ҝulaklıridiki altın zirə һalkılarnı qikirip, mening ҝeximəqə elip kelinguqlar, dedi.

<sup>3</sup> Xuning bilən pütkül həlk eз ҝulaklıridiki altın zirə һalkılarnı qikirip Ҳarunning ҝexioqa elip kəldi.

<sup>4</sup> U bularnı ularning ҝolidin elip, iskinə bilən ҝuyuma bir mozayni yasatkuzdi. Xuning bilən ular: — Әy Israil, seni Misir zeminidin qikirip kəlgən Hudayinglar mana budur! — deyixti.

<sup>5</sup> Ҳarun uni kərüp uning aldida bir ҝurbangahını yasitip andin: «Әtə Pərwərdigar üçün bir həyt өtküzülidü», dəp elan kıldı.

<sup>6</sup> Әtisi ular səhər կopup, kəydürmə ҝurbanlıklarnı sunup, inaklık

ķurbanlıklarınımu kəltürdi; andin halayıq olturup yəp-iqixti, կopup əyx-ixrət қilixti. □ ■

**7** Xu qaqlıda Pərwərdigar Musaqla: — Ornungdin tur, tezdin pəskə qüxkin! Qünki sən Misir zeminidin qikirip kəlgən həlkinq buzukqılıkka berilip kətti. ■

**8** Mən ularqa buyruoqan yoldin xunqə tezla qətnəp, əzliri üçün bir կuyma mozayni yasap, uningoşa qoқunup ķurbanlık kəltürüxti həmdə: «Əy Israil, seni Misir zeminidin qikirip kəlgən Hudaying mana xudur!», deyixti, — dedi. ■

**9** Andin Pərwərdigar Musaqla: — Mana, bu həlkni kərüp կoydum; mana, ular dərwəkə boynı қattık bir həlkət. ■

**10** Əmdi Meni tosma, Mən əqəzəp otumni ularning üstigə qüxürüp, ularni yutuwetimən; andin seni uluq bir əl қilimən, — dedi. □

**11** Lekin Musa Hudasi Pərwərdigardin ətünüp iltija қilip mundak dedi: — Əy Pərwərdigar, nemixka sən əqəzəp otungni Əzung zor կudrət wə küqlük kol bilən Misir zeminidin qikirip kəlgən həlkinqning üstigə qüxürisən? ■

**12** Misirliklar mazak қilip: — Ularning bexiqə bala qüxürük üçün, ularni taqlarning üstidə əltürüp yər yüzidin yokitix üçün, *ularning Hudasi* ularni elip kətti, — deyixsunmu? Əz otluk əqəzipingdin yenip, Əz həlkinqgə balayı'apət kəltürük niyitingdin yanqaysən! ■

□ **32:6 «կopup əyx-ixrət қilixti»** — yaki «կopup ussul oyniąlı turdi». ■ **32:6** 1Kor. 10:7 ■ **32:7** Kan. 32:5 ■ **32:8** 1Pad. 12:28 ■ **32:9** Mis. 33:3; Kan. 9:6,13; Yəx. 48:4; Yər. 5:3; Hox. 4:16 □ **32:10 «Meni tosma»** — yaki «meni կoyup bər».

■ **32:11** Zəb. 106:19-23 ■ **32:12** Qel. 14:13-19.

**13** Θz kulliring İbrahim, Ishak wə Israilni yad kılɔqın; Sən ularoqa kəsəm bilən wədə kılıp: «Nəslinglarnı asmandıki yultuzlardək awutimən, Θzüm uning toqrisida səzligən muxu zeminning həmmisini nəslinguclaroqa berimən, ular uningoqa mənggü igidarqılık kılıdiqan bolidu» degənidindəgoqu, — dedi. □ ■

**14** Xuning bilən Pərvərdigar Θz həlkining üstigə: «Balayı'apət qüxürimən» degən niyitidin yandi.

**15** Musa kəynigə burulup, ikki həküm-guwahlıq tahtiyini қolioqa elip taoqdin qüxti. Tahtaylarning ikki təripigə səzlər pütülgənidi; u yüzigimu, bu yüzigimu pütüklük idi.

**16** Bu tahtaylar bolsa Hudanıng Θzining yasiqını, pütülgənliri bolsa Hudanıng Θzining pütkini idi, u tahtaylaroqa oyuloqanidi. ■

**17** Yəxua həlkining kətürgən quşan-sürənlirini, warkıraxlırını anglap Musaqla: — Qedirgahdin jəngning hitabi qıkıwatıdu, dedi.

**18** Lekin u jawab berip: — Angliniwatkan awaz nə nusrət təntənisi əməs, nə məəqlubiyətning pəryadi əməs, bəlki nahxa-küy sadası! — dedi.

**19** Musa qedirgahqa yekin kelip, mozayni wə jamaətning ussuloqa qüxüp kətkənlikini kərüp xundak dərəqəzəp boldiki, tahtaylarnı қolidin taxlap taoqning tüwidə qekiqətəti. ■

**20** Andin ular yasiqan mozayni otka selip

□ **32:13** «... **İbrahim, Ishak wə Israilni yad kılɔqın**» — okurmənlərinə esidə bolsunki, Yakupning ikkinçi ismi «Israil» idi. ■ **32:13** Yar. 12:7; 13:15; 15:18; 26:4; 28:13; Kan. 34:4

■ **32:16** Mis. 31:18; Kan. 9:10 ■ **32:19** Kan. 9:17

keydürüp, uni yanıp kukum-talkan ķılıp, su üstigə qeqip Israillarnı iqixkə məjburlidi.■

**21** Andin Musa Hərunoqa: Sən ularnı xunqə eoir gunahka patkuzoqudək, muxu həlk sanga nemə қıldı? — dedi.

**22** Hərun jawab berip: — Hojamning ożəzəp-aqqıki tutaxmiqay! Bu həlkning կandaq ikənlikini, ularning zəzillikkə mayil ikənlikini obdan bilişən. ■

**23** Ular manga: — «Bizgə aldimizda yol baxlap mangidioqan bir ilahni yasap bərgin; qünki bizni Misir zeminidin qikirip kəlgən Musa degən xu adəmgə nemə bolqinini bilməymiz», dedi.

**24** Mən ularoqa: «Kimdə altun bolsa xuni qikirip bərsun» desəm, ular manga tapxurup bərdi; mən uni otka taxliwidim, mana, bu mozay qikti, — dedi.□

**25** Musa həlkning կandaksigə tizginsiz bolup kətkənlikini kərdi; qünki Hərun ularnı düxmənlirining aldida məshirə obyekti boluxka өz məyligə қoyuwətkənidi.

**26** Musa qedirgahning kirix eozizoqa berip, xu yerdə turup: — Kimki Pərwərdigarning təripidə bolsa mening yenimoqa kəlsun! — dedi. Xuni dewidi, Lawiylarning həmmisi uning ķexiqə yioqildi.

**27** Ularoqa: — Israelning Hudasi Pərwərdigar mundak dəydu: — «Hərbir kixi өz kiliqini yanpixioqa esip, qedirgahning iqigə kirip, bu qetidin u qetigiqə kezip yürüp, hərbiri өz ķerindixini, өz dost-buradirini, өz қoxnisini əltürsun!» —

■ **32:20** Қан. 9:21 ■ **32:22** 1Yuha. 5:19 □ **32:24** «**qikirip bərsun**» — iibraniy tilida «üzüp bərsun».

dedi.□

**28** Xuning bilən Lawiylar Musanıng buyruqını boyıqə ix kərdi; xu küni həlkning iqidin üç ming kixi əltürüldi.

**29** Andın Musa: — Hərbiringlar bugün əzünglarnı Pərwərdigarqa has boluxka atidinglar; qunki hərbiringlar hətta eż oqlunglar həm ərindixinglarnımı ayimidinglar; xuning bilən bugün bəhtbərikətni üstünglərə qüxürdunglar, dedi.□

**30** Ətisi Musa həlkə söz kılıp: — Silər dərwəkə naħayiti eōır bir gunah sadir kıldinglar. Əmdi mana, mən Pərwərdigarning aldiqə qikimən; gunahinglar üçün kafarət kəltürələymənmikin, — dedi.

**31** Xuning bilən Musa Pərwərdigarning aldiqə yenip berip: — Həy...! Bu həlk dərwəkə eōır bir gunah sadir kılıp, əzlirigə altundın ilahılnı yasaptu!

**32** Lekin əmdi Sən ularning gunahını əpu kılıxka uniqlaysən..., unimisang, ismimni Əzüng yazəqan dəptiringdin əqürüwətkin! — dedi.

**33** Pərwərdigar Musaqla jawab berip: — Kimki Mening aldimda gunah kılqan bolsa, uning etini Əz dəptirimdin əqürüwetimən.

**34** Əmdi sən berip, Mən sanga eytkən jayqə həlkni baxlap baroqin. Mana, Mening Pərixtəm aldingda mangidu. Lekin ularqa jaza beridiqan künüm kəlgəndə, ularqa gunahı üçün jaza

□ **32:27 «bu qetidin u qetiqiçə»** — ibraniy tilida «bu kirix eōizidin u kirix eōiziqla». □ **32:29 «Pərwərdigarqa has boluxka atidinglar»** — ibraniy tilida «Pərwərdigar üçün əlliringlarnı toldurunglar» — demək, ular əzlirini uning hizmitigə beoqlıxıldı.

berimən, dedi. □

<sup>35</sup> Bu səzdin keyin Pərwərdigar həlkning Hərunning қолı bilən mozayni կuydurup yasatkını üçün ularnı waba bilən jazalidi.

## 33

### *Pərwərdigarning Israillarnı Sinay teoqidin ketixkə buyruxı*

<sup>1</sup> Pərwərdigar Musaqla mundak dedi: — Sən ornungdin turup, əzüng Misir zeminidin elip kəlgən həlk bilən billə muxu yərdin ketip: «Mən sening nəslinggə uni berimən» dəp kəsəm kılıp İbrahimə, İshakka wə Yakupka wədə kıləqan zeminə baroqın. ■

<sup>2</sup> Xuning bilən sening aldingda bir Pərixtə əwətip, Qanaaniy, Amoriy, Hittiy, Pərizziylərni, Hıwiy bilən Yəbusiylarnı həydəp qikirip, □

<sup>3</sup> seni süt bilən həsəl ekip turidioqan zeminə qəltürimən. Qünki silər boynı қattık bir həlk boləlaqka, yolda silərni һalak қiliwətməslikim

---

□ **32:34 «ularqa jaza beridioqan künüm»** — iibraniy tilida «Mən ularnı yoklıqan künidə». «Hudanıng yoklıxi» — U yekin kelip jazasını qüxüridi yaki bolmisa bəht-bərikitini kəltüridü. «Təbirlər»nimü kərung. ■ **33:1** Yar. 12:7; 26:4; 28:13 □ **33:2 «sening aldingda bir Pərixtə əwətip, ...»** — xübhisizki, 32:34də tiləqə elinoqan pərixtə.

üqün, Өзүм silərning aranglarda bolup, xu *zeminəqa* billə qıkmaymən, — dedi. □ ■

**4** Halayık bu қattık səzni anglap, қayoqsaq qəmüp həqkaysisi əz zibu-zinnətlirini takımıdi.

**5** Qunki Pərwərdigar Musaşa səz kılıp: — Sən berip Israillaroqa: «*Pərwərdigar!* — Silər boynı қattık bir həlk ikənsilər; əgər Mən Pərwərdigar aranglaroqa qıkip bir dəkikila tursam, silərni yokitiwətkən bolattim. Əmdi silər ezunglardiki zibu-zinnətlərni eliwetinglar; xu qaoqda Mən silərgə nemə kılıdiqinimni bilimən, dedi», dəp eytキン, — degənidi.

**6** Xunga Israillar Hərəb teqidin ayrıipla zibu-zinnətlirini əzliridin eliwətti. □

### *«Kərüxüs qediri»*

**7** Xuning bilən Musa əz qedirini elip, uni qedirgahning sirtida, qedirgahdin nerirak bir jayşa tikip, uni «kərüxüs qediri» dəp atidi. Kimki Pərwərdigarni izdəp, yol sorimakçı

---

□ **33:3 «Өзүм silərning aranglarda bolup, xu zeminəqa billə qıkmaymən»** — demək, Huda Əzi «muğəddəs qedir»ni makan kılıp ularning arisida turmay, ular bilən billə barmaydu, Əz ornioqa ular bilən billə berixşə «Əz Pərixtəm»ni əwətidü. Əməliyəttə «Pərwərdigarning Pərixtisi» Pərwərdigarning Əz huzurioqa barawər idi; lekin Musa pəyəqəmbər wə həlk bu nuktni tehi qüxənməyətti (4-ayətni kərüng). 3:2-3, izahat wə «Təbirlər»ni kərüng. ■ **33:3** Mis. 32:9; Kan. 9:13 □ **33:6 «Xunga Israillar ... zibu-zinnətlirini əzliridin eliwətti»** — yaki «Xuning bilən, Israillar Hərəb (Sinay) teqidin ayrıloqandın tartıp, zinnət buyumlarnı zadi takımıdi».

bolsa qedirgahning sirtidiki «kərüxüx qediri» oqa baratti. □

**8** Xundak bolattiki, hər kətim Musa qediroqa qıksa, pütkül halayık կօպ, hərbiri əz qedirining ixikidə ərə turup, Musa qediroqa kirip boloqçə uning kəynidin կարիք turatti.

**9** Andin Musa hər kətim qediroqa kirip kətsə xundak bolattiki, bulut tüwrüki qüxüp, qedirning kirix eozizida tohtaytti; xuning bilən Pərwərdigar Musa bilən səzlixətti. □

**10** Pütkül halayık bulut tüwrükining jamaət qedirining kirix eozizida tohtioqinini kərətti; uni kərginidə həlkning həmmisi կօպ, hərbiri əz qedirining ixikidə turup səjdə կլիخətti.

**11** Xu qaqlarda Pərwərdigar Musa bilən kixilər əz dost-buradiri bilən səzləxkəndək, yüzmuyüz səzlixətti. Andin Musa qedirgahqa yenip kelətti; lekin uning hizmətkarı bolqan nunning ooqli Yəxua degən yax yigit qedirning iqidin qıkmayıtti.

□ **33:7 «Musa əz qedirini elip, ...»** — yaki «Musa qedirni elip, ...». Bizningqə «mukəddəs qədir» tehi yasalmıqanidi. **«kərüxüx qediri»** — qong mukəddəs qədir yasaloqandan keyin umu «kərüxüx qediri» yaki «jamaət qediri» dəp atılıdu. **«Kimki Pərwərdigarnı izdəp, yol sorimakçı bolsa qedirgahning sirtidiki «kərüxüx qediri» oqa baratti»** — Hudanıng 3- wə 5-ayəttiki səziga կարօղanda, Musa: «Huda əmdi arimızda, yəni qedirgah otturisidiki «mukəddəs qədir»da turmaqçı əməs; xunga qedirni yasioqinimiz bikar bolidu, Huda uningda bəribir turmaydu» — dəp oylioqan bolsa kerək. Xunga Huda bilən səzlixix üçün u qedirning ornida qedirgahning sirtida əz qedirini tikkən. □ **33:9 «bulut tüwrüki qüxüp, ... tohtaytti; xuning bilən Pərwərdigar Musa bilən səzlixətti»** — demək, Hudanıng huzuri bulut tüwrükidə turatti.

*Musaning Pərwərdigarning xan-xəripini  
kərüxi*

**12** Musa Pərwərdigar ola mundak dedi: — Mana, Sən daim manga: «Bu həlkni elip qıkkın» dəp kelding; lekin Əzüng manga: «Mən seni ismingni bilip tonuymən», wə xuningdək «Nəzirim aldida iltipat tapting» degən bolsangmu, Sən mening bilən birgə kimni əwətidioqiningni manga ayan kilmidinq. □

**13** Əgər mən rasttinla nəziringdə iltipat tapkan bolsam, əzümning Seni tonuxum üçün, nəziringdə iltipat tepiwerixim üçün manga Əz yoluñgni ayan kılqaysən; mana, bu həlkning Əz həlkinq bolqinini nəziringdə tutkaysən! — dedi.

**14** U jawab berip: Mən Əzüm *sən* billə billə berip, sanga aram ata ķilimən, — dedi. □

**15** Musa uningoqa jawabən: — Əgər Sən Əzüng *biz* bilən billə mangmisang, bizni bu yərdin qıqarmiqqaysən;

**16** qünki, mən wə həlkinq nəziringdə iltipat tapkinimiz nemidin bilinidu? Əjəba, Əzüngning biz bilən billə mangojiningdin bilinməmdu? Xu səwəbtin mən wə həlkinq yər yüzidiki hərbir taipilərdin alahidə pərkəlməmdük?! — dedi. ■

**17** Pərwərdigar Musaqa: — Muxu iltijayingnimu

□ **33:12 «Mən seni ismingni bilip tonuymən»** — bu sezlər Hudanıng melum bir kixini (muxu yerdə Musanı) alahidə səyidiqinini yaki tallıqanlığını kərsitidu. □ **33:14 «...Mən** sanga aram ata ķilimən» — yukirida, 32:10də Huda Musaqa: «Meni tosma» (ibraniy tilida «Manga aram bərgin!») yaki «Meni koyqın») degənidı; lekin u hazır Musaqa «Mən sanga aram ata ķilimən» dəydu. ■ **33:16** Қan. 4:7

ijabət kılımən; qünki sən nəzirimdə iltipat taptıng wə Mən seni ismingni bilip tonuymən, dedi. □

**18** Xuning bilən Musa: — Əz xan-xərpinqni manga kərsətkəysən, — dedi.

**19** *Pərwərdigar*: — Əzümning pütkül mehribanlıkimni sening kəz aldingdin ətküzimən wə aldingda «Yahwəh» degən namni jakarlaymən. Kimgə xapaət kılmaqçı bolsam xuningqə xapaət kərsitimən, kimgə rəhimxəpkət kərsətməkçı bolsam, xuningqə rəhimxəpkət kərsitimən, dedi. □ ■

**20** Pərwərdigar uningoqa: — Sən yüzümni kərəlməysən; qünki həq adəmzat Meni kərsə tirik қalmaydu, dedi.

**21** Andin Pərwərdigar: — Mana, yenimda bir jay bardur; sən xu yerdiki қoram taxning üstidə turoqın.

**22** Mening xan-xəripim ətidioqan wakitta, xundak boliduki, Mən seni xu қoram taxning yerikida turoquzup, Mən ətüp bolouqə seni қolum bilən yepip turimən.

**23** Andin қolumni tartıwalimən; xuning bilən sən Mening arkə təripimni kərisən, lekin yüzüm kərünməydu, — dedi. □

□ **33:17 «...Mən seni ismingni bilip tonuymən»** — 12-ayət wə izahatini kərüng. □ **33:19 «Yahwəh»** — okurmənlərning esidə boluxi mumkinki, «Yahwəh» Hudanıng alahidə namidur, mənisi «Mənggү Bar Boloquqi» degəndək. Biz bu namni adəttə «Pərwərdigar» dəp tərjimə kiliyoruz. ■ **33:19 Rim. 9:15**

□ **33:23 «... sən Mening arkə təripimni kərisən»** — «... sən Mening kəynimdə қaloqan iznalırımnı kərisən» degəndək tərjimilirmə uqrixı mumkin. **«lekin yüzüm kərünməydu»** — yaki «lekin yüzümning kərülüxi bolmayıdu».

## 34

### *Həküm-guwaḥlıq tahtaylirining kayta berilixi*

**1** Pərwərdigar Musa ola: — Sən awwalkıoqa ohxax əzüng üqün taxtin ikki tahtayni yonup kəl; Mən bu tahtayloroja sən ilgiri qekiwətkən tahtaylardiki səzlərni yezip köyimən. ■

**2** Sən ətə ətigəngiqə təyyar bolup, səhərdə Sinay teoziqa qikip, xu yərdə taoqning qokkisida Mening aldimda hazır bolqın.

**3** Lekin həq kixi sən bilən billə qikmisun wə yaki taoqning həq yeridə baxka adəm kərünmisun, köy-kalılar mu taoqning tüwidə otlimisun, — dedi. ■

**4** Musa awwalkıoqa ohxax taxtin ikki tahtayni yonup, ətisi tang səhər kopup, bu ikki tax tahtayni қolida elip, Pərwərdigarning buyruqını boyiqə Sinay teoziqa qikti.

**5** Xuning bilən Pərwərdigar bulutta qüxüp, xu yərdə Musanıq kəxida turup, «Yahwəh» değən namini jakarlidi. □

**6** Pərwərdigar uning kəz aldidin etüp: — «Pərwərdigar, Pərwərdigar, rəhimdil wə mehîr-xəpkətlik tur, asan olaşəplənməydiqan, xapaət bilən wapasi kəng Təngridur, □ ■

**7** minglioqan-on minglioqanlar ola rəhim-xapaət kərsitip, kəbihlik, asiyilik wə gunahni kəqürgüqidur; lekin u gunahkarlarnı hərgiz gunahsız dəp կarimaydiqan, bəlki atılarning

■ **34:1** Qan. 10:1 ■ **34:3** Mis. 19:12,13 □ **34:5** «Yahwəh»

— 33:19 wə izahatni kərung. □ **34:6** «Pərwərdigar,

**Pərwərdigar» — ibraniy tilida «Yahwəh, Yahwəh». «xapaət»**

— ibraniy tilida «həsəd» bilən ipadilinidu (20:6 wə izahatni kərung). ■ **34:6** Mis. 33:19

kəbihlikining jazasını balılırı wə nəwrlirigiqə, xundakla üqinqi wə tətinqi əwladiqiqə yükləydiqan *Təngridur* — dəp jakarlidi. □ ■

**8** Xuning bilən Musa dərhal yərgə bax köyup səjdə kılıp: —

**9** — Əy Rəb, əgər mən rasttinla nəziringdə iltipat tapkan bolsam, undakta i Rəb, arimizda biz bilən mangəysən; qunki bu həlk dərwəkə boynı ķattık bir həlkət; bizning kəbihlikimizni wə gunahımızni kəqürgəysən, bizni Əz mirasing boluxka kobul kıləysən! — dedi. ■

### *Yengiwaxtin əhdə tüzüx*

**10** Xuning bilən u Musaqla: — Mana, Mən bir əhdə tüzimən; sening barlıq həlkinq al-dida pütkül yər yüzining həqbir jayida yaki həqbir əl arisida ķilinip bakmioqan məjizilərni yaritimən. Xuning bilən sən arisida bolqan həlkinqning həmmisi Pərwərdigarning *karamət* əməlini kəridü; qunki Mening silərgə kılıdiqan əməlim dərwəkə dəhxətlik ix bolidu. □ ■

---

□ **34:7 «rəhîm-xapaət»** — ibraniy tilida «həsəd» degən söz bilən ipadilinidu (20:6 wə izahatni kərüng). **«atilarning kəbihlikining jazasını balılırı wə nəwrlirigiqə, xundakla üqinqi wə tətinqi əwladiqiqə yükləydiqan»** — bu muhim söz tooqruluk «köxumqə söz»imizni (20:5, 34:7 tooqruluk), xundakla «Əzakiyal»diki «köxumqə söz»imizni (18-, 33-bablar tooqruluk) kərüng. ■ **34:7** Mis. 20:6; Qəl. 14:18; Kan. 5:10; Zəb. 86:14; 103:8; 145:8; Yər. 32:18 ■ **34:9** Law. 25:38; Zəb. 28:9; 33:12; Zək. 2:16 □ **34:10 «Mening silərgə kılıdiqan əməlim»** — ibraniy tilida «Mening sanga kılıdiqan əməlim». ■ **34:10** Kan. 5:2; Yə. 10:12,13

**11** Mən bugün sanga tapilaydiqan əmrlirimni tutkın; mana, Mən silərning aldinglardın Amoriy, Qanaaniy, Hittiy, Pərizziy, Hıwiy wə Yəbusiylarnı həydəp qıkırıımən.

**12** Əmdi həzi bolqinki, sən baridiqan zeminda turuwatkanlar bilən həq əhdə baqlaxmioğın; bolmisa, bu ix silərgə tuzak bolidu; ■

**13** bəlki silər ularning kurbangahlırını qəwüp, but tüvrüklirini sundurup, «axərah» butlirini kesip taxlanglar. □

**14** Qünki sən həqkandak baxka ilahka ibadət kılmasliking kerək — qünki Mənki Pərwərdigarning nami «Wapasızlıkka Həsət Kılqıuqi» bolup, həsət kılqıuqi bir ilahdurmən.  
■

**15** Bolmisa, xu zeminda turuwatkanlar bilən əhdə tüzüxüng mumkin; andin ular ilahlırinining kəynidin yürüp buzukqılık kılıp, ilahlırioqa kurbanlıklar etküzginidə, silərni qakırsa ularning kurbanlıklıridin yəp ketixinglar mumkin;

**16** sən xundakla yənə ularning kızlarını oqulliringoqa hotunluğka elip berixing mumkin; u kızlar əz ilahlırinining kəynidin yürüp buzukqılık kılqınidə, ular oqulliringnimu əz ilahlırinining arkisidin mangóuzup, buzukqılık kıldıruuxi mumkin. ■

**17** Əzüng üçün həqkandak ķuyma butlarnı yasatmioğın.

**18** Petir nan həytini tutunglar; Mening əmr

---

■ **34:12** Mis. 23:32; Qəl. 33:51; Kan. 7:2    □ **34:13 «axərah butliri»** — bəlkim butpərəslikkə beqixlanıqan dərəhliklərdür. Dərəhlər bəlkim ayal but xəklidə oyuloqan yaki nəkixləngən boluxi mumkin. ■ **34:14** Mis. 20:5    ■ **34:16** 1Pad. 11:2

ķılqınimdək Abib eyida, bekitilgən wakıtta yəttə kün petir nan yənglar. Qünki silər Abib eyida Misirdin qıkkansılər. ■

**19** Balyatқuning tunji mewisi Meningki bolidu; qarpay malliringning iqidin dəsləp tuqulıqan ərkəklər, kala bolsun, koy bolsun ularning tunjilirining həmmisi Meningki bolsun. ■

**20** Lekin exəklərning tunji təhəylirining orniqa қoza bilən bədəl təlixing lazim bolidu. Əgər orniqa қoza bərmisəng, təhəyning boynini sunduruwətkin. Tunji oqulliringni bolsa, ularqa bədəl tələp կayturuwal. Həqkim Mening huzurumqa қuruk kol kəlmisun. □ ■

**21** Sən altə kün iqidə ix-əməlingni ķılıp, yəttinqi künü aram elixing zərür; yər həydəx wakti bolsun, orma wakti bolsun, aram elixing zərür. ■

**22** Yengi buqdayning tunji һosulini təbrikləydiqan «həptilər һeyti»ni etküzunglar; yilning ahirida «hosul yioqix һeyti»ni etküzunglar. □ ■

**23** Sening hərbir ərkək kixiliring yilda üç ketim Israilning Hudasi bolqan Rəb Pərwərdigarning aldiqa hazır bolsun. ■

■ **34:18** Mis. 12:15; 23:15      ■ **34:19** Mis. 13:2; 22:29; Əz. 44:30      □ **34:20** «... tunji təhəylirining orniqa қoza bilən bədəl təlixing lazim bolidu» — demək, қoza təhəyning orniqa қurbanlıq ķilnidü. ■ **34:20** Mis. 13:13; 23:15; Қan. 16:16

■ **34:21** Mis. 20:9      □ **34:22** «yilning ahirida» — ibraniy tilida «yilning əzgirixidə» — yəni küzdə. «hosul yioqix һeyti» — muxu hosul bolsa mewə-qewilərningkidur. Ibraniylar ixlətkən kalendar boyiqə, һeyt yəttinqi ayda, bəzi yillirdə Sentəbrdə, bəzi yillarda Əktəbrdə bolatti. ■ **34:22** Mis. 23:16      ■ **34:23**

Mis. 23:17; Қan. 16:16

**24** Qünki Mən taipilərni aldingdin həydiwetip, qebraliringni kengəytimən; xuningdək sən yilda üq ketim Pərwərdigar Hudayingning aldiqə hazır boluxqa qıçıp barsang, həqkim yeringgə kəz kirini salmaydu.

**25** Manga sunulidioqan қurbanlıqning қenini boldurulqan nan bilən billə sunmioqin; yaki etüp ketix həytining қurbanlıqining gəxini etigə kaldurma. □ ■

**26** Zeminingning dəsləpki həsulidin tunji məhsulatlarnı Pərwərdigar Hudayingning əyigə kəltürüp ata.

Oqlaknı anisining sütidə կaynitip pixurma. □ ■

**27** Pərwərdigar Musaoqa: — Bu səzlərni əzüng üqün yeziwaloqin; qünki Mən muxu səzlərni asas kılıp sən bilən wə Israil bilən əhdə baqlıdim, dedi.

**28** U wakitta Musa xu yerdə Pərwərdigarning huzurida kırıq keqə-kündüz turdi; u həqnərsə yemidi, həq su iqmidi. U yerdə *Pərwərdigar* tahtaylaroqa əhdining səzləri bolğan on əmrni

□ **34:25 «Manga sunulidioqan қurbanlıqning...»** — ibraniy tilida «Mening қurbanlıqımning...». Muxu yerdə bu sez bəlkim yüksirida tiləqə elinoqan üq həyttiki kəydürmə қurbanlıklarnı yaki inaklıq қurbanlıqlarını kərsətsə kerək. «Mening қurbanlıqımning қeni» bolsa məzkur həytarda қurbangah üstigə teküldioqan қanlarnı kərsitidu. ■ **34:25**

Mis. 23:18 □ **34:26 «Oqlaknı anisining sütidə կaynitip pixurma»** — bu əmr bəlkim ətraptiki butpərəs həlkərninq məlum ərp-aditigə əgəxməslik kerəklikini kərsitixi mumkin. Bu tooruluk yənə «Lawiylar»diki «köxumqə sez»imizni kərung.

■ **34:26** Mis. 23:19; Law. 22:27; Kən. 14:21

pütti. □ ■

### *Musaning yüzining parkırap turuxı*

29 Musa Sinay teoqidin qüxkendə xundak boldiki (u taoqidin qüxkendə ikki həküm-guawahlıq tahtiyi uning kolida idi), əzining Pərwərdigar bilən səzləxkini üçün yüzining parkırap kətkinini bilməydi. ■

30 Əmdi Hərun wə barlıq Israillar Musani kərdi, mana, uning yüz terisi parkırap turattı; ular uningoşa yekin berixtin körkuxti.

31 Lakin Musa ularni qakırıwidi, Hərun wə jamaətning barlıq baxlırı yenip, uning ķexioqa kəldi; Musa ular bilən səzləxti.

32 Xuningdin keyin, barlıq Israillar uning yenioqa kəldi; u wakitta Musa Pərwərdigar əzигə Sinay teoqida səz ķılqınida tapxuroqan barlıq əmrlərni ularoqa tapılıdi.

33 Musa ularoqa dəydioqinini dəp tүgətti. U səzligəndə yüzigə bir qümpərdə tartiwaloqanıdi; □ ■

34 Қaqqanki Musa Pərwərdigar bilən səzlixixkə uning huzurioqa kirsə, qümpərdini eliwetətti,

---

□ 34:28 «**u həqnərsə yemidi**» — ibraniy tilida «heq nanni yemidi». «**U yerdə Pərwərdigar tahtaylaroqa əhdining səzləri bolqan on əmrni pütti**» — ibraniy tilida «U yerdə u tahtaylaroqa əhdining səzləri bolqan on əmrni pütti». Bəzilər: «U» Musani kərsitudu, dəp қaraydu, biraq «Qan.» 10:2-4tin enik kerüniduki, bu səzlərni pütküqi Huda Əzidur. ■ 34:28

Mis. 24:18; 31:18; 34:1; Qan. 4:13; 9:9,18 ■ 34:29 2Kor. 3:7 □ 34:33 «**U sezligləndə yüzigə bir qümpərdə tartiwaloqanıdi**» — yaki «u (Musa) ularoqa səzləp bolqanda yüzigə nikəb tartiwaldı». ■ 34:33 2Kor. 3:7,13

taki u yenip qikķuqə xundak bolatti; yenip qikķanda əzigə nemə tapilanoqan bolsa, xuni Israillarqa eytip berətti.

**35** Israillar Musaning yüz terisining parkirap turoqinini kərətti; xunga Musa yənə taki Pərwərdigar bilən səzləxkili uning huzuriqə kirgüzə yüzigə qümpərdə tartiwalatti.

## 35

*Xabat küni, yəni «aram elix küni»ning bəlgilimiliri*

**1** Musa Israillarning pütkül jamaitini yioqip ularoq: — Pərwərdigar silərgə қilixka buyruqan əmrlər munulardur: — ■

**2** Altə kün ix-əmgək küni bolsun; lekin yəttinqi küni silərgə nisbətən mukəddəs bir kün bolup, Pərwərdigarqa ataloqan aram alidiqan xabat küni bolsun. Hərkim xu künidə ix-əmgək kilsə elümgə məhkum kılinsun. ■

**3** Xabat künidə barlıq turaloquliringlarda hərgiz ot қalimanglar, — dedi. ■

*Ibadət jayı üqün hədiyə sunux*

**4** Musa Israillarning pütkül jamaitigə söz kılıp mundak dedi: — «Pərwərdigar buyruqan əmr mana xuki: —

**5** Əzünglarning aranglardın Pərwərdigarqa bir «kətürmə hədiyə» kəltürünqlər; kəngli

---

■ **35:1** Mis.34:32 ■ **35:2** Mis. 20:8; 31:15; Law. 23:3; Qan. 5:12;  
Luğa 13:14 ■ **35:3** Mis. 16:23

halıqanlarning hərbiri Pərwərdigar oqa bir «kötürmə hədiyə»sini kəltürsun: yəni altun, kümüx, mis, ■

<sup>6</sup> kək, səsün wə kızıl yip, ak kanap rəht, eqlikə tiwiti, ■

<sup>7</sup> kızıl boyalıqan қoqkar terisi, delfin terisi, akatsiyə yaqıqi, ■

<sup>8</sup> qiraqlıdan üçün zəytun meyi, «məsihləx meyi» bilən huxbuy üçün ixlitilidioqan esil doradərməklər, ■

<sup>9</sup> əfodka həm қoxenoqa ornitilidioqan həkik wə baxka yakutlarnı kəltürüngələr». ■

### *Ibadət qedirining materiyal-üstkünlirini yasax*

<sup>10</sup> — «Aranglardiki barlıq mahir ustilar kelip Pərwərdigar buyruqanning həmmisini yasap bərsun: □

<sup>11</sup> — *mukəddəs* qedir bilən uning iqki wə taxkı yopuklarını, iloqulırını, tahtayırları, baldaklırını, hadıllarını wə bularning təgliklərini, ■

<sup>12</sup> əhdə sanduqi wə uning baldaklırını, «kafarət təhti»ni, «ayrima pərdə-yopuk»ni,

<sup>13</sup> xırə wə uning baldaklırını, uning barlıq қaqa-ķuqılırını wə «təkdim nanlıri»ni, ■

<sup>14</sup> yorukluk üçün yasaloqan qiraqlıdan wə uning əswablırını, uning qiraqlırı wə qiraqlı meyini,

<sup>15</sup> huxbuygah wə uning baldaklırını, «Məsihləx meyi»ni, dora-dərməklərdin ixləngən huxbuynı,

■ **35:5** Mis. 25:2   ■ **35:6** Mis. 25:4   ■ **35:7** Mis. 25:5   ■ **35:8**

Mis. 25:6   ■ **35:9** Mis. 25:7; 28:17,20   □ **35:10** «mahir ustilar»

— ibraniy tilida «kəngli danalar».   ■ **35:11** Mis. 26:26   ■ **35:13**

Mis. 25:23, 30

mukəddəs qedirining kirix eçizidiki «ixik pərdisi»ni, ■

<sup>16</sup> kəydürmə ķurbanlıq ķurbangahı wə uning mis xalasını, baldaklirini wə barlıq əswablirini, yuyunux desi wə uning təglikini, ■

<sup>17</sup> höylining pərdilirini, uning hadiliri wə ularning təgliklirini, höylining kirix eçizidiki pərdini, ■

<sup>18</sup> qedirning mih-kozuklirini, höylining mih-kozuklirini, xundakla barlık tanilirini, ■

<sup>19</sup> tokulidioqan kiyimlər, yəni mukəddəs jayning hizmitigə kahinlik hizmitidə kiyilidioqan, Hərun kahinning mukəddəs kiyimlirini həm uning oqullirining kiyimlirini təyyar kilsun». □ ■

### *Həlkning «kötürmə hədiyə»si*

<sup>20</sup> Xuning bilən pütkül Israil jamaiti Musanıng yenidin qikip ketixti.

<sup>21</sup> Andin kengli tartqanlarning hərbiri, rohi əzlirigə türtkə bolovanlarning hərbiri kelip, jamaət qedirini yasaxka, xundakla qedirning hizmitidə ixlitilidioqan barlık sərəmjanlarnı yasaxka wə mukəddəs kiyimlərni tikixkə Pərwərdigarə ataloqan «pulanglatma hədiyə»ni kəltürgili turdi.

<sup>22</sup> Ular ərlərmə, ayallarmu kelip, sunuxka kengli hux bolovanlarning hərbiri hədiyə kəltürüp, bulapka, zirə-halqa, üzük, zunnar-biləzük қatarlıq

■ **35:15** Mis. 26:36; 30:1; 31:11   ■ **35:16** Mis. 27:4; 30:18

■ **35:17** Mis. 27:9,16   ■ **35:18** Mis. 27:19   □ **35:19**

«tokulidioqan kiyimlər» — yaki «kahinlik hizmət kiyimliri».

■ **35:19** Mis. 28; 31:10

hərhil altun buyumlarnı elip kəldi; altunni «kötürmə hədiyə» kılıp berəy degənlərning hərbiri uni Pərwərdigarqa sundı. □

**23** Kimdə kək, səsün, kızıl yip bilən ak kanap rəht, əqkə tiwiti, kızıl boyaloğan қoqkar terisi wə delfin terisi bolsa, xularnı elip kelixti.

**24** Kümük ya mistin ketürmə hədiyə kəltürəy degənlərning hərbiri xuni Pərwərdigarqa hədiyə kılıp sundı. Kimdə qedirning hizmitidə ixlitilidiğan hərhil sərəmjanlarqa yarioğudək akatsiyə yaqıqi bolsa, uni elip kəldi.

**25** Koli qewər ayallarning hərbiri əz kolliri bilən egorip, xu egirgən yip wə rəhtlərni, yəni kək, səsün wə kızıl yip bilən ak kanap rəhtlərni kəltürdi. □ ■

**26** Xuningdək kəngli қozəaloğan ayallarning həmmisi hünirini ixlitip əqkə tiwitidin yip egorixti.

**27** Əmirlər əfod wə қoxenəla ornitilidiğan həkikətlər wə yakutlarnı,

**28** dora-dərməklərni, qiraqlıka wə məsihləx meyioğlu ixlitilidiğan zəytun meyini, huxbuysıqıa ixlitilidiğan esil dora-dərməklərni kəltürdi. ■

**29** Xu tərikidə Israillar Pərwərdigar Musanıng wasitisi bilən buyruğan ixlarning hərkəysıqıa bir nərsə berixkə kəngli tartkan bolsa, ər bolsun ayal bolsun hərbiri xuni elip kelip, Pərwərdigarqa atap ihtiyariy hədiyə bərdi.

---

□ **35:22 «Ular ərlərmə, ayallarmu kelip,...»** — yaki «Ər kixilər ayal kixilərgə əgixip,...». □ **35:25 «koli qewər»** — ibraniy tilida «kəngli dana». ■ **35:25 Pənd. 31:19** ■ **35:28**

*Ibadət qedirini Yasioquqi hünərwənlər*

30 Andin Musa Israillarојa mundak dedi: —

«Mana, Pərwərdigar Yəhūda kəbilisidin hurning nəwrisi, Urining oqlı Bəzaləlni ismini atap qakırıp, □ ■

31 uni Hudanıng Rohı bilən toldurup, uningoja danalık, əkıl-parasət, ilim-hekmət igilitip, uni hərtürlük ixni kılıxka қabiliyətlik kılıp, ■

32 uni türlük-türlük hünərlərni kılalaydioqan — altun, kümüx wə mis ixlirini kılalaydioqan, ■

33 yakutlarnı kesip-oyalaydioqan, zinnət buyumlarioja ornitalaydioqan, yaşaqlarојa nəkix qıkıralaydioqan, hərhil hünər ixlirini kamlaxturalaydioqan kıldı. ■

34 U yənə uning kəngligə, xuningdək həm Dan kəbilisidin bolоqan Ahışamakning oqlı Oholiyabning kəngligə *baxkilarојa* hünər əgitix niyət-istikini selip,

35 ularning kəngüllirini danalık-hekmət bilən toldurup, ularnı hərhil nəkkaxlıq-oymıqılık ixlirioja mahir kılıp, kək, səsün wə kizil yip bilən ak kanap rəht bilən kəxtiqılık kılıxka həmdə bapkarlıqka iktidarlıq kıldı. Xuning bilən ular hərhil hünər ixlirining wə hərhil layihiləx ixlirining həddisidin qıkalaydioqan boldi. ■

□ 35:30 «ismini atap qakırıp,...» — bu sözlər Hudanıng məlum bir kixini məlum mühüm bir ix üçün alahidə tallap qakıroqanlığını kərsitudu. «Yəx.» 45:3, 4ni kərüng. «Bəzaləl» — mənisi «Hudanıng sayısında» yaki «Hudanıng baxpanahıda».

■ 35:30 Mis. 31:2 ■ 35:31 Mis. 31:3 ■ 35:32 Mis. 31:4

■ 35:33 Mis. 31:5 ■ 35:35 Mis. 26:1

## 36

<sup>1</sup> Xuning bilən Bəzaləl wə Oholiyablar, xuningdək Pərwərdigar mukəddəs qədir yasaxning hərhil ixlirioqa kerək bolqan danalik-həkmət wə əkil-parasətni ata ķiloqan mahir ustilarning hərbiri ularoqa қoxulup, xu ixni uning əmr ķiloqini boyiqə əməlgə axuridu».

### *Həlkning hədiyəliri*

<sup>2</sup> Xu wakıttı Musa Bəzaləl wə Oholiyabni, xundakla Pərwərdigar danalik-həkmət bilən kəngüllirini tolduroqan, kəngli əzini xu ixni ķilixka ķatnixixka dalalət ķiloqan barlıq hünərwən-kasiplarnı qakırıp yıldı.

<sup>3</sup> Ular kelip mukəddəs qədirni yasaxka, xundakla uning ix-hizmətlirigə kerəklik sərəmjənlarnı yasaxka Israillar elip kəltürgən barlıq «kətürmə hədiyə»lərni Musadin tapxuruwaldı. Israil həlkı yənilə əz məyli bilən hər küni ətigini Musa oqa ihtiyariy hədiyə kəltürüp turattı.

<sup>4</sup> Andin mukəddəs qədirning ixlirini kiliwatkan ustilarning həmmisi қolidiki ixini կoyup կoyup kelip,

<sup>5</sup> Musa oqa: — Həlkning elip kəlgini Pərwərdigar bizgə ķilixka buyruqan ixni pütküzüxkə ehtiyaj bolqinidin kəp exip kətti! — deyixti.

<sup>6</sup> Andin Musa əmr ķilip, pütkül qedirgah boyiqə: «Mana, ər bolsun, ayal bolsun, həqkim mukəddəs qədirni yasax üçün «kətürmə hədiyə» süpitidə yənə həqkandak nərsə

təyyarlap kəlmisun!» dəp jakarlatti. Buning bilən kəpqılık hədiyələr kəltürüxtin tohtitildi.

**7** Qünki ular təyyarlıqan materiyallar pütkül kurulux ixioğa yetətti, hətta exip қalatti.

### *Ibadət qedirining yasılıxi*

**8** Muğəddəs qedirning kurulux ixini kiliwatkan ustilarning hərbiri nepiz tokulqan ak kanap rəhtkə kek, səsün wə kızıl yiqlar arilaxturulup ixləngən on parqə yopuk yasap, kerublarning süritini yopuklaroşa qewərlik bilən layihiləp nəpis kılıp kəxtiləp qıktı.

**9** Hərbir yopukning uzunluqi yigirmə səkkiz gəz, kəngliki tət gəz bolup, hərbir yopuk ohxax qong-kiqikliktə kılindi. ■

**10** *Bəzaləl* yopuklarning bəxini bir-birigə ulidi, қalqan bəx yopuknimu həm bir-birigə ulidi.

**11** U ulap qıkıloqan birinqi qong parqining əng qetidiki կismining bir təripigə rənggi kek izmilərni կadidi, xuningdək ulap qıkıloqan ikkinqi qong parqining əng qetidikisining bir təripigimu xundak kıldı. ■

**12** Birinqi qong parqining əng qetidiki կismiqa əllik izmə կadidi, ikkinqi qong parqining əng qetidikisigimu əllik izmə կadidi. Izmilər bir-birigə udulmuudul kılindi. ■

**13** Muğəddəs qedir bir pütün bolsun üçün u altundın əllik iloqu yasap, ikki parqə yopukni xu iloqlular bilən bir-birigə tutaxturdi. ■

■ **36:9** Mis. 26:2   ■ **36:11** Mis. 26:4   ■ **36:12** Mis. 26:5,10

■ **36:13** Mis. 26:6

**14** U muğəddəs qedirni yepix üçün əqkə tiwitidin yopuklarnı yasidi; yopuktin on bir parqə yasidi.

**15** Yopuklarning hərbirining uzunluğu ottuz gəz, kəngliki tet gəz bolup, on bir yopukning həmmisi ohxax qong-kiqikliktə əllindi.

**16** Yopuklarning bəxini u ulap bir əllip, ələşən altə yopuknimə ulap bir əldi.

**17** U birinqi ulap qikiloşan qong parqining əng qetidiki kismioşa əllik izmə, ikkinqi ulap qikiloşan qong parqining əng qetidiki kismioşa əllik izmə əldidi.

**18** U qedir bir pütün bolsun üçün həm mistin əllik iləşən yasap, ikki qong parqını ulap əldidi. ■

**19** U buningdin baxka qediroşa kızıl boyaloşan əqəmkar terisidin yopuk yasap yaptı, andin uning üstidinmu delfin terisidin yasaloşan yənə bir yopukni əplədi. ■

**20** U muğəddəs qedirning tik tahtaylirini akatsiyə yaqılıqidin yasap tiklidi. ■

**21** Hərbir tahtayning uzunluğu on gəz, kəngliki bir yerim gəz əllindi. ■

**22** Hərbir tahtayning ikkidin turumi bar idi, hər ikki tahtay xular bilən bir-birigə qetildi; u qedirning barlıq tahtaylirini xundak yasidi. ■

**23** U qedirning tahtaylirini xundak yasidi; yigirmisi jənub tərəpkə ornitildi; ■

**24** U bu yigirmə tahtayning tegigə kümüxtin əqəmkar təglik yasidi; bir tahtayning *astidiki* ikki turumi üçün ikkidin təglik, yənə bir tahtayning ikki turumi üçün ikkidin təglikni yasidi. ■

■ **36:18** Mis. 26:11

■ **36:21** Mis. 26:16

■ **36:24** Mis. 26:19

■ **36:19** Mis. 26:14

■ **36:22** Mis. 26:17

■ **36:20** Mis. 26:15

■ **36:23** Mis. 26:18

**25** Xuningdək u qedirning udul təripigə, yəni ximal təripigə yigirmə tahtay yasidi. ■

**26** xundakla bularning ķırık təglikini kümüxtin yasidi; bir tahtayning tegigə ikkidin təglik, yənə bir tahtayning tegigə ikkidin təglik orunlaxturdu. ■

**27** Qedirning kəyni təripigə, yəni əqərb tərəpkə altə tahtayni yasap ornattı. ■

**28** U qedirning kəyni təripidiki ikki bulungoja ikki tahtayni yasap ornattı. ■

**29** Bu bulung tahtayliri astidin üstigiqə ikki kat kılıp *tahtaylarnı* əzara qetixturdı, üsti bir həlkələ bektildi. U hər ikkisini xundak yasap, ikki bulungoja ornattı. ■

**30** Xunglaxkımı u təripidə səkkiz tahtay boldı, ularning kümüxtin yasaloqan on altə təglik bar idi; bir tahtayning tegidə ikki təglik, yənə bir tahtayning tegidə ikki təglik bar idi. ■

**31** Buningdin baxka u akatsiyə yaqılıqidin baldak yasidi; qedirning bu təripidiki tahtaylaroqa bəx baldaknı, ■

**32** qedirning u təripidiki tahtaylaroqa bəx baldaknı, qedirning arkə təripidiki tahtaylaroqa, yəni əqərb təripidiki tahtaylaroqimu bəx baldaknı yasidi. ■

**33** U tahtaylarning otturidiki ottura baldaknı bu tərəptin u tərəpkə yətküzüp yasidi. ■

**34** U tahtaylarnı altun bilən կaplap, baldaklar ətküzülidiqan həlkilarnı altundın yasap, bal-

■ **36:25** Mis. 26:20

■ **36:28** Mis. 26:23

■ **36:31** Mis. 26:26

■ **36:26** Mis. 26:21

■ **36:29** Mis. 26:24

■ **36:32** Mis. 26:27

■ **36:27** Mis. 26:22

■ **36:30** Mis. 26:25

■ **36:33** Mis. 26:28

dakłarnı altun bilən қaplidi. ■

<sup>35</sup> U nepiz tokulqan ak kanap rəhtkə kək, səsün wə kızıl yiqlar arilaxturulup ixləngən bir pərdə yasidi; uni kerublarning süritini qewərlik bilən layihiləp nəpis kılıp qüxürüp, kəxtiləp qıqardi.

■

<sup>36</sup> Uni esixķa u akatsiyə yaοiqidin tət hada yasap, altun bilən қaplidi. Ularning ilməkliri altundin yasaldi; hadilaroqa u kümüxtin tət təglikni kuyup yasidi. ■

<sup>37</sup> U qedirning kirix eοqizoqa nəpis tokulqan ak kanap rəhtkə kək, səsün wə kızıl yiqlar arilaxturulup ixləngən bir pərdə yasidi, uni kəxtiqigə kəxtilətti. ■

<sup>38</sup> U yənə bu pərdining bəx hadisini ilməkliri bilən koxup yasidi; ularning baxlirini wə baldaklırını altun bilən қaplidi; ularning bəx təglikini mistin yasaldi. □ ■

## 37

### *Əhədə sanduğunu yasax*

- 
- **36:34** Mis. 26:29      ■ **36:35** Mis. 26:31      ■ **36:36** Mis. 26:32      ■ **36:37** Mis. 26:36      □ **36:38** «**bəx hadining** baxlirini wə baldaklırını altun bilən қaplidi» — 26:37-ayəttiki muxu hadiları «altun bilən қaplıqın» deyildi. Muxu ayəttə қaplinix kelümi dairisi enik kərənidü — kariqanda, pütün hadilar əməs, bəlki pəkət «baxlıri» wə «qetik»liri altun bilən қaplinidü. «Baldaqlar» — ular hadiları əzara qetip turidıqan tayaqqlar bolup, hadiları mükimplaxturux wə pərdilərnimü kətürüx rolini oynaydu (38:17ni kərəng). «Baldaqlar»ning baxķa tərjimiliyi: «halkılar» yaki «qəmbərlər». ■ **36:38** Mis. 26:37

**1** Andin Bəzaləl əhdə sanduğunu akatsiyə yaqılıqidin yasidi; uning uzunluğunu ikki yerim gəz, egizlikli bir yerim gəz, kəngqliki bir yerim gəz idi. ■

**2** U uning iqisini wə sirtini sap altun bilən kəplidi, uning üstündəki kışmining qərisigə altundan girwək qılçardı.

**3** U uning üçün altundan tət həlkə kuyup, ularını uning tət qətiqioqa bekitti; bir təripigə ikki həlkə, yənə bir təripigə ikki həlkə bekitti. □

**4** U həm akatsiyə yaqılıqidin ikki baldak yasap, hər ikkisini altun bilən kəplidi;

**5** andin sanduğular arkılık kətürülsün dəp, baldakları sanduğunuñ ikki yenidiki həlkiliridin ətküzüp կոյdi.

**6** U *sanduğunuñ yapkuqi süpitidə* altundan uzunluğunu ikki yerim gəz, kəngqliki bir yerim gəz bolqan bir «kafarət təhti» yasidi.

**7** U ikki kerubni altundan sokup yasidi; ularını kafarət təhtining ikki təripigə ornattı;

**8** bir kerubni bir təripigə, yənə bir kerubni yənə bir təripigə ornattı. U ikki təripidiki kerubları kafarət təhti bilən bir gəwdə kıldı. □ ■

**9** Kerublar bir-birigə yüzlinip, қanatlırını kafarət təhtining üstigə kerip, қanatlırı bilən uni yepip turattı; kerublarning yüzü kafarət təhtigə қaritildi. ■

■ **37:1** Mis. 25:10 □ **37:3 «tət qətiqioqa»** — yaki «tət putioqa».

□ **37:8 «U ikki təripidiki kerubları kafarət təhti bilən bir gəwdə kıldı»** — yaki «U kerublar bilən kafarət təhtini bir pütün altundan yasidi». ■ **37:8** Mis. 25:19 ■ **37:9** Mis. 25:20

*Xırə*

**10** U həm xirəni akatsiyə yaqılıqidin yasidi; uning uzunlukı ikki gəz, kəngliki bir gəz, egizliki bir yerim gəz idi. ■

**11** U uni sap altun bilən կaplap, uning üstünki kismining qərisigə altundin girwək qıkardı. ■

**12** U xirəning qərisigə tət ilik egizliktə bir ləw yasidi; bu ləwning qərisigimu altundin bir girwək qıkardı. ■

**13** U xirəgə altundin tət həlka yasap, bu həlkilarnı xirəning tət burjikidiki qetikka ornattı. ■

**14** Xirəni kətürüxkə baldaklar etküzülsün dəp, həlkilar xirə lewigə yekin bekitildi. ■

**15** Xirə üçün u baldaklarnı akatsiyə yaqılıqidin yasap, altun bilən կaplidi; xirə ular bilən kətürülətti.

**16** U xirəning üstigə կoyulidiqan barlıq buyumlarnı, yəni legənlirini, կaqa-կuqa təhsilirini, «*xarab hədiyəliri*»ni kuyidiqan kədəh wə piyalılerning həmmisini sap altundin yasidi. ■

*Qiraqdanni yasax*

**17** U həm qiraqdanni sap altundin yasidi; qiraqdanni sokup yasidi; qiraqdanning puti, oqoli, kədəhliri, oqunqılıri wə gülliri bir pütün altundin sokuldi. ■

**18** Qiraqdanning oqolining ikki yenidin altə xahqə qıkırıldı — qiraqdanning bir yenidin

■ **37:10** Mis. 25:23   ■ **37:11** Mis. 25:24   ■ **37:12** Mis. 25:25

■ **37:13** Mis. 25:26   ■ **37:14** Mis. 25:27   ■ **37:16** Mis. 25:29

■ **37:17** Mis. 25:31

üq xahqə, uning yənə bir yenidin üq xahqə qıkırıldı; ■

**19** bir yenidiki hərbir xahqidə badam güli xəklidə oqunqisi wə qeqiki bolqan üq kədəh qıkırıldı, yənə bir yenidiki hərbir xahqidə badam güli xəklidə oqunqisi wə qeqiki bolqan üq kədəh qıkırıldı. Qiraqdanoqa qıkırılıqan altə xahqining həmmisi xundak yasaldı. ■

**20** Qiraqdanning *əpolidin* badam güli xəklidə oqunqisi wə qeqiki bolqan tət kədəh qıkırıldı. □ ■

**21** Bulardin baxka *birinqi* ikki xahqining astida bir oqunqə, *ikkinqi* ikki xahqining astida bir oqunqə, *üqinqi* ikki xahqining astida bir oqunqə yasalqanidi; qiraqdanoqa qıkırılıqan altə xahqining astining həmmisi xundak idi.

**22** Uning xu oqunqiliri həm xahqiliri qiraqdandan bilən bir gəwdə kılındı — bir pütün sap altundın sokup yasaldı. ■

**23** U qiraqdanning yəttə qirioqını, xundakla uning pilik կayqılırı bilən küldanlırını sap altundın yasidi. ■

**24** U qiraqdandan wə uning barlık əswablirini bir talant sap altundın yasidi. □ ■

### *Huxbuygahıni yasax*

**25** U yənə huxbuygahıni akatsiyə yaqıqidin yasıdı. Uning uzunlukı bir gəz, kənglikı bir gəz,

- 
- **37:18** Mis. 25:32   ■ **37:19** Mis. 25:33   □ **37:20 «əpolidin»** — yəni qolining üstünki kışmidin. 35-ayətni körüng. ■ **37:20** Mis. 25:34   ■ **37:22** Mis. 25:36   ■ **37:23** Mis. 25:37,38   □ **37:24 «bir talant altun»** — bəlkim 4.4 kilogramqə boluxi mumkin.  
■ **37:24** Mis. 25:39

egizliki ikki gəz bolup, tət qasa kılıp yasaldi; *tət burjikidiki* münggüzlər uning bilən bir pütün kılıp yasaldi. ■

**26** U uni, yəni uning üstini, tət ətrapini həm münggüzlərini sap altun bilən կaplidi; uning üsti kışmining qərisigə altundin girwək qıkardı. ■

**27** Uningqə altundin ikki հալկա yasap, uning girwikining astioqa bekitti; ularnı ikki yenioqa udulmu'udul bekitti. Huxbuygahni kətüridiqan ikki baldağnı selix üçün bularını huxbuygahning ikki təripigə orunlaxturdi. □ ■

**28** U baldaqlarını akatsiyə yaqılıqidin yasap, altun bilən կaplidi. ■

**29** U həm mukəddəs Məsihləx meyini yasidi, andın ətirqi qılqarəqandək dora-dərməklərni təngxəp sap huxbuynı yasidi. ■

## 38

### *Kurbangahni yasax*

**1** U kəydürmə կurbanlıq kurbangahını akatsiyə yaqılıqidin yasidi. Kurbangah tət qasa bolup, uzunluķı bəx gəz, kənglikı bəx gəz, egizliki üq gəz kılındı. ■

**2** U uning tət burjikigə կoyulidiqan münggüzlərini yasidi; münggüzləri kurbangah

■ **37:25** Mis. 30:1, 2 ■ **37:26** Mis. 30:3 □ **37:27** «*ikki*

*yenioqa...*» — yaki «*ikki burjikigə...*». ■ **37:27** Mis. 30:4

■ **37:28** Mis. 30:5 ■ **37:29** Mis. 30:22,34 ■ **38:1** Mis. 27:1

bilən bir gəwdə ķilindi. Kurbangaħni mis bilən kaplidi. ■

**3** U kurbangaħning barlik əswablırini — uningoqa has bolqan daslarni, gürjəklerni, korilarni, lahxigirlarni wə otdanlarnimu yasidi; uning barlik əswablırini mistin yasidi. ■

**4** Kurbangah üçün mistin bir xala yasidi; xalani kurbangaħning kap belining astidiki girwəktin tewənrək turidioqan ķildi; xala kurbangaħning dəl otturisida idi. ■

**5** U xalaning tət burjikigə baldaklar ətküzüldiоqan tət mis ħalkini ķuyup yasidi.

**6** U baldaklarni akatsiyə yaoliquidin yasap, ularni mis bilən kaplidi.

**7** Andin u kurbangaħni kətürüx üçün baldaklarni kurbangaħning ikki yenidiki ħalkilaroja ətküzüp koydi. U kurbangaħni tahtaylardin, iqini box kılıp yasidi. ■

## Ibadət qedirining əswablırı



«mis kurbangah»



«yoqlan das»



altun qiraqdan



«təkdim nan»  
köyulidiqan xirə



huxbuygah



əhdə sanduķı




əhdə sanduķining iqı

*Yuyunux desini yasax*

8 U yənə yuyunux desini mistin, uning təglikinimu mistin yasidi; u bularni «kərüxüx qediri»ning kirix eñizining aldida hizməttə bolqan ayallarning mis əynəkliridin yasidi.■

### MUKİDDƏS İBADƏT QEDİRİ — QEDIRNING ƏZİ WƏ SIRTKİ HÖYLISI



### KURBANLIKLARNI SUNUX



Ibadət qediri wə sirtki höyli

*Ibadət jayining höylisi*

**9** Andin u qədirning höylininimu yasidi. Höylining jənubioqa, yəni jənubka yüzləngən təripigə nepiz tokuloqan ak kanap rəhettin pərdilərni yasidi; uning uzunluğunu gəz idi. ■

**10** Pərdilərni esixka yigirmə hada wə hadilarning yigirmə təglikini u mistin yasidi. Hadilarning ilməkliri wə baldaklıları kümüxtin yasaloqanı.

**11** Xuningoqa ohxax ximal təripidimu uzunluğunu gəz kelidiqan pərdə bar idi. Pərdilərni esixka yigirmə hada wə hadilarning yigirmə təglikini u mistin yasidi. Hadilarning ilməkliri wə baldaklıları kümüxtin yasaloqanı.

**12** Xuningoqa ohxax qərb təripidə uzunluğunu əllik gəz kelidiqan pərdə bar idi; pərdilərni esixka on hada wə hadilarning on təglikini u mistin yasidi. Hadilarning ilməkliri wə baldaklıları kümüxtin yasaldı.

**13** Höylining xərk təripi, yəni kün qıqxıka yüzləngən təripining kənglikini əllik gəz idi.

**14** Bir təripidə on bəx gəz kelidiqan pərdə bolup, uning üq hadisi bilən üq təglikini bar idi.

**15** Yənə bir təripidimu on bəx gəz kelidiqan pərdə bolup, uning üq hadisi bilən üq təglikini bar idi.

**16** Höylining qərisidiki pərdilərning həmmisi nepiz tokuloqan ak kanap rəhettin tikilgənidi.

**17** Höylining qərisidiki həmmə hadilarning təglikini mistin, ularning ilməkliri wə baldaklıları kümüxtin yasaldi; hadilarning baxlırimu kümüxtin kaplanqanı.

Höylining qərisidiki həmmə hadilar kümüxtin yasaloqan baldaklar bilən bir-birigə qetildi.

**18** Høylining kirix eozidiki pərdə nepiz tokulqan ak kanap rəhtkə kək, səsün wə kızıl yiplar arilaxturulup, kəxtiqilər təripidin kəxtıləndi; uning uzunlukı yigirmə gəz, egizlikli høylidiki pərdilərning egizlikigə ohxax bolup bəx gəz idi.

**19** Uning tət hadisi bilən mistin yasaloqan tət təgqliki bar idi; hadilarning ilməkliri kümüxtin yasaldi, ularning baxliri kümük bilən կaplandı wə baldaklıri kümüxtin yasaldi.

**20** Muğəddəs qedirning həm qərisidiki høylining barlıq mik-kozukliri mistin yasaldi.

### *Ibadət qediri üçün ataloqan materiyallar*

**21** Muğəddəs qedir, yəni «höküm-guwahlıkı qediri» üçün ataloqan materiyallarning sani tewəndə hatirləngən (ular Musanıng buyrukı bilən, kahin Hərunning oqlı Itamarning kol astidiki Lawıylar məs'ul bolup sanaktin etküzülüp, *Hudaşa* ataloqanidi): —

**22** Yəhuda kəbilisidin bolqan Hurnıng nəwrisi, Urining oqlı Bəzaləl Pərvərdigar Musaqla buyruqanning həmmisini ada kıldı;

**23** Dan kəbilisidin bolqan Ahisamaqning oqlı Oholiyab uning yardımçısı idi; u bolsa nəkkaxlık-oymıqılık ustisi, layihiligiçi həmdə kək, səsün, kızıl yiptin ak kanap rəhtkə kəxtə tikələydiqan usta idi.

**24** Muğəddəs qedirni yasaxka ixlitilgən altun, yəni «pulanglatma hədiyə» süpitidə kəltürülgən altunning həmmisi muğəddəs

jaydiki xəkəlning əlqəm birlikı boyiqə yigirmə tokkuz talant yəttə yüz ottuz xəkəl idi. □

**25** Jamaət arisidin sanaktin ətküzülgən adəmlər təripidin kəltürülgən kümüx bolsa mukəddəs jaydiki xəkəlning əlqəm birlikı boyiqə bir yüz talant bir ming yəttə yüz yətmix bəx xəkəl idi.

□

**26** Bu kümüx nopusi royhətkə elinoqan kixilərdin elinoqanidi — demək, kimki yigirmə yax ya uningdin qong, sanaktin ətküzülgənlərning hərbiri bir beka, yəni mukəddəs jaydiki xəkəlning əlqəm birlikı boyiqə yerim xəkəl kümüx bərdi. Sanaqtın ətkən kixi altə yüz üq ming bəx yüz əllik kixi idi.

**27** Mukəddəs jayning təgliklirini həm otturisidiki pərdining təgliklirini kuyuxka yüz talant kümüx kətti; yüz talant kümüxtin yüz təglik yasılıp, hərbir təglik üçün bir talant ixlitildi.

**28** U kalçan bir ming yəttə yüz yətmix bəx xəkəl kümüxtin hadilarning ilməklirini yasidi, ularning baxlırını kaplıdi, xuningdək ularni birbirigə qatidioqan baldaklıarnı yasidi.

**29** «Pulanglatma hədiyə» süpitidə kəltürülgən mis bolsa yətmix talant, ikki ming tət yüz xəkəl

□ **38:24 «yigirmə tokkuz talant yəttə yüz ottuz xəkəl...»** — bir «talant» 3000 xəkəl idi. «mukəddəs jaydiki xəkəl»ning birlikı (altun) 224 gram bolqan bolsa, undakta bu altunlarning eoqırılık təhminən 2 tonna bolqan bolidu. □ **38:25 «jamaət arisidin sanaktin ətküzülgən adəmlər...»** — bu «adəmlər» ərkək kixilərni kərsitudu («Qəl.» 1:2-46ni kərüng). **«bir yüz talant bir ming yəttə yüz yətmix bəx xəkəl ...»** — kümüxkə nisbətən «talant» wə «xəkəl»ning birlikı altunningkigə ohxax bolsa, bu kümüxlərning eoqırılık təhminən 6.7 tonna bolqan bolidu.

qıktı. □

**30** Buningdin u jamaət qedirining kirix eeqizining təgliklirini, mis կurbangahnı, uning mis xalasi wə կurbangahning barlıq əswablirini,

**31** høylining qərisidiki hada təgliklirini, høylining kirix eqizidiki təgliklərni, qedirning barlıq կozuklirini wə høylining qərisidiki կozuklarning həmmisini yasidi.

## 39

### *Kahinlarning muğəddəs kiyimlirining tikilixi*

**1** Pərwərdigar Musaqa buyruqinidək kək, səsün wə kızıl yiqlar ixtililip, muğəddəs qedirning hizmitidə kiyilidioqan *kahinlik* kiyimlər, xundakla Ҳarunning muğəddəs kiyimliri təyyar kılındı. ■

---

□ **38:29 «yətmix talant, ikki ming tət yüz xəkəl...»** — bir «talant» mis 1500 xəkəl yaki bəzidə 3000 xəkəl hesablinidu; bir xəkəl mis 224 gram yaki 540 gram boluxi mumkin. Undakta bu misning eçirqliki 23-92 tonna otturisida bolsa kerək. ■ **39:1** Mis. 31:10; 35:19

**Bax kahın hizmettə kiydiqan  
«güzel həm xərəplik» mukəddəs kiyimlər**  
**(«Misirdin qıqxı» 28:4-43)**



Bax kahının muğəddəs kiyimləri

\*

<sup>2</sup> *Bəzaləl* altun wə kek, səsün, kızıl yipler bilən

nepiz tokulqan ak kanap rəhtlərdin əfodni yasap təyyarlidi. ■

**3** Ular altunni sokup nepiz kılıp, uni kesip yip kıldı, andin bularni mahirlik bilən kək yiqlar, səsün yiqlar wə kızıl yiqlardin ak kanap rəhtkə lahayiləngən nushilar üstigə tokudi. □ ■

**4** Ular əfodning aldi wə kəyni kismini bir-birgə tutaxturup turidioqan ikki mürilik tasma yasidi; əfodning ikki təripi bir-birigə tutaxturuldi.

**5** Əfodning üstigə baolaydioqan bəlwəoq əfod bilən bir pütün ķilinqan bolup, uningoqa ohxax sipta ixlinip, altun wə kək, səsün, kızıl yiqlar wə nepiz tokulqan ak kanap rəhettin yasaldi; həmmisi Pərwərdigarning Musaqa buyruqinidək kılındı. ■

**6** Ular ikki ak həkikni ikki altun kezлukkə ornitip, ularning üstigə huddi məhür oyqandək Israilning oqullirining namlirini oyup yasidi. ■

**7** Israilning oqullirioqa əslətmə tax bolsun üqün, Pərwərdigar Musaqa buyruqandək ikki yakutni əfodning ikki mürilik tasmisioqa bekitip koydi. □ ■

### *Həküm қoxenini yasax*

---

■ **39:2** Mis. 28:6 □ **39:3** «Ular altunni sokup nepiz kılıp, uni kesip yip kıldı, ... kək, səsün, kızıl yiqlardin ak kanap rəhtkə lahayiləngən nushilar üstigə tokudi» — əyni ibraniy tekistni qüxinix bir կədər təs. Uning birnəqqə hil tərjimisi uqrixı mumkin. ■ **39:3** Mis. 28:6 ■ **39:5** Mis. 28:8 ■ **39:6** Mis. 28:9,10,11 □ **39:7** «... ikki yakutni əfodning ikki mürilik tasmisioqa bekitip koydi» — əfod tooruluq munasiwətlik sehmini kərung. ■ **39:7** Mis. 28:12

**8** U қoxenni qewər қollarоја nəpis kılıp kəxtilitip yasidi; uni əfodni ixligən usulda altun wə kək, səsün, kızıl yipler bilən nepiz tokuloqan ak kanap rəhettin yasidi.

**9** Ular қoxenni ikki kat, tət qasa kılıp yasidi; ikki kat kılınoqanda uzunlukı bir oqeriq, kənglikimu bir oqeriq kelətti. ■

**10** Uning üstigə tət қatar kılıp gəhərlərni ornattı: — bir қatardikisi kızıl yakut, serik gəhər wə zumrətlər idi; bu birlinqi қatar idi. ■

**11** Ikkinqi қataroqa kək қaxtexi, kək yakut wə almas, ■

**12** üçinqi қataroqa səsün yakut, piroza wə səsün kwarts,

**13** tətininqi қataroqa beril yakut, ak həkik wə anartax ornitildi; bularning həmmisi altun kəzlükkə bekitildi.

**14** Bu gəhərlər Israilning oqullirining nam-liriqə wəkil қilinip, ularning sanidək on ikki bolup, məhür oyqandək hərbir gəhərgə on ikki kəbilining nami bardin-bardin pütüldi.

**15** Ular қoxenoqa xoynidək exilgən sap altundın *ikki* exilmə zənjir yasidi;

**16** ular қoxenoqa altundın ikki kəzlük wə ikki ھalqə etip, ikki ھalqını қoxenning *yukiriki* ikki burjikigə bekitti; □

**17** andin xu altundın exilip yasaloqan ikki zənjirni қoxenning *yukiriki* ikki burjikidiki ھalqidin ətküzüp,

**18** exilgən xu zənjirlərning ikki uqini ikki

■ 39:9 Mis. 28:16 ■ 39:10 Mis. 28:17 ■ 39:11 Mis. 28:18

□ 39:16 «*ikki burjikigə*» — ibraniy tilida «*ikki bexiqə*».

kəzлükkə bekitip, kəzлüklərni əfodning ikki mürilik tasmisining aldi kismioqa ornattı.

<sup>19</sup> Buningdin baxka ular altundin ikki һalka yasap, ularnı қoxenning astı təripidiki ikki burjikigə bekitti; ular əfodka tegixip turidiqan kılınip iqigə қadaldi. □

<sup>20</sup> Mundin baxka ular altundin yənə ikki һalka yasap, ularnı əfodning ikki mürilik tasmisining aldi təwənki kismioqa, əfodka ulinidiqan jayqa yekin, kəxitiləngən bəlwəoqdin egizrək kılıp bekitti.

<sup>21</sup> Ular қoxenning əfodning bəlwəoqidin yüksərirək turuxi, қoxenning əfodtin ajrap kətməsliki üçün kək xoyna bilən қoxenning һalkisini əfodning һalkisiqə qetip қoydi. Bularning həmmisi Pərwərdigarning Musaqla buyruqinidək kılındı.

### *Kahinlar kiyidiojan baxka kiyimlərning tikilixi*

<sup>22</sup> Bəzaləl əfodning iqidiki tonni pütünləy kək rənglik kıldı.

<sup>23</sup> Tonning baxka kiyilidiojan təxüki dəl otturisida, huddi sawutning yakısidək ixləngənidı; yırtılıp kətməsliki üçün uning qərisigə pəwaz ixləndi. □

<sup>24</sup> Ular tonning etikining qərisigə kək, səsün wə kızıl yiptin anarlarnı tokup esip қoydi.

<sup>25</sup> Ular həmdə altun қongöuraklarnı yasap, қongöuraklarnı tonning etikining qərisigə,

□ **39:19 «ikki burjikigə»** —ibraniy tilida «ikki bəxiqə».

□ **39:23 «sawut»** — jəngqining alahidə kiyimi.

anarlarning arılıkçıqa birdin esip koydi; hər ikki anarning otturisioqa bir қongөлурак esip koyuldi.

**26** *Kahinlik* hizmitigə ait қongөлурaklar tonning etikining qərisigə bekitildi; bir altun қongөлурak, bir anar, bir altun қongөлурak, bir anar қılıp bekitildi; həmmisi Pərwərdigarning Musaqa buyruqınıdək қılındı.

**27** Ular Harun bilən uning oqulliriçə nepiz tokuloğan ak kanap rəhettin halta kəngləklərni tiki; ■

**28** səllini ak kanap rəhettə yasidi, xundakla qiraylıq egiz bəklərni ak kanap rəhettə, tamballarnı nepiz tokuloğan ak kanap rəhettə təyyarlıdı;

**29** buningdin baxka ular bəlwəoñnimu kək, səsün wə қızıl yip arilaxturulup kəxtiləngən, nepiz tokuloğan ak kanap rəhettə təyyarlıdı; bularning həmmisi Pərwərdigarning Musaqa buyruqınıdək қılındı.

**30** Ular yənə nəpis tahtayni, yəni mukəddəs otuqatni sap altundın yasap, uning üstigə məhür oyqandək: «Pərwərdigarə mukəddəs қılındı» dəp oyup pütti; ■

**31** ular otuqatka kək rənglik yipni baqlap, uning bilən otuqatni səlligə takıldı, bular Pərwərdigarning Musaqa buyruqınıdək қılındı. ■

*Musaning yasaloğan sərəmjanlarnı kəzdin kəqürüxi*

**32** Xu tərikidə jamaətning ibadət qedirining həmmə kuruluxi pütküzüldi; Israillar Pərwərdigarning Musaçşa buyruqininin həmmisini xu boyiqə kıldı; xu tərikidə həmmisini püttürdi.

**33** Ular qedirni Musanıng yeniçşa elip kıldı — qedir yopuklirini, uning barlıq əswablirini, ilməklirini, tahtaylirini, baldaklirini, hadiliri bilən təgliklirini, ■

**34** xuningdək ķızıl boyaloqan ķoqkar terisidin yasaloqan yopuk bilən delfin terisidin yasaloqan yopuknı, «ayrima pərdə»ni,

**35** əhdə sanduqi wə uning baldaklirini, «kafarət təhti»ni,

**36** xırə wə uning barlıq əswablirini, xundakla «təkdir nanlar»ni, ■

**37** sap altundın yasaloqan qıraqdan bilən uning qıraqlirini, yəni üstigə tiziloqan qıraqlarnı, uning barlıq əswabliri həm qıraq meyini,

**38** altun huxbuygah, məsihləx meyi, doradərməklərdin yasaloqan huxbuynı, qedirning kirix eçizining pərdisini, □

**39** mis ķurbangah bilən uning mis xalasını, uning baldaklırı bilən həmmə əswablirini, yuyux desi bilən uning təglikini,

**40** höylininq qərisidiki pərdilərni, uning hadiliri wə ularning təgliklirini, höylininq kirix eçizining pərdisi bilən höylininq tanılırı wə ķozuklirini, mukəddəs qedirning, yəni jamaət qedirioqa ait hizmətkə ixlitilidioqan barlıq

---

■ 39:33 Mis. 35:11 ■ 39:36 Mis. 31:8 □ 39:38 «altun huxbuygah» — ibraniy tilida «altun ķurbangah».

əswablarnı,

**41** mukəddəs jayoşa ait hizmət üçün tikilgən kahinlik kiyimini, yəni Hərən kahinning mukəddəs kiyimliri bilən uning oşullırının kahinlik kiyimlirini bolsa, həmmisini elip kəldi. ■

**42** Bu ixlarning həmmisini Israillar Pərwərdigarning Musaşa barlıq buyruqları boyıqə ənə xundak ada kılənidi.

**43** Musa ixlarning həmmisigə təpsiliy қaridi, mana, ular Pərwərdigarning buyruqını boyıqə bu ixlarnı pütküzgənidi; buyruləqandək, dəl xundak kılənidi; Musa bularnı kərüp, ularoşa bəht-bərikət tiləp dua қıldı.

## 40

### *Ibadət qedirining tiklinixi*

**1** Andin Pərwərdigar Musaşa mundak əmr kıldı: —

**2** Birinqi ayning bexi, ayning birinqi küni sən jamaət qedirining mukəddəshanisini tikligin. □

**3** Həküm-guwaqlik sandukını uning iqigə կoyup, iqki pərdə arkılık əhdə sandukını tosup կoyojin;

**4** xırəni qedirning iqigə əkirip, üstigə tizilidioğan nərsilərni tizoqin; andin qiraqlarınnı əkirip, üstigə qiraqları orunlaxturqın. □ ■

■ **39:41** Mis. 31:10 □ **40:2 «mukəddəshanisi»** — demək, qedirning əzi, yəni «mukəddəs jay» bilən «əng mukəddəs jay».

□ **40:4 «qiraqlarnı orunlaxturqın»** — yaki «qiraqlarnı yekip կoyojin». ■ **40:4** Mis. 26:35; 27:20

**5** Altun *bilən қaplanojan* huxbuy keydürgüqi kurbangahni həküm-guwahlıq sandukining udulioqa tikləp կoyοlin; qedirning kirix eɔjizining pərdisini esip կoyοlin. □ ■

**6** Keydürmə қurbanlık kurbangahini mukəddəshanining, yəni jamaət qedirining kirix eɔjizining aldiqla կoyοlin;


**7** andin yuyux desini jamaət qediri bilən kurbangahning otturisioqa orunlaxturup, su tox-turup կoyοlin.

---

□ **40:5 «huxbuy keydürgüqi kurbangah»** — huxbuygahni kərsitudu. ■ **40:5** Mis. 26:36

## IBADƏT QEDIRI (MUKİDDƏS QEDİR)

(«Misirdin qıkıx» 25-31, 35-40-bab)



Ibadət qediri wə sırtkı höylisi

8 Höylining qərisigə pərdilərni bekitip,  
höylining kirix eqizining pərdisini askın; ■

■ **40:8** Mis. 27:16

**9** andin «məsihləx meyi»ni elip, ibadət qediri wə uning iqidiki barlıq nərsilərni məsihləp, uni wə barlıq həmmə əswablirini Hudaşa atap mukəddəs kılın. Xundak kılıp *pütkül qedir* mukəddəs bolidu.

**10** Sən kəydürmə kurbanlıq kurbangahını, xundakla uning barlıq əswablirini məsihləp, uni *Hudaşa atap* mukəddəs kılın; buning bilən kurbangah «əng mukəddəs nərsilər» qatarida bolidu.■

**11** Sən yənə yuyunux desi wə uning təglikini məsihləp mukəddəs kılın.

**12** Andin Ərən bilən uning oğullarını jamaət qedirining kirix eçizləşən yekin əkilip, ularni su bilən yuqın;

**13** Ərən oğlu mukəddəs kiyimlərni kiydürüp, Manga kahinlik hizməttə boluxi üçün uni məsihləp, *Manga ayrip* mukəddəs kılın.

**14** Andin uning oğullarını elip kirip, ularoğa halta kengləklərni kiydürüp,

**15** ularning atisini məsihliginingdək Manga kahinlik hizmitidə boluxi üçün ularnimu məsihligin. Xuning bilən ularning bu məsihlinixi ular üçün əwladın əwladkıqə əbədiy kahinlikning *bəlgisi* bolidu.□

**16** Musa xundak kıldı; Pərvərdigar uningoşa nemə buyruqan bolsa, u xundak bəja kəltürdi.

**17** Xundak boldiki, ikkinçi yilning birinci eyida,

■ **40:10** Mis. 29:37

□ **40:15** «Ularning atisini

**məsihliginingdək manga kahinlik hizmitidə boluxi üçün ularnimu məsihligin» — bu ixning, yəni Ərən wə oğullarını məsihləp kahinlikka təyinləx murasimining təpsilatlısı «Law.» 8-babta hatırıləngən.**

ayning birinqi künidə ibadət qediri tikləndi. □ ■

**18** Musa qedirni tikip, təqliklirini orunlaxturup, tahtaylirini tizip, ularning baldaklırini bekitip, hadilirini tiklidi.

**19** Mukəddəs qedirning üstigə *iqki* yopukni yaptı, andin uning üstigə taxķı yopukni yepip կoydi; bularning həmmisi Pərwərdigarning Musaqa buyruqinidək կilindi.

**20** Andin u həküm-guwahlıqni elip, uni sanduk ıqigə կoydi; baldaklarnı əhdə sanduķining *halkılıridin* etküzüp, «*kafarət təhti*»ni sanduķning üstigə orunlaxturdi. □

**21** Əhdə sanduķını mukəddəs qedir ıqigə elip kirip, otturiqə «ayrima pərdə»ni tarttı; xundak կilip u həküm-guwahlıq sanduķını pərdə arkılık tosup կoydi. Həmmə ix Pərwərdigarning Musaqa buyruqinidək կilindi. ■

**22** U xırəni jamaət qedirioqa elip kirip, mukəddəs jayning ximal təripigə, «*əng mukəddəs jay*»diki pərdining sırtıqə կoydi.

**23** «Təkdirim nanlar»ni xırəning üstigə, Pərwərdigarning aldiqə tizip կoydi; bularning həmmisi Pərwərdigarning Musaqa buyruqinidək կilindi. ■

**24** Andin u qiraqlı dənəni jamaət qedirioqa elip kirip, uni mukəddəs jayning jənub təripigə, xırəning udulioqa կoydi,

**25** qiraqlarnı Pərwərdigarning aldiqə orun-

□ **40:17 «ikkinqi yili»** — demək, Misirdin qıkkandan keyinkı ikkinqi yili. ■ **40:17** Qəl. 7:1 □ **40:20 həküm-guwahlıq»**

— Huda Musaqa tapxuroqan «on pərz» yaki «on əmr» pütülgən ikki tax tahtayı kərsitudu (31:18ni kərung). ■ **40:21** Mis. 35:12

■ **40:23** Mis. 25:30

laxturdi; bularning həmmisi Pərwərdigarning Musaqla buyruqinidək kılindi.

<sup>26</sup> Andin u *huxbuynı kəydürgüqi* altun kurbangahni iqidiki pərdining aldiqa tiklidi; □

<sup>27</sup> Uning üstidə esil huxbuynı kəydürdi; bularning həmmisi Pərwərdigarning Musaqla buyruqinidək kılindi.

<sup>28</sup> U ibadət qedirining kirix eəqiziqə pərdə tartti.

<sup>29</sup> Andin kəydürmə kurbanlıq kurbangahını jamaət qediridiki mukəddəs jayning kirix eəqiziqə yekin köydi; uning üstidə kəydürmə kurbanlıq wə қoxumqə axlıq hədiyəsini ətküzdi; bularning həmmisi Pərwərdigarning Musaqla buyruqinidək kılindi. □

<sup>30</sup> Yuyunux desini jamaət qediri bilən kurbangahning otturisiqa köyup, yuyuxka ixilitlidioqan suni daska toxkuzup կuydi.

<sup>31-32</sup> Musa wə Hərun bilən uning oğulları қaşanla jamaət qedirioqa kirsə yaki kurbangahka yekin barsa, Pərwərdigarning Musaqla buyruqinidək կollirini xu suda yuyatti. Bular Pərwərdigarning Musaqla buyruqinidək kılindi.

<sup>33</sup> Andin u qedir həm kurbangahning ətrapiqa höyla pərdisini tikləp, höylining kirix eəqizining pərdisini tartti. Xu təriqidə Musa pütkül ixni tamamlidi.

□ **40:26 «huxbuy kəydürgüqi altun kurbangah»** — huxbuynı kərsitudu. □ **40:29 «kəydürmə kurbanlıqning қoxumqə axlıq hədiyəsi»** — hərbir kəydürmə kurbanlıqka bir axlıq hədiyə қoxup sunuluxi kerək (məsilən, «Qəl.» 28-29-babları kərung).

*Pərwərdigarning parlak nurining ibadət qedirini kaplıxi*

<sup>34</sup> Xuning bilən bulut jamaət qedirini kaplap, Pərwərdigarning julası ibadət qedirini toldurdi.

■

<sup>35</sup> Bulut sayə qüxürüp, Pərwərdigarning julası qedirni tolduroqını üçün, Musa jamaət qediriqə kirəlmidi.

<sup>36</sup> Қaqankı bulut jamaət qediridin kətürülsə, Israillar səpərgə atlinatti. Hərbir ketim səpərdə xundak bolatti.

<sup>37</sup> Bulut kətürülmişə ular қozqalmay, taki kətürülidiqən küngiqə səpərgə qıkmayıttı.

<sup>38</sup> Qünki kündüzi Pərwərdigarning bulutı mukəddəs qedir üstidə turatti, keqisi uning üstidə ot kərünətti; pütkül Israil jəmətining kəz aldida ularning barlıq қılıqan səpərliridə xular kərünətti. ■

cc

**Muk̄eddes Kalam (yəngi yezik)  
The Holy Bible in the Uyghur language, written in  
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

---

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5